

2402y_Az_Q2017_Yekun imtahan testinin sualları

Fənn : 2402Y Bələdiyyə idarəçiliyi

1 İdarəetmədə səviyyələrin iştirakı ardıcılığına uyğun olaraq planların növləri?

- ☒ Yuxarıdan- aşağı, aşağıdan-yuxarı
- ☐ Aşağıdan yuxarı
- ☐ Soldan-sağa
- ☐ Müəssisələr arasında
- ☐ yuxarıdan aşağı

2 İdarəetmədə qərargah prinsipinin tədqiqi ilə tanınmış alim kim olmuşdur?

- ☐ L.Urvik
- ☐ O.Şeldon
- ☐ H. Qant
- ☐ A.Fayol
- ☒ H.Emmerson

3 “Elmi idarəetmə “məktəbinin idarəetmədə roluna aid olmayan variantı göstərin.

- ☐ Əmək məhsuldarlığını yüksəltmək üçün maddi stimullaşdırmadan düzgün və sisteməlik istifadə olunması
- ☐ Vəzifənin yerinə yetirilməsinin ən yaxşı üsulunu müəyyən etmək üçün elmi təhlildən istifadə olunması
- ☐ Planlaşdırma və işin beyində qurulmasının işin özündən ayrılması
- ☐ Vəzifələrin yerinə yetirilməsi üçün ən çox uyğun gələn işçilərin seçilməsi, onların təhsilinin təmin olunması
- ☒ Mürəkkəb situasiyalarda qərar qəbul edən rəhbərlərə kömək məqsədilə kəmiyyət metodlarının inkişafı

4 İdarəetmənin ənənəvi olaraq bir elm kimi və tədqiqatların müstəqil sahəsi kimi qəbul edilməsinin başlanğıcı hansı əsər ilə bağlıdır?

- ☒ Frederik Teylorun “Elmi idarəetmənin prinsipləri ”ələri ilə
- ☐ Henri Qantın”Əməyin təşkili” ələri ilə
- ☐ Xyuqo Myunsterberqin “Psixologiya və sənayeneffektivliyi” ələri ilə
- ☐ Kiçik St.Corcun “İdarəetmə təfəkkürünün tarixi”ələri ilə
- ☐ Oliver Şeldonun “İdarəetmənin fəlsəfəsi ”ələri ilə

5 “İdarəetmənin fəlsəfəsi”ələrində müəllif idarəetməni hansı hissələrə bölüb? Düzgün variantı göstərin.

- ☐ təşkilat, menement,təşkiletmə
- ☐ administrasiya, təşkilat, menecment
- ☒ administrasiya,menecment,təşkiletmə
- ☐ təşkiletmə,tənzimetmə,administasiya
- ☐ menecment,tənzimetmə,administrsiya

6 “İdarəetmənin fəlsəfəsi”ələri kimə məxsusdur?

- ☒ Oliver Şeldon
- ☐ F.Gilbret
- ☐ Henri Qant
- ☐ E.Meyo
- ☐ Piter Druker

7 Aşağıda adı çəkilən nəzəriyyələrdən hansı yerli özünü idarəçilik nəzəriyyələridir?

- ☒ Yuxarıda sadalanan nəzəriyyələr
- ☐ Siyasətdən kənar bələdiyyələr nəzəriyyəsi
- ☐ Dövlətçilik nəzəriyyəsi

- ☐ İctimai təsərfətcilik nəzəriyyəsi
- ☐ Azad izmlar nəzəriyyəsi

8 Aşağıda göstərilənlərdən hansı insan resurslarının idarə edilməsi mərhələlərinə aid deyildir?

- ☐ ixtisasın artırılması
- ☐ əmək fəaliyyətinin qiymətləndirilməsi
- ☒ kadr axıcılığı
- ☐ insan resurslarının planlaşdırılması
- ☐ peşəyə istiqamətlənmə və adaptasiya

9 Sosial idarəetmə uyğun gələn variantı seçin

- ☐ sosial elementlərin yerləşdirilməsi
- ☒ sosial məqsəd
- ☐ müxtəlif dil sistemləri şəklində müstəqil fəaliyyət göstərən sosial fəaliyyətin ideal məzmunu
- ☐ sosial fəaliyyətin maddi hissələri
- ☐ sosial elementlərin məcmusu

10 Bir sıra alimlər sosial idarəetmənin aşağıdakı qanunlarının təklif edirlər. Düzgün olmayan variantı seçin

- ☐ idarəetmənin ixtisaslaşdırılması qanunu
- ☐ İdarəetmənin inteqrasiyası
- ☐ Sosial məqsədlərin üstünlüyü qanunu
- ☒ idarəetmə mərhələlərinin zaldılması qanunu
- ☐ Zəruri müxtəliflik qanunu

11 Hansı mərhələ cəmiyyətlə əlaqələrin inkişafı mərhələsinə aid deyil?

- ☒ Böyük böhran dövrünün cəmiyyətlə əlaqələri (1900-1939)
- ☐ Peşəkarlıq: global kommunikasiyalar dövrü (XX-80-cı illər-indiyə qədər)
- ☐ Planlaşdırma cəmiyyətlə əlaqələrin bir funksiyası kimi inkişafı (1940-1974)
- ☐ Kommunikasiyanın başlanması (1800-1899)
- ☐ Cəmiyyətlə əlaqələrin yaranması (1600-1799).

12 İdarəetmənin təşkilətmə funksiyasının mahiyyətini özündə əks etdirməyən yanaşma hansıdır.

- ☐ İstehsal və əmək prosesinin təşkili məsələləri.
- ☐ İdarəedən və idarəolunan sistemlər arasındakı informasiya mübadiləsinin, əks və bir başa əlaqələrinin təşkili.
- ☐ Mövcud əmək kooperasiyası əsasında işçilərin idarəetmə bölmələri, istehsal sahələri üzrə yerləşdirilməsinin təşkili.
- ☐ İdarəetmə sisteminin özünün təşkili.
- ☒ Hər hansı bir dövr üçün nəzərdə tutulan obyektin real vəziyyətinin qiymətləndirilməsi, aşkara çıxarılmasının təşkili.

13 İdarəetmədə səviyyələrin iştirakı ardıcılığına uyğun olaraq planların növləri?

- ☐ Yuxarıdan aşağı
- ☐ Aşağıdan yuxarı
- ☐ Müəssisələr arasında
- ☐ Soldan-sağa
- ☒ Yuxarıdan- aşağı, aşağıdan-yuxarı

14 Aşağıdakılardan hansı idarəetmənin tam mənasını əks etdirir?

- ☐ Öz tamlığını saxlayan eyni təbiətli sistemlərin xüsusiyyətidir
- ☐ Onun köməyi ilə qarşıya qoyulan məqsədə nail olunur
- ☒ Öz tamlığını saxlayan müxtəlif təbiətli sistemlərin xüsusiyyətidir və bunun köməyi ilə qarşıya qoyulan məqsədə nail olunur
- ☐ Bir-biri ilə qarşılıqlı əlaqədə və asılılıqda olan elementlərin cəmidir
- ☐ Öz tamlığını saxlayan müxtəlif təbiətli sistemlərin xüsusiyyətidir

15 “Yerli özünüidarəetmə orqanları dövlət idarəetmə orqanlarına daxil edilməməlidirlər”, “Dövlət idarəçilik orqanları icmaların işinə qarışmamalıdırlar”, “İcma orqanları seçki əsasında formalaşdırılmalıdır” kimi prinsiplər hansı nəzəriyyəyə aiddir?

- ☐ İctimai təsərrüfat
- ☒ Azad icma
- ☐ Sosial xidmət
- ☐ Dualizm
- ☐ Dövlətçilik

16 “Yerli özünüidarə heç də dövlət işindən fərqli olan yerli icma işlərinin görülməsi deyildir, o, dövlət idarəçiliyi məsələlərinin bir hissəsinin yerli icmaya verilməsidir” fikri aşağıdakı hansı alimlər qrupuna aiddir?

- ☐ JJ.Russo, A.Tokvil, Rudolf Qeneyts
- ☒ Rudolf Qeneyts və Lome Şteyn
- ☐ A.Vasilçikov, B.Çiçerin və Rudolf Qeneyts
- ☐ JJ.Russo, A.Tokvil, A.Vasilçikov və B.Çiçerin
- ☐ Lome Şteyn və A.Vasilçikov

17 Sahibkarlığın inkişafı sferası baxımından bələdiyyənin həyata keçirdiyi birinci funksiya

- ☐ heç biri
- ☐ şəhər infrastrukturunun, hər şeydən əvvəl isə rabitə və kommunikasiyasının inkişaf etdirilməsi
- ☐ yeni istehsalatların yaradılması və mövcud olanların inkişaf etdirilməsi
- ☒ artıq yaranmış sistemin fəaliyyət göstərməsinin idarə olunması prosesi kimi çıxış edir
- ☐ sosial-iqtisadi inkişafın idarə edilməsi prosesini təmin edir

18 Sahibkarlığın inkişafı sferası baxımından bələdiyyənin həyata keçirdiyi hansı funksiyaya daxildir

- ☐ qacmaqçılıqla bağlı cinayət məsuliyyətin müəyyən edilməsi
- ☐ görmük rüsumlarının təyin edilməsi
- ☐ hamısı
- ☐ mülki hüquqi qanunların müəyyən edilməsi
- ☒ müəssisə və sakinlərə bələdiyyə tərəfindən göstərilən xidmətlər; ərazinin sosial-iqtisadi inkişafının idarə edilməsi

19 Hansı nəzəri fikir “Sosial rifah” nəzəriyyəsinə aiddir?

- ☐ Bələdiyyələr siyasətlə məşğul olmamalıdırlar;
- ☐ Bələdiyyələrə Dövlət idarəçiliyinin yerlərdə təzahürü kimi baxılmalıdır;
- ☐ Bələdiyyələr siyasətlə məşğul olmamalıdırlar;
- ☒ “Maddi və mənəvi formada nə varsa “insanın” bir mənəvi, sosial-psixoloji və fizioloji varlıq kimi inkişafına xidmət etməlidir”
- ☐ Yerli özünüidarəetmə ikili xarakterə malikdir;

20 “Maddi və mənəvi formada nə varsa “insanın” bir mənəvi, sosial-psixoloji və fizioloji varlıq kimi inkişafına xidmət etməlidir” fikri hansı nəzəriyyəyə aiddir?

- ☐ Siyasətdənkənar bələdiyyələr;
- ☐ Dualizm
- ☐ Dövlətçilik;
- ☒ Sosial rifah;
- ☐ İctimai təsərrüfat;

21 Sosial rifah nəzəriyyəsi nə zaman meydana çıxmışdır?

- ☐ XIX əsrin əvvəlləri;
- ☐ XX əsrdə;
- ☐ Orta əsrlərdə
- ☒ XIX əsrin sonu XX əsrin əvvəllərində;

☐ XX əsrin sonu;

22 “Bələdiyyələr siyasətlə məşğul olmamalıyalınız yerli sosial rifah layihələrinə diqqət yetirməlidirlər” fikri hansı nəzəriyyəyə aiddir?

- ☐ İctimai təsərrüfat;
☐ Sosial xidmət
☐ Dualizm;
☒ Siyasətdənkənar bələdiyyələr;
☐ Dövlətçilik;

23 “Siyasətdənkənar bələdiyyələr” nəzəriyyəsinin əsas xətti nədən ibarətdir?

- ☒ Bələdiyyələr siyasətlə məşğul olmamalıdırlar;
☐ Yerli özünüidarəetmə ikili xarakterə malikdir;
☐ Bələdiyyələrə Dövlət idarəçiliyinin yerlərdə təzahürü kimi baxırdılar;

24 Yerli özünüidarəetmənin ikili xarakteri hansı nəzəriyyəyə xasdır?

- ☐ Sosial xidmət
☒ Dualizm;
☐ Azad icma;
☐ Dövlətçilik;
☐ İctimai təsərrüfat;

25 “Dövlətçilik” nəzəriyyəsinin yerli özünüidarəetmə orqanlarına məxsus “Təbii və ya sərbəst”, “Dövləti və ötürülən” funksiyalarını kim irəli sürmüşdür?

- ☐ Lazerevski
☐ Con Stüart
☐ Rudolf Qeneyst
☒ Lorens Şteyn
☐ Qradovski

26 “Yerli özünüidarəetmə yerli təsərrüfat işlərinin tənzimlənməsi və həyata keçirilməsi” fikri hansı alimlərə aiddir aiddir?

- ☐ Lobanda, Con Stüart
☐ Qneyst, Şteyn
☐ Con Stüart və Qneystə
☐ Şteyn və Qurke
☒ Qurke və Şeffner

27 “Yerli özünüidarəetmə yerli təsərrüfat işlərinin tənzimlənməsi və həyata keçirilməsi” hansı yerli özünüidarə nəzəriyyəsinin ardıcılalarına aiddir?

- ☐ Azad icma
☐ Dövlətçilik
☐ Sosial xidmət
☐ Dualizm
☒ İctimai təsərrüfat

28 “Yerli özünüidarəetmə orqanları dövlət idarəetmə orqanlarına daxil edilməməlidirlər”, “Dövlət idarəçilik orqanları icmaların işinə qarışmamalıdırlar”, “İcma orqanları seçki əsasında formalaşdırılmalıdır” kimi prinsiplər hansı nəzəriyyəyə aiddir?

- ☐ Dualizm
☐ Dövlətçilik
☐ Sosial xidmət

- ☒ Azad icma
☐ İctimai təsərrüfat

29 İcmalar nəzəriyyəsinin fundamental prinsiplərinə nələr aid deyil?

- ☐ İcma orqanları seçki əsasında formalaşdırılmalıdır
☒ İcma orqanları mərkəzi hakimiyyətin təyin etdiyi şəxslər tərəfindən formalaşdırılmalıdır
☐ Yerli özünüidarəetmə orqanları dövlət idarəetmə orqanlarına daxil edilməməlidirlər
☐ Dövlət idarəçilik orqanları icmaların işinə qarışmamalıdırlar

30 “Azad icma” nəzəriyyəsinin ilkin Yerli özünüidarəetmə haqqında fikirləri üzrə məktəblər harada formalaşmışdır?

- ☐ Belçika və Almaniya
☐ Almaniya
☐ Avstriya və Fransada
☒ Fransa və Belçikada

31 Yerli özünüidarə nəzəriyyələrinə hansı aid deyil?

- ☒ Azad sahibkarlıq
☐ Dualizm
☐ Sosial xidmət
☐ Azad icma
☐ Dövlətçilik

32 Müasir dövrdə yerli özünüidarə haqqında elmə əsas neçə nəzəriyyə məlumdur?

- ☐ 2.0
☐ 5
☐ 10.0
☐ 3.0
☒ 6

33 “Yerli özünüidarə dövlət funksiyasını bu və ya digər ölçüdə müstəqil şəxslərin və müəssisələrin həyata keçirməsi formasıdır” fikri aşağıdakılardan hansı alimə aiddir?

- ☐ M.İ.Sevainkov
☐ A.D.Qradski
☐ B.N.Çiçerin
☒ B.E.Nolde
☐ İ.İ.Yevtixyev

34 “Yerli özünüidarə yerli sakinlərin öz problemlərinin həllində iştirakını təmin edən idarəetmənin yerli formasıdır” fikri aşağıdakılardan hansı alimə aiddir?

- ☐ İ.İ.Yevtixyev
☐ A.D.Qradski
☐ B.E.Nolde
☒ M.İ.Sevainkov
☐ B.N.Çiçerin

35 “Yerli özünüidarə dövlət funksiyasının təmsilçiliyinin və məsuliyyətinin yerli səviyyəyə ötürülməsidir” fikri aşağıdakılardan hansı alimə aiddir?

- ☐ B.E.Nolde
☐ A.D.Qradski
☐ M.İ.Sevainkov
☐ İ.İ.Yevtixyev

☒ B.N.Çiçerin

36 “Yerli özünüidarə hakimiyyət bölgüsünün bir təzahürüdür. Həmçinin mərkəzi hökumətin təmin edə bilmədiyi maraqların bir nəticəsidir” fikri aşağıdakılardan hansı alimə aiddir?

- ☐ M.İ.Sevainkov
☐ İ.İ.Yevtixeyev
☒ A.D.Qradski
☐ B.N.Çiçerin
☐ B.E.Nolde

37 “Yerli özünüidarə heç də dövlət işindən fərqli olan yerli icma işlərinin görülməsi deyildir, o, dövlət idarəçiliyi məsələlərinin bir hissəsinin yerli icmaya verilməsidir” fikri aşağıdakı hansı alimlər qrupuna aiddir?

- ☐ A.Vasilçikov, B.Çiçerin və Rudolf Qeneyts
☒ Rudolf Qeneyts və Lome Şteyn
☐ JJ.Russo, A.Tokvil, Rudolf Qeneyts
☐ JJ.Russo, A.Tokvil, A.Vasilçikov və B.Çiçerin
☐ Lome Şteyn və A.Vasilçikov

38 “Yerli özünüidarə xüsusi ictimai maraqların ödənilməsi üçün təsis edilən yerli ittifaqlardır” fikri aşağıdakı hansı alimlər qrupuna aiddir?

- ☐ A.Vasilçikov, B.Çiçerin və Rudolf Qeneyts
☐ JJ.Russo, A.Tokvil, Rudolf Qeneyts
☐ Rudolf Qeneyts və Lome Şteyn
☒ JJ.Russo, A.Tokvil, A.Vasilçikov və B.Çiçerin
☐ Lome Şteyn və A.Vasilçikov

39 Aşağıdakı fikirlərdən hansı JJ.Russo, B.Çiçerin və A.Tokvilə aiddir?

- ☐ Heç biri
☒ Yerli özünüidarə xüsusi ictimai maraqların ödənilməsi üçün təsis edilən yerli ittifaqlardır
☐ Yerli özünüidarə heç də dövlət işindən fərqli olan yerli icma işlərinin görülməsi deyildir
☐ Yerli özünüidarə dövlət idarəçiliyi məsələlərinin bir hissəsinin yerli icmaya verilməsidir

40 Yerli özünüidarəetmənin inkişafı rəşional cəmiyyətin inkişafına verdiyi töhfələrə hansılar aid deyil?

- ☐ demokratik dəyərlərin möhkəmlənməsi
☐ vətəndaş cəmiyyətinin inkişafı
☐ Hüquqi dövlətin formalaşması
☒ inzibati-amirlik sisteminin möhkəmlənməsi
☐ Sosial dövlətin təşəkkülü

41 İlk dəfə yerli özünüidarə nüçənci əsrdə yaranmışdır?

- ☐ Eramızın I əsrində
☐ Eramızdan əvvəl IV əsrdə
☐ Eramızdan əvvəl V əsrdə
☐ Eramızın II əsrində
☒ Eramızdan əvvəl II əsrdə

42 Sahəvi yanaşmanın əsas çatışmayan cəhətləri hansılardır?

- ☐ Ərazinin mədəni inkişafı sahəvi təsərrüfat subyektlərinin məqsədini əks etdirir;
☐ ərazi və regional siyasətin kompleksliyini və qabaqlayıcılığını təmin edə bilirlər;
☒ İdarəetmə prosesi həmişə gecikir;
☐ Təbiətdən istifadənin optimallaşdırılması həyata keçirilir;
☐ Ərazinin sosial inkişafı sahəvi təsərrüfat subyektlərinin məqsədini əks etdirir;

43 Sahəvi idarəetmədə yerli idarəetmə qərarlarının qəbulunda kimlər daha az təsirə malikdirlər?

- ☐ əhali üçün daha çox iş yeri açan qurumlar;
- ☐ iri təsərrüfat subyektləri;
- ☐ iri şirkətlər, konsenlər;
- ☒ Yerli hakimiyyət orqanları;
- ☐ böyük maliyyə - sənaye qrupları;

44 Bu fikirlərdən hansı sahəvi idarəetmənin məzmununa aid deyil?

- ☐ Sahəvi idarəetmə yerli hakimiyyət orqanlarının cüzi idarəedici rolu ilə müşayiət olunur;
- ☐ Sahəvi idarəetmə sənaye inqilabi dövründə meydana çıxmışdır;
- ☐ Ərazi və regional idarəetmənin yaranması və təkamülünün birinci pilləsidir;
- ☒ Mərkəzləşdirilmiş idarəetmə sistemidir;
- ☐ Ərazinin ayrı-ayrı hissələri müəyyən bir idarəetmə sisteminə daxildir.

45 Müasir dövlət idarəçiliyində aşağıdakılardan əsasən hansı iki idarəetmə mexanizmləri hökm sürür?

- ☐ konsensus, ümumi razılığa gəlmə
- ☐ iyerarxik, bir mərkəzdən idarəetmə
- ☐ lateral, ümumi razılığa gəlmə
- ☒ iyerarxik, lateral
- ☐ konsensus, vətəndaşın səs verməsi

46 Müasir dövlət idarəçiliyində menecment mexanizmləri neçə hissəyə bölünür?

- ☐ bölünmür
- ☐ 3
- ☐ 5.0
- ☒ 2
- ☐ 1.0

47 Lorens Şteyn yerli özünüidarəetmə orqanlarına məxsus funksiyaları neçə yerə bölürdü?

- ☐ 6.0
- ☐ 4.0
- ☐ 5.0
- ☒ 2
- ☐ 1

48 “Dövlətçilik” nəzəriyyəsinin baniləri kimlərdir?

- ☐ Lazerevski və Bezabrozov
- ☒ Rudolf Qeneyst, Lorens Şteyn
- ☐ Lobanda, Con Stüart
- ☐ Yellenk və Qradovski

49 “Yerli özünüidarəetmə orqanları dövlət idarəetmə orqanlarına daxil edilməməlidirlər”, “Dövlət idarəçilik orqanları icmaların işinə qarışmamalıdır”, “İcma orqanları seçki əsasında formalaşdırılmalıdır” kimi prinsiplər hansı nəzəriyyəyə aiddir?

- ☐ Dövlətçilik
- ☐ İctimai təsərrüfat
- ☐ Sosial xidmət
- ☐ Dualizm
- ☒ Azad icma

50 İlk dəfə yerli özünüidarə hakimiyyəti konstitutsiya səviyyəsində hansı ölkədə təsbit olunmuşdur?

- ☐ Almaniyada
- ☐ Hər üçündə
- ☒ Belçikada
- ☐ Almaniyada
- ☐ Fransada

51 “Yerli özünüidarə heç də dövlət işindən fərqli olan yerli icma işlərinin görülməsi deyildir, o, dövlət idarəçiliyi məsələlərinin bir hissəsinin yerli icmaya verilməsidir” fikri aşağıdakı hansı alimlər qrupuna aiddir?

- ☐ A.Vasilçikov, B.Çiçerin və Rudolf Qeneyts
- ☐ Lorne Şteyn və A.Vasilçikov
- ☒ Rudolf Qeneyts və Lorne Şteyn
- ☐ JJ.Russo, A.Tokvil, A.Vasilçikov və B.Çiçerin
- ☐ JJ.Russo, A.Tokvil, Rudolf Qeneyts

52 İlk dəfə yerli özünüidarə harada yaranmışdır?

- ☐ Heç birində
- ☐ Çində, Babilistandana və Misirdə
- ☐ Misirdə və Hindistanda
- ☐ Babilistanda və Mesapatomiyada
- ☒ Misirdə, Çində, Bizansda və Yunanıstanda

53 Bələdiyyə sözü ərəbcədən nə deməkdir?

- ☐ "əhali idarəetməsi"
- ☐ "kənd idarəetməsi"
- ☐ "rayon idarəetməsi"
- ☐ "küçə idarəetməsi"
- ☒ "şəhər idarəetməsi"

54 Yerli özünüidarəetmədə sakinlərin hüququnun həyata keçirilməsinin birbaşa formasına nə aiddir?

- ☐ Yerli özünüidarəetmə orqanlarının fəaliyyət forma, qayda və prinsipləri
- ☒ Yerli referendum və rəy sorğusu
- ☐ Yerli özünüidarəetmə orqanları və onların strukturu
- ☐ Yerli özünüidarəetmənin həyata keçirilməsinin birbaşa formaları
- ☐ Yerli özünüidarəetmə xidmətinin təşkili

55 Yerli özünüidarəetmədə sakinlərin hüququnun həyata keçirilməsinin birbaşa formasına nə aid deyil?

- ☐ Əhalinin bələdiyyə aktı yaratma təşəbbüsü
- ☐ Ərazi ictimai idarəetmədə iştirak
- ☐ Vətəndaşların bələdiyyə orqanlarına müraciəti
- ☒ Yerli özünüidarəetmə orqanları və onların strukturu
- ☐ Yerli referendum və rəy sorğusu

56 Yerli özünüidarəetmə orqanlarının təşkilatı əsaslarına nələr aid deyil?

- ☐ Yerli özünüidarəetmə xidmətinin təşkili
- ☐ Yerli özünüidarəetmənin həyata keçirilməsinin birbaşa formaları
- ☐ Yerli özünüidarəetmə orqanları və onların strukturu
- ☐ Yerli özünüidarəetmə orqanlarının fəaliyyət forma, qayda və prinsipləri
- ☒ Yerli referendum və rəy sorğusu

57 Yerli özünüidarəetmənin birbaşa formasına aşağıdakılardan hansı aid deyil?

- ☐ Rəy sorğusu
- ☐ Seçkilər

- ☒ Yerli özünüidarəetmə vasitəçiliyi
☐ Yığıcaqlar

58 Yerli idarəetmənin digər modelinə aşağıdakılardan hansı aiddir?

- ☒ Dövlət Yerli özünüidarə orqanları üzərində nəzarəti həyata keçirir
☐ Yerli özünüidarə azad şəkildə fəaliyyət göstərir
☐ Yerli özünüidarə qeyri-dövlət orqanlarıdır
☐ Yerli özünüidarə lokal əhəmiyyətli işlərlə məşğul olur

59 Qabaqcıl ölkələrindəki yerli özünüidarənin ingilis-sakson modelindən kənardakı digər model qrupuna hansı ölkələr aiddir?

- ☐ ABŞ, Fransa
☐ Britaniya, ABŞ, Kanada
☐ ABŞ və Latın Amerikası
☐ Britaniya, Kanada, Türkiyə
☒ Fransa, Türkiyə, Latın Amerikası

60 İngilis-sakson modelinə aşağıdakılardan hansılar aid deyil?

- ☐ Yerli özünüidarə lokal əhəmiyyətli işlərlə məşğul olur
☐ Yerli özünüidarə lokal əhəmiyyətli işlərlə məşğul olur
☐ Yerli özünüidarə qeyri-dövlət orqanlarıdır;
☒ Dövlət Yerli özünüidarə orqanları üzərində nəzarəti həyata keçirir;
☐ Yerli özünüidarə azad şəkildə fəaliyyət göstərir;

61 Qabaqcıl ölkələrindəki yerli özünüidarənin ingilis-sakson modeli hansı ölkələrə aiddir?

- ☒ Britaniya, ABŞ, Kanada;
☐ Kanada, Türkiyə, Latın Amerikası
☐ ABŞ, Fransa
☐ ABŞ və Latın Amerikası
☐ Britaniya, Kanada, Türkiyə

62 Qabaqcıl Qərb ölkələrində yerli özünüidarənin neçə modeli vardır?

- ☐ Ayrılmırlar
☐ 1
☐ 5.0
☒ 2
☐ 4.0

63 Yerli özünüidarəetmə orqanlarının təşkilatı əsaslarına nələr aiddir?

- ☐ Yerli referendum və rəy sorğusu
☐ Əhalinin bələdiyyə aktı yaratma təşəbbüsü
☐ Ərazi ictimai idarəetmədə iştirak
☐ Vətəndaşların bələdiyyə orqanlarına müraciəti
☒ Yerli özünüidarəetmə orqanları və onların strukturu

64 Bələdiyyələrlə bağlı məsələlərə Azərbaycan Respublikasının konstitutsiyasının hansı bölmələri ayrılmışdır?

- ☐ VII və IX bölmələr
☐ III və V bölmələr
☐ IV, V və IX bölmələr
☒ IV və IX bölmələr
☐ II və IV bölmələr

65 Yerli idarəetmənin digər modelinə aşağıdakılardan hansı aid deyil?

- ☐ Dövlət ayrı-ayrı yerli hakimiyyət qurumları Yerli özünüidarə orqanlarının bir sıra fəaliyyətinə rəhbərliyi həyata keçirir
- ☒ Yerli özünüidarə müstəqil olaraq lokal əhəmiyyətli işlərlə məşğul olur
- ☐ Dövlət idarəçiliyi ilə bələdiyyələr üzlaşdırılmış şəkildə fəaliyyət göstərir
- ☐ Dövlət Yerli özünüidarə orqanları üzərində nəzarəti həyata keçirir

66 İngilis-sakson modelinə aşağıdakılardan hansı aiddir?

- ☐ Dövlət Yerli özünüidarə orqanları üzərində nəzarəti həyata keçirir
- ☐ Dövlət idarəçiliyi ilə bələdiyyələr üzlaşdırılmış şəkildə fəaliyyət göstərir
- ☒ Yerli özünüidarə müstəqil olaraq lokal əhəmiyyətli işlərlə məşğul olur
- ☐ Dövlət ayrı-ayrı yerli hakimiyyət qurumları Yerli özünüidarə orqanlarının bir sıra fəaliyyətinə rəhbərliyi həyata keçirir

67 Bələdiyyə üzvlərinin sayı Azərbaycan Respublikasında təsbit olunmuşdur.

- ☐ İcra hakimiyyəti başçısının qərarı ilə
- ☒ Bələdiyyə seçkiləri haqqında olan qanunla
- ☐ Bələdiyyələrin nizamnaməsi ilə
- ☐ Konstitusiya ilə
- ☐ Bələdiyyə sədrinin qərarı ilə

68 Bələdiyyələrin orqanlarının əsas fəaliyyət forması hansıdır?

- ☐ Sesiya
- ☐ Təbliğatlar
- ☐ Nota
- ☒ İclaslar
- ☐ Mitinqlər

69 Xarici vətəndaşlar Azərbaycan Respublikasında bələdiyyə seçkilərində iştirak edə bilər?

- ☐ İcra hakimiyyətinin qərarı ilə iştirak edə bilərlər
- ☐ Bələdiyyə sədrinin qərarı ilə iştirak edə bilərlər
- ☐ İştirak edə bilərlər
- ☒ İştirak edə bilməzlər
- ☐ Bəzi hallarda iştirak edə bilərlər

70 Azərbaycan Respublikası Qanunvericiliyinə görə bələdiyyə sədri haradan seçilir?

- ☐ Daxili İşlər Nazirliyi tərəfindən
- ☐ İcra hakimiyyəti başçısı tərəfindən
- ☒ Bələdiyyə üzvləri içərisindən
- ☐ Bilavasitə ayrıca əhali tərəfindən
- ☐ Dövlət tərəfindən

71 Bələdiyyələr tədricən həll olunan məsələlər dairəsinə daxil deyildir.

- ☐ Əhaliyə kommunal və nəqliyyat xidmətinin təşkili
- ☒ Dövlət büdcəsinin müzakirəsi və təkliflər
- ☐ Bələdiyyə mülkiyyətinin idarə olunması
- ☐ Yerli proqramların müəyyən edilməsi
- ☐ Əhaliyə sosial mədəni xidmətin təşkili

72 Bələdiyyə sədri kim tərəfindən seçilir?

- ☐ Milli məclis tərəfindən
- ☒ bələdiyyə üzvləri

- ☐ bələdiyyənin ştatda olan işçiləri tərəfindən
- ☐ yerli əhali

73 Bələdiyyə sədri neçə il müddətinə seçilir?

- ☐ 4.0
- ☐ 6.0
- ☒ 5
- ☐ 2
- ☐ 3.0

74 Bələdiyyə sədrinin kim tərəfindən təyin olunur?

- ☐ Milli Məclis tərəfindən
- ☒ Seçki vasitəsilə
- ☐ Ölkə başçısı
- ☐ Yerli icra orqanı tərəfindən
- ☐ Ədliyyə Nazirliyi

75 Beynəlxalq praktikada bələdiyyə orqanlarına nə aid deyil?

- ☐ Bələdiyyə iclası
- ☐ Bələdiyyə sədri
- ☒ Bələdiyyə əlaqələndiricisi

76 Azərbaycanda bələdiyyələr neçə orqandan ibarətdir?

- ☐ 4.0
- ☐ 3.0
- ☐ 1
- ☒ 2

77 Bələdiyyələrin təşkilinin əsas prinsiplərinə nə aid deyil?

- ☐ Qanuni çərçivənin olması
- ☐ Dövlət qurumlarından təşkilatı cəhətdən ayrılıq
- ☐ Seçkili olması
- ☒ Dövlət büdcəsindən birbaşa maliyyələşmə
- ☐ Maddi və maliyyə resurslarının olması

78 Bələdiyyənin mənafeləri və hüquqları kim tərəfindən qorunur?

- ☐ Milli Məclis
- ☐ Yerli icra hakimiyyəti
- ☐ Ölkə prezidenti
- ☒ Məhkəmə hakimiyyəti
- ☐ Yerli Əhali

79 Bələdiyyənin 4 mühüm əlamətinə hansı aid deyil?

- ☐ Bələdiyyələr ayrıca büdcəyə və mülkiyyət malik olur
- ☐ Yerli məsələlərin həllində sərbəstliyə malikdirlər
- ☒ Dövlətin yerlərdə təmsilçiliyini həyata keçirirlər
- ☐ Seçkili hakimiyyətə gələn icraedici və qərarverici vahidləri var
- ☐ Hüquqi şəxs statusu – qeyri-dövlət təşkilatıdır

80 Bələdiyyənin məcburi səlahiyyətlərinə aşağıdakılardan hansı aid deyil?

- ☐ Təhsilin inkişafı

- ☐ Su təchizatı
- ☒ Əlillərə mənzil tikintisi
- ☐ Mənzil-kommunal
- ☐ Səhiyyənin inkişafı

81 Bələdiyyələrin qanunla təsbit olunmuş səlahiyyətləri nisbi olaraq neçə hissəyə bölünür?

- ☐ 4.0
- ☐ 1
- ☐ 5.0
- ☒ 2

82 Yerli özünüidarəetməni həyata keçirmək üçün bələdiyyələrin əlində olan imkanlara aşağıdakılardan nələr aid deyil?

- ☐ büdcə
- ☐ vergi yığmaq səlahiyyəti
- ☐ İcra aparatı
- ☐ mülkiyyət
- ☒ polis

83 Azərbaycanda yerli özünüidarəetmənin neçə forması var?

- ☐ 4.0
- ☐ 5.0
- ☒ 2
- ☐ 1

84 Beynəlxalq praktikada bələdiyyələrin 3 orqanlarına nə aid deyil?

- ☐ Bələdiyyə komissiyaları
- ☒ Bələdiyyə direktorluğu
- ☐ Bələdiyyə başçısı
- ☐ Bələdiyyə məclisi

85 Bələdiyyələrin təşkilinin əsas prinsiplərinə nələr aiddir?

- ☐ Fəaliyyətində yerli icra hakimiyyəti orqanlarının qərarlarından asılılıq
- ☐ Dövlət büdcəsindən birbaşa maliyyələşmə
- ☐ Əsas heyətin dövlət tərəfindən təyin olunması
- ☒ Dövlət qurumlarından təşkilatı cəhətdən ayrılıq, seçkili olması, Maddi və maliyyə resurslarının olması

86 Bələdiyyələrin işinə aşağıdakılardan hansılar müdaxilə edə bilər?

- ☐ Şirkətlər
- ☐ İctimai qurumlar
- ☒ Heç bir qurum müdaxilə edə bilməz
- ☐ Siyasi partiyalar
- ☐ Dövlət qurumları

87 Bələdiyyələrin hüquqi şəxs statusu hansıdır?

- ☒ Qeyri-dövlət təşkilatıdır
- ☐ Yerli icmadır
- ☐ Bələdiyyələr fonddur
- ☐ Yerli hakimiyyət qurumudur

88 Yerli özünüidarəetmə forması kimi bələdiyyələr neçə mühüm əlamətə malikdirlər?

- ☐ 3.0
☐ 6.0
☐ 2
☐ 5.0
☒ 4

89 Bələdiyyənin könüllü səlahiyyətlərinə aşağıdakılardan hansı aiddir?

- ☐ Su təchizatı
☐ Mənzil-kommunal
☐ Səhiyyənin inkişafı
☐ Təhsilin inkişafı
☒ Əlillərə mənzil tikintisi

90 Bələdiyyənin könüllü səlahiyyətlərinə aşağıdakılardan hansı aid deyil?

- ☐ Kitabxana açmaq
☐ Əlillərə mənzil tikintisi
☐ Parkın salınması
☒ Su təchizatı
☐ Aztəminatlılara yardım

91 Bələdiyyənin məcburi səlahiyyətlərinə aşağıdakılardan hansı aiddir?

- ☐ Kitabxana açmaq
☐ Parkın salınması
☐ Əlillərə mənzil tikintisi
☒ Su təchizatı
☐ Aztəminatlılara yardım

92 «Bələdiyyələrin statusu haqqında» Azərbaycan Respublikası Qanununun 40-cı maddəsinə əsasən hansı mənbələrdən formalaşan gəlirlər yerli büdcəni təşkil edir?

- ☒ hamısı
☐ bələdiyyə mülkiyyətinin özəlləşdirilməsindən
☐ bələdiyyə əmlakının icarəyə verilməsindən
☐ reklamlardan daxil olan vəsait
☐ yerli lotereyalardan

93 Bələdiyyə iclası bələdiyyə üzvlərinin nə qədər hissəsinin iştirakı ilə səlahiyyətdir?

- ☐ 100%-nin iştirakı
☒ Yarıdan çoxunun iştirakı
☐ 40 %-nin iştirakı
☐ 2/3-nin iştirakı
☐ 70%-nin iştirakı

94 Bələdiyyənin fəvqaladə iclası neçə çağrıla bilməz?

- ☐ İcra hakimiyyətinin dəvəti
☒ Bələdiyyənin bir daimi komissiyasının qərarı
☐ məclis üzvlərinin 1/3 –nin təşəbbüsü
☐ Bələdiyyə başçısının yazılı çağırışı

95 Müasir dövrdə normal bələdiyyələrin həyata keçirdikləri vəzifələr nə aid deyil?

- ☐ Cari qanunla müəyyən olunan səviyyəni aşan bələdiyyələr üçün məcburi olan vəzifələr
☒ Kredit İttifaqları qarşısında öhdəlik olan vəzifələr
☐ Bütün bələdiyyələr üçün ixtiyari olan vəzifələr

- ☐ Bütün bələdiyyələr üçün məcburi olan vəzifələr

96 Beynəlxalq təcrübədə bələdiyyələr üzərində inzibati nəzarətə hansı aiddir?

- ☐ Bələdiyyə ərazisindəki sahibkarlıq subyektləri üzərində nəzarət
☒ Bələdiyyə orqanlarının qərarları üzərində nəzarət
☐ Bələdiyyə maliyyəsi üzərində nəzarət
☐ Bələdiyyə torpaqları üzərində nəzarət

97 Beynəlxalq təcrübədə bələdiyyələr üzərində inzibati nəzarətə hansı aid deyil?

- ☐ Bələdiyyə personalı üzərində nəzarət
☒ Bələdiyyə ərazisindəki sahibkarlıq subyektləri üzərində nəzarət
☐ Bələdiyyə orqanları üzərində nəzarət
☐ Bələdiyyə orqanlarının qərarları üzərində nəzarət

98 Müasir dövrdə normal bələdiyyələrin həyata keçirdikləri 70 qədər vəzifələr neçə qrupa bölünür?

- ☐ 1.0
☒ 3
☐ 6.0
☐ 7
☐ 4.0

99 Müasir dövrdə normal bələdiyyələrin həyata keçirdikləri vəzifələr nə qədərdir?

- ☐ 65.0
☐ 10.0
☐ 40.0
☒ 70
☐ 30

100 Bələdiyyənin sərhədləri cızılarkən hansı xüsusiyyətlər nəzərə alınmır?

- ☐ Heç biri uyğun deyil
☒ Yerli əhalinin tarixi kökü
☐ Sərhədləri müəyyən etmək çətin olduqda həmin maneələr aradan götürülür
☐ Əvvəllər bələdiyyə ərazisi olan torpaqlar bələdiyyə sərhədləri içərisində qalır

101 Azərbaycanda Bələdiyyənin qurulması üçün minimum əhali sayı ilə bağlı norma nə qədərdir?

- ☐ 2000 nəfər
☒ 500 nəfər
☐ 200 nəfər
☐ 100 nəfər
☐ 1000 nəfər

102 Azərbaycanda Bələdiyyələrin Azərbaycan Respublikası Konstitutsiyasının tələblərinə riayət olunmasını üzrə nəzarəti hansı orqan həyata keçirir?

- ☐ Ali Məhkəmə
☒ Ədliyyə Nazirliyi
☐ Prezident Administrasiyası
☐ Milli Məclis
☐ Daxili İşlər Nazirliyi

103 Bələdiyyə nəzdindəki daimi komissiyaların səlahiyyətlərinə nələr daxildir?

- ☐ Bələdiyyənin ştat cədvəlini təsdiq etmək

- ☒ Yerli iqtisadi inkişaf layihələrini əhalinin müzakirəsinə çıxarmaq
- ☐ Bələdiyyə üzvlərini seçmək
- ☐ Bələdiyyə sədrini seçmək
- ☐ Komissiya sədrilərini təyin etmək

104 Bələdiyyə məclisinin səlahiyyətinə nə daxil deyil?

- ☐ Yerli sosial layihələrin həyata keçirilməsi
- ☒ Dövlət vergilərinin yerlərdə toplanmasının həyata keçirilməsi
- ☐ Bələdiyyə rəqlamentinin təsdiqi
- ☐ Yerli büdcənin hesabının təsdiq edilməsi
- ☐ Yerli vergi ödənişlərinin müəyyən edilməsi

105 Bələdiyyə sədrinin səlahiyyətlərinə nələr aiddir?

- ☒ Bələdiyyəni təmsil etmək, Məclis və komissiyaların qərarlarını icrasını təmin etmək, Sənədləri imzalamaq
- ☐ Bələdiyyə ərazisindəki məktəb direktorlarını təyin etmək
- ☐ Bələdiyyə üzvlərini komissiyalara təyin etmək

106 Bələdiyyələrin öz xərclərini ödəmə imkanına malik və sosial əhəmiyyətli funksiyaları yerinə yetirən təşkilatlarına daxildir

- ☐ heç biri
- ☒ nəqliyyat, tikinti, rabitə və mənzil-kommunal təsərrüfatı sferasında fəaliyyət göstərən müəssisələri
- ☐ bələdiyyə banklarını, investisiya fondları
- ☐ sosial müdafiə idarələri
- ☐ bələdiyyə məktəbləri, əksər səhiyyə ocaqları

107 Yerli özünüidarə orqanı tərəfindən sahibkarlıq mühitinə məqsədyönlü təsirin forma və mexanizmləri əsası ola bilməz

- ☐ nəzarət
- ☒ iflas etdirmə
- ☐ koordinasiya
- ☐ tənzimləmə
- ☐ motivasiya

108 Sahibkarlığın inkişafı sferası baxımından bələdiyyənin həyata keçirdiyi ikinci funksiyasına aiddir

- ☐ əhalinin həyat tərzinin səviyyəsinin inkişaf etdirilməsi
- ☒ hamısı
- ☐ şəhər infrastrukturunun, hər şeydən əvvəl isə rabitə və kommunikasiyasının inkişaf etdirilməsi
- ☐ yeni istehsalatların yaradılması və mövcud olanların inkişaf etdirilməsi
- ☐ məşğulluğun inkişaf etdirilməsi

109 Sahibkarlığın inkişafı sferası baxımından bələdiyyənin həyata keçirdiyi birinci funksiyasına aiddir

- ☐ heç biri
- ☒ enerji, su, qaz, istilik təchizatı, mənzil fondunun vəziyyəti və istismarının idarə edilməsi
- ☐ şəhər infrastrukturunun, hər şeydən əvvəl isə rabitə və kommunikasiyasının inkişaf etdirilməsi
- ☐ yeni istehsalatların yaradılması və mövcud olanların inkişaf etdirilməsi
- ☐ əhalinin həyat tərzinin səviyyəsini, məşğulluğun inkişaf etdirilməsi

110 Sahibkarlığın inkişafı sferası baxımından bələdiyyənin həyata keçirdiyi ikinci funksiya

- ☐ heç biri
- ☐ artıq yaranmış sistemin fəaliyyət göstərməsinin idarə olunması prosesi kimi çıxış edir
- ☐ mənzil fondunun vəziyyəti və istismarının idarə edilməsi
- ☒ sosial-iqtisadi inkişafın idarə edilməsi prosesini təmin edir

- ☐ enerji, su, qaz, istilik təchizatının idarə edilməsi

111 Bələdiyyə orqanları sosial sahədə hansı səlahiyyətlərinə malik deyillər

- ☐ ekologiya, əmlakın müdafiəsi, mehmanxanalar və s. üzrə məqsədləri müəy-yənləşdirmə və yerinə yetirmə
- ☐ ərazi təchizatı və ictimai himayə
- ☒ yerlərdə sahibkarlığın inkişafı; yerli maliyyə; yerli vergilər
- ☐ səhiyyə, sanitar nəzarəti
- ☐ sosial yardım, təhsil

112 Bələdiyyə orqanları sosial sahədə hansı səlahiyyətlərinə malikdir

- ☐ yaşıllaşdırma işləri, ictimai nəqliyyat, küçələrin və yolların saxlanması, bələdiyyə mənzilləri, fərdi tikintinin və ümumiyyətlə mənzil tikintisi işlərinin tənzimlənməsi
- ☐ yerli vergilər, bələdiyyə mülkiyyəti, bələdiyyə qurumlarının ərazilərində torpaq və torpaq münasibətləri
- ☒ sosial yardım, təhsil, səhiyyə, sanitar nəzarəti, ərazi təchizatı və ictimai himayə
- ☐ yerlərdə sahibkarlığın inkişafı, yerli maliyyə
- ☐ texniki sistemlərin (su kəməri, kanalizasiya, məişət tullantılarından təkrar istifadə olunması və s.) istismarı

113 Bələdiyyə orqanları yerli təsərrüfat sahəsində hansı səlahiyyətlərinə malik deyillər

- ☐ texniki sistemlərin (su kəməri, kanalizasiya, məişət tullantılarından təkrar istifadə olunması və s.) istismarı
- ☐ küçələrin və yolların saxlanması
- ☐ ictimai nəqliyyat
- ☒ yerlərdə sahibkarlığın inkişafı, yerli vergilər
- ☐ yaşıllaşdırma işləri

114 Bələdiyyə orqanları yerli təsərrüfat sahəsində hansı səlahiyyətlərinə malikdir

- ☐ yerlərdə sahibkarlığın inkişafı; yerli maliyyə; yerli vergilər; bələdiyyə mülkiyyəti
- ☐ sosial yardım, təhsil, səhiyyə, sanitar nəzarəti, ərazi təchizatı
- ☐ ictimai himayə, ekologiya, əmlakın müdafiəsi, mehmanxanalar və s. üzrə məqsədləri müəyyənləşdirmə və yerinə yetirmə
- ☒ texniki sistemlərin (su kəməri, kanalizasiya, məişət tullantılarından təkrar istifadə olunması və s.) istismarı; yaşıllaşdırma işləri; ictimai nəqliyyat
- ☐ bələdiyyə qurumlarının ərazilərində torpaq və torpaq münasibətləri

115 Bələdiyyə orqanları iqtisadi sahədə hansı səlahiyyətlərinə malik deyillər

- ☒ fərdi tikintinin və ümumiyyətlə mənzil tikintisi işlərinin tənzimlənməsi
- ☐ bələdiyyə qurumlarının ərazilərində torpaq və torpaq münasibətləri
- ☐ yerli vergilər münasibətləri
- ☐ yerlərdə sahibkarlığın inkişafı münasibətləri
- ☐ yerli maliyyə münasibətləri

116 Hansı dahi təfəkkürün fikrincə, özünüidarəçiliyin ümumi əlaməti odur ki, bu daimi professional xidmətdə olan peşəkar məmurlardan ibarət olmur: bu idarəçilik çinovniklər tərəfindən deyil, fəal, tanınmış vətəndaşlar tərəfindən həyata keçirilir.

- ☒ H.Helinsgen
- ☐ N.İ.Lazarevski
- ☐ Henri Ford
- ☐ L.Şteyn
- ☐ M.Veber

117 Bələdiyyənin sərhədləri cızılarkən hansı xüsusiyyətlər nəzərə alınır?

- ☐ Yerli əhalinin tarixi kökü
- ☐ Bələdiyyənin böyüklüyü
- ☐ Bələdiyyədə əhalinin sayı

- ☒ Əvvəllər bələdiyyə ərazisi olan torpaqlar bələdiyyə sərhədləri içərisində qalır
- ☐ Bələdiyyədə əhalinin sayı

118 Bələdiyyə nəzdindəki daimi komissiyaların səlahiyyətlərinə nələr daxil deyil?

- ☐ Yerli sosial layihələrini müzakirəyə çıxarmaq
- ☒ Bələdiyyə sədrini seçmək
- ☐ Müzakirə üçün proqramlar hazırlamaq
- ☐ Yerli iqtisadi inkişaf layihələrini müzakirəyə çıxarmaq
- ☐ İcra aparatı üçün təkliflər hazırlamaq

119 Bələdiyyənin səlahiyyətinə nə aid deyil?

- ☐ Yerli iqtisadi inkişaf layihələrinin icrası
- ☐ Yerli iqtisadi layihələrin icrası
- ☐ Yerli sosial layihələrin həyata keçirilməsi
- ☐ Yerli ekoloji layihələrin icrası
- ☒ Yerli hərbi səfərbərliyin həyata keçirilməsi

120 Bələdiyyə iclası nədir?

- ☐ Cari məsələlərin həlli ilə bağlı operativ toplantıdır
- ☐ Sessiyadır
- ☐ heç biridir
- ☒ Ən böyük qərarverici orqandır

121 Bələdiyyə sədrinin səlahiyyətlərinə nələr aid deyil?

- ☐ Məclis və komissiyaların qərarlarını icrasını təmin etmək
- ☐ Bələdiyyəni təmsil etmək
- ☐ Sənədləri imzalamaq
- ☒ Bələdiyyə ərazisindəki məktəb direktorlarını təyin etmək

122 Bələdiyyələrin sosial əhəmiyyətli funksiyaları yerinə yetirən təşkilatlarına daxildir

- ☐ rabitə və mənzil-kommunal təsərrüfatı sferasında fəaliyyət göstərən müəssisələri
- ☐ nəqliyyat, tikinti təsərrüfatı sferasında fəaliyyət göstərən müəssisələri
- ☐ heç biri
- ☐ bələdiyyə banklarını, investisiya fondları
- ☒ bələdiyyə məktəbləri, əksər səhiyyə ocaqları, sosial müdafiə idarələri

123 Yerli özünüidarə orqanı tərəfindən sahibkarlıq mühitinə məqsədyönlü təsirin forma və mexanizmləri əsası hansıdır

- ☐ nəzarət
- ☐ koordinasiya
- ☐ tənzimləmə
- ☒ hamısı
- ☐ motivasiya

124 Sahibkarlığın inkişaf etdirilməsi sahəsində bələdiyyələrin qarşısında duran hansı vəzifələri aid etmək olar:

- ☐ heç biri
- ☐ vəzifəsi mövcud ictimai rejimi və qaydaları qoruyub saxlamaq; rütbəyə müvafiq olaraq müntəzəm pullu mükafatlandırılma
- ☐ milli gəlir və milli məhsul hesabları iqtisadiyyatda reallaşdırılan əmtəə və xidmətlərin ümumi dəyərini cəmləşdirir və xalis gəlirin ev təsərrüfatları, hökumət, biznes və xarici iqtisadi agentlər tərəfindən bölüşdürülməsi
- ☒ iqtisadi inkişaf funksiyasının yerinə yetirilməsi ilə bağlı olan vəzifələr; sosial-mədəni, kommunal-məişət və həyatı baxımından vacib digər xidmətlərə əhalinin tələbatının ödənilməsi ilə əlaqədar vəzifələr

- ☐ Milli sənaye hesabları müxtəlif biznes vahidləri, hökumət, ev təsərrüfatları və xarici iqtisadi agentlər arasında alınmış və satılmış əmtəələrin və xidmətlərin dəyərlərini müəyyənləşdirilməsi

125 Bələdiyyə orqanları iqtisadi sahədə hansı səlahiyyətlərinə malikdir

- ☐ küçələrin və yolların saxlanması, bələdiyyə mənzilləri; fərdi tikintinin və ümumiyyətlə mənzil tikintisi işlərinin tənzimlənməsi
- ☐ texniki sistemlərin (su kəməri, kanalizasiya, məişət tullantılarından təkrar istifadə olunması və s.) istismarı; yaşıllaşdırma işləri; ictimai nəqliyyat
- ☐ ictimai himayə, ekologiya, əmlakın müdafiəsi, mehmanxanalar və s. üzrə məqsədləri müəyyənləşdirmə və yerinə yetirmə
- ☐ sosial yardım, təhsil, səhiyyə, sanitariya nəzarəti, ərazi təchizatı
- ☒ yerlərdə sahibkarlığın inkişafı; yerli maliyyə; yerli vergilər; bələdiyyə mülkiyyəti

126 Aşağıdakılardan hansı Ali Məhkəmənin Plenumunun səlahiyyətlərinə aid deyil?

- ☒ Düzgün cavab yoxdur
- ☐ iş üzrə icraata xitam vermək
- ☐ işi apellyasiya instansiyası məhkəməsinə yenidən baxılmağa göndərmək
- ☐ kassasiya instansiyası məhkəməsinin qərarına dəyişiklik etmək
- ☐ kassasiya instansiyası məhkəməsinin qərarını dəyişdirmədən saxlamaq

127 Aşağıdakılardan hansı Ali Məhkəmənin Plenumunun səlahiyyətlərinə aiddir?

- ☒ Bütün cavablar düzgündür
- ☐ işi apellyasiya instansiyası məhkəməsinə yenidən baxılmağa göndərmək
- ☐ kassasiya instansiyası məhkəməsinin qərarına dəyişiklik etmək
- ☐ kassasiya instansiyası məhkəməsinin qərarını dəyişdirmədən saxlamaq
- ☐ iş üzrə icraata xitam vermək

128 Aşağıdakılardan hansı Apellyasiya instansiyası məhkəməsi mülki işə mahiyyəti üzrə baxarkən malik olduğu səlahiyyətlərə aid deyil?

- ☐ iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər
- ☐ qətnaməni dəyişdirə bilər
- ☐ qətnaməni tamamilə və ya qismən ləğv edə bilər
- ☐ qətnaməni dəyişmədən, apellyasiya şikayətini işə təmin etmədən saxlaya bilər
- ☐ B) qətnaməni dəyişmədən, apellyasiya şikayətini işə təmin etmədən saxlaya bilər

129 Aşağıdakılardan hansı Apellyasiya instansiyası məhkəməsi mülki işə mahiyyəti üzrə baxarkən malik olduğu səlahiyyətlərə aiddir?

- ☒ Bütün cavablar düzgündür
- ☐ qətnaməni dəyişmədən, apellyasiya şikayətini işə təmin etmədən saxlaya bilər
- ☐ iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər
- ☐ qətnaməni dəyişdirə bilər
- ☐ qətnaməni tamamilə və ya qismən ləğv edə bilər

130 Tikililər və onların hissələri, avtomobil və özüyəriyən texnika, su və hava nəqliyyatı vasitələri Yerli vergilərin müəyyən edilməsinin hansı əsaslarına aiddir?

- ☐ Verginin ödənilməsi qaydası və müddəti
- ☐ Vergitutma dövrü
- ☒ Vergitutma obyektı
- ☐ Vergitutma bazası
- ☐ Verginin hesablanması qaydası

131 Aşağıdakılardan hansı Yerli vergilərin müəyyən edilməsinin əsaslarına aid deyil?

- ☒ Düzgün cavab yoxdur

- ☐ Verginin ödənilməsi qaydası və müddəti
- ☐ Verginin hesablanması qaydası
- ☐ Vergitutma bazası
- ☐ Vergitutma obyektı

132 Yerli vergilərin müəyyən edilməsinin əsaslarına aid olan variantı qeyd edin

- ☐ Vergitutma dövrü
- ☐ Verginin ödənilməsi qaydası və müddəti
- ☐ Vergi dərəcəsi
- ☒ Bütün cavablar düzgündür
- ☐ Verginin hesablanması qaydası

133 Aşağıdakılardan hansı Yerli vergilərin müəyyən edilməsinin əsaslarına aiddir?

- ☐ Vergitutma dövrü
- ☐ Vergi dərəcəsi
- ☐ Vergitutma bazası
- ☐ Vergitutma obyektı
- ☒ Bütün cavablar düzgündür

134 Aşağıdakılardan hansı Azərbaycan Respublikasının büdcə sisteminin tərkib hissəsi olan yerli özünüidarə orqanları büdcəsinin müstəqilliyinin təminatlarına aid deyil?

- ☐ yerli vergi və ödənişlərin təsdiq hüququ
- ☐ dövlət büdcəsindən subvensiyalar almaq hüququ
- ☐ dövlət büdcəsindən dotasiya almaq hüququ
- ☒ Düzgün cavab yoxdur
- ☐ maliyyə məsələləri üzrə məhkəmə müdafiəsi hüququ

135 Aşağıdakılardan hansı Azərbaycan Respublikasının büdcə sisteminin tərkib hissəsi olan yerli özünüidarə orqanları büdcəsinin müstəqilliyinin təminatlarına aiddir?

- ☒ Bütün cavablar düzgündür
- ☐ maliyyə məsələləri üzrə məhkəmə müdafiəsi hüququ
- ☐ yerli vergi və ödənişlərin təsdiq hüququ
- ☐ dövlət büdcəsindən dotasiya almaq hüququ
- ☐ dövlət büdcəsindən subvensiyalar almaq hüququ

136 Aşağıdakılardan hansı Azərbaycan Respublikasının büdcə sisteminin tərkib hissəsi olan yerli özünüidarə orqanları büdcəsinin müstəqilliyinin təminatlarına aiddir?

- ☐ yerli vergi və ödənişlərin müəyyənləşdirilməsi hüququ
- ☐ yerli vergi və ödənişlərin müzakirə hüququ
- ☐ yerli vergi və ödənişlərin təsdiq hüququ
- ☒ Bütün cavablar düzgündür

137 Aşağıdakılardan hansı bənddə maliyyə əksmərkəzləşməsinin formalarından biri düzgün qeyd olunub?

- ☐ Hüquqi şəxslərin kreditləri
- ☒ Özəl sektorla birgə maliyyələşdirmə və ya birgə istehsal
- ☐ Dövlətin xarici borcları
- ☐ Fiziki şəxslərin kreditləri
- ☐ Dövlətin maliyyə öhdəlikləri

138 Aşağıdakılardan hansı cavabda maliyyə əksmərkəzləşməsinin formalarından biri düzgün qeyd olunub?

- ☐ Hüquqi şəxslərin kreditləri
- ☐ Fiziki şəxslərin kreditləri

- ☐ Dövlətin maliyyə öhdəlikləri
- ☐ Dövlətin xarici borcları
- ☒ Qeyri-vergi və vergi gəlirlərinin artırılması

139 Aşağıdakılardan hansı variantda maliyyə əksmərkəzləşməsinin formalarından biri düzgün qeyd olunub?

- ☐ Dövlətin xarici borcları
- ☐ Dövlətin maliyyə öhdəlikləri
- ☐ Hüquqi şəxslərin kreditləri
- ☐ Fiziki şəxslərin kreditləri
- ☒ Özəl sektorla birgə istehsal

140 Aşağıdakılardan hansı maliyyə əksmərkəzləşməsinin formalarından biridir?

- ☐ Fiziki şəxslərin kreditləri
- ☐ Dövlətin xarici borcları
- ☐ Dövlətin maliyyə öhdəlikləri
- ☒ Vergi gəlirlərinin artırılması
- ☐ Hüquqi şəxslərin kreditləri

141 Aşağıdakılardan hansı maliyyə əksmərkəzləşməsinin formalarına aiddir?

- ☐ Hüquqi şəxslərin kreditləri
- ☐ Dövlətin xarici borcları
- ☒ Qeyri-vergi gəlirlərinin artırılması
- ☐ Fiziki şəxslərin kreditləri
- ☐ Dövlətin maliyyə öhdəlikləri

142 Aşağıdakılardan hansı maliyyə əksmərkəzləşməsinin formalarına aiddir?

- ☐ Hüquqi şəxslərin kreditləri
- ☐ Fiziki şəxslərin kreditləri
- ☐ Dövlətin maliyyə öhdəlikləri
- ☐ Dövlətin xarici borcları
- ☒ Özünümaliyyələşdirmə

143 Maliyyə əksmərkəzləşməsinin formalarına aid olan cavab hansıdır?

- ☐ Dövlətin xarici borcları
- ☐ Dövlətin maliyyə öhdəlikləri
- ☐ Fiziki şəxslərin kreditləri
- ☐ Hüquqi şəxslərin kreditləri
- ☒ Özəl sektorla birgə maliyyələşdirmə

144 Maliyyə əksmərkəzləşməsinin formalarına aid olan variant hansıdır?

- ☒ Hakimiyyətlərarası transfert
- ☐ Fiziki şəxslərin kreditləri
- ☐ Hüquqi şəxslərin kreditləri
- ☐ Dövlətin maliyyə öhdəlikləri
- ☐ Dövlətin xarici borcları

145 Aşağıdakılardan hansı variant maliyyə əksmərkəzləşməsinin formalarına aiddir?

- ☐ Hüquqi şəxslərin kreditləri
- ☒ Yerli borclanmalar
- ☐ Dövlətin xarici borcları
- ☐ Dövlətin maliyyə öhdəlikləri
- ☐ Fiziki şəxslərin kreditləri

146 Aşağıdakılardan hansı variant maliyyə əksmərkəzləşməsinin formalarına aid deyil?

- ☐ Yerli borclanmalar
- ☒ Dövlətin maliyyə öhdəlikləri
- ☐ Özəl sektorla birgə maliyyələşdirmə
- ☐ Özünümaliyyələşdirmə
- ☐ Hakimiyyətlərarası transfert

147 Maliyyə əksmərkəzləşməsinin formalarına aid olmayan cavab hansıdır?

- ☐ Yerli borclanmalar
- ☒ Dövlətin xarici borcları
- ☐ Özəl sektorla birgə maliyyələşdirmə
- ☐ Özünümaliyyələşdirmə
- ☐ Hakimiyyətlərarası transfert

148 Maliyyə əksmərkəzləşməsinin formalarına aid olmayan variantı qeyd edin:

- ☐ Yerli borclanmalar
- ☒ Fiziki şəxslərin kreditləri
- ☐ Özəl sektorla birgə maliyyələşdirmə
- ☐ Özünümaliyyələşdirmə
- ☐ Hakimiyyətlərarası transfert

149 Aşağıdakılardan hansı maliyyə əksmərkəzləşməsinin formalarına aid deyil?

- ☐ Yerli borclanmalar
- ☒ Hüquqi şəxslərin kreditləri
- ☐ Özəl sektorla birgə maliyyələşdirmə
- ☐ Özünümaliyyələşdirmə
- ☐ Hakimiyyətlərarası transfert

150 Aşağıdakılardan hansı maliyyə əksmərkəzləşməsinin formalarına aiddir?

- ☐ Yerli borclanmalar
- ☒ Bütün cavablar düzgündür
- ☐ Özəl sektorla birgə maliyyələşdirmə
- ☐ Özünümaliyyələşdirmə
- ☐ Hakimiyyətlərarası transfert

151 Əksmərkəzləşmənin iki tipini: bürokratik və yerli özünüidarəetmə üzrə qurulan, fərqləndirən kimdir?

- ☐ Simon
- ☒ G.Ellinike
- ☐ R.Rode
- ☐ L.Şarp
- ☐ N.Ridli

152 Aşağıdakılardan hansı funksional yanaşmanın tərəfdarlarına aiddir?

- ☐ M.Qudvin
- ☒ L.Şarp
- ☐ N.Ridli
- ☐ R.Rode
- ☐ Simon

153 Aşağıdakılardan hansı variant əksmərkəzləşdirmə prosesinə lokalist yanaşmanın tərəfdarlarına aiddir?

- ☐ P.Sonders

- ☒ R.Rode
- ☐ Simon
- ☐ N.Ridli
- ☐ M.Qudvin

154 Əksmərkəzləşdirmə prosesinə lokalist yanaşmanın tərəfdarlarına aid olan variantı qeyd edin:

- ☐ P.Sonders
- ☒ C.Cons
- ☐ Simon
- ☐ N.Ridli
- ☐ M.Qudvin

155 Aşağıdakılardan hansı əksmərkəzləşdirmə prosesinə lokalist yanaşmanın tərəfdarlarına aiddir?

- ☐ Teylor
- ☒ C.Çendler
- ☐ M.Qudvin
- ☐ Simon
- ☐ P.Sonders

156 Rasional seçim nəzəriyyəsinin nümayəndələrinə aid olan cavabı qeyd edin:

- ☐ Teylor
- ☒ N.Ridli
- ☐ M.Qudvin
- ☐ Simon
- ☐ P.Sonders

157 Rasional seçim nəzəriyyəsinin nümayəndələrinə aid olan variantı qeyd edin

- ☐ Teylor
- ☒ M. Volzer
- ☐ M.Qudvin
- ☐ Simon
- ☐ P.Sonders

158 Aşağıdakılardan hansı Rasional seçim nəzəriyyəsinin nümayəndələrinə aiddir?

- ☐ Fayol
- ☒ C.Naysbit
- ☐ P.Sonders
- ☐ M.Qudvin
- ☐ Teylor

159 Neomarksistlərin nümayəndələrinə aid olan cavabı qeyd edin

- ☐ Simon
- ☒ M.Qudvin
- ☐ Teylor
- ☐ P.Sonders
- ☐ Fayol

160 Neomarksistlərin nümayəndələrinə aid olan variantı qeyd edin

- ☐ Simon
- ☒ S.Dunkan
- ☐ Teylor
- ☐ A. Kauson

☐ Fayol

161 Aşağıdakılardan hansı Neomarksistlərə aiddir?

- ☐ Simon
- ☐ P.Sonders
- ☐ Teylor
- ☒ Q.Stoker
- ☐ Fayol

162 Aşağıdakılardan hansı Neomarksistlərə aiddir?

- ☐ Simon
- ☐ P.Sonders
- ☐ Teylor
- ☒ C.Peynter
- ☐ Fayol

163 "Dualist" dövlət nəzəriyyəsinin nümayəndələrinə aid olan cavabı qeyd edin:

- ☐ İston
- ☐ Teylor
- ☐ Fayol
- ☒ P.Sonders
- ☐ Simon

164 "Dualist" dövlət nəzəriyyəsinin nümayəndələrinə aid olan variantı qeyd edin:

- ☐ İston
- ☐ Teylor
- ☐ Fayol
- ☒ A. Kauson
- ☐ Simon

165 Aşağıdakılardan hansı "Dualist" dövlət nəzəriyyəsinin nümayəndələrinə aiddir?

- ☐ İston
- ☐ Teylor
- ☐ Fayol
- ☒ F.S. Silli
- ☐ Simon

166 Yerli özünüidarəetmənin əsas üstünlüklərinə aid olmayan variant hansıdır?

- ☐ Cavabdehlik
- ☐ Səmərəlilik
- ☐ Əhaliyə yaxınlıq
- ☐ Məsuliyyət
- ☒ Məsuliyyətsizlik

167 Yerli özünüidarəetmənin əsas üstünlüklərinə aid olmayan cavabı qeyd edin:

- ☐ Əhaliyə yaxınlıq
- ☐ Cavabdehlik
- ☒ Səmərəsizlik
- ☐ Məsuliyyət
- ☐ Səmərəlilik

168 Yerli özünüidarəetmənin əsas üstünlüklərinə aid olmayan cavab hansıdır?

- ☐ Əhaliyə yaxınlıq
- ☐ Məsuliyyət
- ☐ Səmərəlilik
- ☐ Cavabdehlik
- ☒ Kargüzlüyün artması

169 Yerli özünüidarəetmənin əsas üstünlüklərinə aid olmayan variantı qeyd edin:

- ☐ Cavabdehlik
- ☐ Səmərəlilik
- ☐ Əhaliyə yaxınlıq
- ☐ Məsuliyyət
- ☒ Bürokratiyanın artmasına səbəb olur

170 Bələdiyyələrin statusu haqqında” qanuna əsasən Azərbaycan Respublikasında yerli özünüidarəetməni hansı orqan həyata keçirir?

- ☐ Nazirlər Kabineti
- ☐ Məhkəmələr
- ☐ Yerli icra hakimiyyəti
- ☐ Prezident
- ☒ Bələdiyyələr

171 Azərbaycan Respublikasının Konstitusiyasına əsasən Azərbaycan Respublikasında dövlət hakimiyyətini yegənə mənbəyiNöqtələrin yerinə müvafiq variantı qeyd edin.

- ☐ Azərbaycan mülküdür
- ☒ Azərbaycan xalqıdır
- ☐ Azərbaycanın atributlarıdır
- ☐ Azərbaycan torpaqlarıdır
- ☐ Azərbaycan sərhəddəridir

172 Aşağıdakılardan hansı Avropa Xartiyasına əsasən yerli özünüidarəetmənin tərifinə aid deyil:

- ☐ Konstitusiyalı hakimiyyət quruluşudur
- ☐ Demokratik quruluşu şərtləndirir
- ☐ Qanunvericilik əsaslı hakimiyyət quruluşudur
- ☒ Hakimiyyətin mərkəzləşməsi üçün əsas şərtidir
- ☐ Geniş muxtariyyətə malikdir

173 Avropa Xartiyasına əsasən yerli özünüidarəetmənin ifadəsinə aid olmayan variantı qeyd edin:

- ☐ Konstitusiyalı hakimiyyət quruluşudur
- ☐ Geniş muxtariyyətə malikdir
- ☐ Demokratik quruluşu şərtləndirir
- ☐ Qanunvericilik əsaslı hakimiyyət quruluşudur
- ☒ Sosial dövlət formasının əsas şərtidir

174 Aşağıdakılardan hansı Avropa Xartiyasına əsasən yerli özünüidarəetmənin tərifinə aid deyil:

- ☐ Konstitusiyalı hakimiyyət quruluşudur
- ☐ Demokratik quruluşu şərtləndirir
- ☐ Qanunvericilik əsaslı hakimiyyət quruluşudur
- ☒ Mərtəbəli idarəetmə quruluşunun əsas şərtidir
- ☐ Geniş muxtariyyətə malikdir

175 Aşağıdakılardan hansı Avropa Xartiyasına əsasən yerli özünüidarəetmənin təriflərindən deyil:

- ☐ Konstitusiyalı hakimiyyət quruluşudur

- ☐ Demokratik quruluşu şərtləndirir
- ☐ Qanunvericilik əsaslı hakimiyyət quruluşudur
- ☒ Siyasi dövlət quruluşunun əsas şətidir
- ☐ Geniş muxtariyata malikdir

176 Avropa Xartiyasına əsasən yerli özünüidarəetmənin ifadəsinə aid olmayan variantı qeyd edin:

- ☐ Geniş muxtariyata malikdir
- ☐ Qanunvericilik əsaslı hakimiyyət quruluşudur
- ☐ Demokratik quruluşu şərtləndirir
- ☒ Dini dövlət quruluşunun əsas şətidir
- ☐ Konstitusiyalı hakimiyyət quruluşudur

177 Avropa Xartiyasına əsasən yerli özünüidarəetmənin tərifinə aid olmayan variantı qeyd edin:

- ☒ Yerli özünüidarəetmə bürokratiyanın əsas şətidir
- ☐ Qanunvericilik əsaslı hakimiyyət quruluşudur
- ☐ Konstitusiyalı hakimiyyət quruluşudur
- ☐ Demokratik quruluşu şərtləndirir
- ☐ Geniş muxtariyata malikdir

178 Aşağıdakılardan hansı Avropa Xartiyasına əsasən yerli özünüidarəetmənin təriflərindən deyil

- ☐ Konstitusiyalı hakimiyyət quruluşudur
- ☐ Demokratik quruluşu şərtləndirir
- ☐ Qanunvericilik əsaslı hakimiyyət quruluşudur
- ☒ Yerli özünüidarəetmə kargüzarlığın əsas şətidir
- ☐ Geniş muxtariyata malikdir

179 Bələdiyyələrin statusu haqqında” qanun neçənci ildə qəbul edilmişdir?

- ☐ 1995.0
- ☐ 1996.0
- ☐ 1998
- ☐ 1997.0
- ☒ 1999

180 Kim özünüidarəetməni hakimiyyətin bölünməsi növlərindən biri hesab edirdi?

- ☐ Şeffner
- ☐ L. Şteyn
- ☐ Rudolf Qneyst
- ☒ A.D. Qradovski
- ☐ Teylor

181 Heç bir dövlət idarəsinin özünüidarəetmənin fəaliyyət dairəsinə müdaxilə etmək hüququ yoxdur” fikri kimə məxsusdur

- ☐ Şeffner
- ☐ Rudolf Qneyst
- ☐ Teylor
- ☒ L. Şteyn
- ☐ Simon

182 Yerli özünüidarəetmənin ümumi əlaməti odur ki, o, ictimai idarəetmədir” fikri kimə məxsusdur

- ☐ Şeffner
- ☐ Simon
- ☐ Teylor

- ☐ Rudolf Qneyst
☒ G. Ellinek

183 “Dövlətçilik” nəzəriyyəsinin nümayəndəsinin düzgün qeyd olunduğu variantı seçin:

- ☐ Ressler
☐ Teylor
☐ Şeffner
☒ Rudolf Qneyst
☐ Simon

184 Aşağıdakılardan hansı “Dövlətçilik” nəzəriyyəsinin nümayəndələrinə aiddir?

- ☐ Laband
☐ Ressler
☐ Teylor
☐ Şeffner
☒ Lorens Şteyn

185 Təsərrüfatçılıq” nəzəriyyəsinin nümayəndəsinin düzgün qeyd olunduğu variantı seçin:

- ☐ Meyo
☐ Teylor
☐ Simon
☒ Şeffner
☐ Ressler

186 Aşağıdakılardan hansı “Təsərrüfatçılıq” nəzəriyyəsinin nümayəndələrinə aiddir?

- ☐ Meyer
☐ Laband
☐ Teylor
☐ Fayol
☒ Qirke

187 Hansı variantda alman hüquq məktəbinin nümayəndəsi düzgün göstərilmişdir?

- ☐ Meyo
☐ Teylor
☐ Fayol
☐ İston
☒ O. Ressler

188 Alman hüquq məktəbinin nümayəndəsinin qeyd olunduğu variantı seçin

- ☐ Simon
☐ Teylor
☐ Meyo
☐ İston
☒ O. Laband

189 Aşağıdakılardan hansı alman hüquq məktəbinin nümayəndələrinə aiddir?

- ☐ İston
☐ Türe
☐ Fayol
☒ E.Meyer
☐ Teylor

190 İcmalarda müasir idarəçiliyin təşkili ideyaları neçənci ildə irəli sürülmüşdür?

- ☐ 1590.0
- ☐ 1890
- ☐ 1990
- ☒ 1790
- ☐ 1690

191 İcmalarda müasir idarəçiliyin təşkili ideyaları kim tərəfindən irəli sürülmüşdür?

- ☐ Teylor
- ☐ Fayol
- ☐ İston
- ☐ Simon
- ☒ Türe

192 “Biznesin fəaliyyəti məqsəd və vəzifələrlə məhdudlaşmamalı işçilərin, istehlakçıların, yerli sakinlərin insani və sosial aspektlərini nəzərə almaqla cəmiyyətin sosial məqsədlərinin həllinə yardımçı olmalıdır” fikri kimə məxsusdur?

- ☐ Heç biri
- ☐ Adam Smitə
- ☐ Vilsona
- ☒ Robert Vuda
- ☐ Milton Fridmana

193 “Biznesin fəaliyyəti məqsəd və vəzifələrlə məhdudlaşmamalı işçilərin, istehlakçıların, yerli sakinlərin insani və sosial aspektlərini nəzərə almaqla cəmiyyətin sosial məqsədlərinin həllinə yardımçı olmalıdır” fikri kimə məxsusdur?

- ☐ Heç biri
- ☒ Robert Vuda
- ☐ Adam Smitə
- ☐ Vilsona
- ☐ Milton Fridmana

194 Bələdiyyə mülkiyyətinin idarə olunmasında qarışıq tip siyasətini həyata keçirməyən ölkələrə hansılar aiddir?

- ☐ Heç biri
- ☒ İspaniya və Yunanıstan
- ☐ ABŞ və İtaliya
- ☐ ABŞ və Böyük Britaniya
- ☐ Almaniya və İtaliya

195 Bələdiyyə mülkiyyətinin idarə olunmasında qarışıq tip siyasətini həyata keçirən ölkələrə hansılar aiddir?

- ☐ İspaniya və Portuqaliya
- ☒ Almaniya və İtaliya
- ☐ İspaniya və Yunanıstan
- ☐ Yunanıstan və Kipr
- ☐ Portuqaliya və Kipr

196 Bələdiyyə mülkiyyətinin xüsusən torpaqların idarə olunmasında xarici sərmayələrin cəlbinə üstünlük verməyən ölkələr hansılardır?

- ☐ İspaniya və Portuqaliya
- ☒ Almaniya və İtaliya
- ☐ İspaniya və Yunanıstan

- ☐ Yunanıstan və Kipr
- ☐ Portuqaliya və Kipr

197 Bələdiyyə mülkiyyətinin xüsusiən torpaqların idarə olunmasında xarici sərmayələrin cəlbinə üstünlük verən ölkələr hansılardır?

- ☐ Almaniya və İtaliya
- ☒ İspaniya və Portuqaliya
- ☐ Finlandiya və İsveçrə
- ☐ ABŞ və Böyük Britaniya
- ☐ ABŞ və Kanada

198 Bələdiyyə mülkiyyətinin xüsusiən torpaqların icarəyə verilməsi ilə idarə olunmasına üstünlük verən ölkələr hansılardır?

- ☐ İspaniya və Portuqaliya
- ☒ Finlandiya və İsveçrə
- ☐ ABŞ və Kanada
- ☐ ABŞ və Böyük Britaniya
- ☐ Almaniya və İtaliya

199 Bələdiyyə mülkiyyətinin xüsusiən torpaqların icarəyə verilməsi ilə idarə olunmasına üstünlük verməyən ölkələr hansılardır?

- ☐ heç biri
- ☒ ABŞ və Böyük Britaniya
- ☐ ABŞ və Kanada
- ☐ Finlandiya və İsveçrə
- ☐ Kanada və Hindistan

200 Aşağıdakı ölkələrin hansılarında “Kondominium” mülkiyyət formalarının payı 40%-ə yaxın səviyyədədir?

- ☐ heç biri
- ☒ Almaniya və Skandinaviya ölkələri
- ☐ Rusiya və MDB ölkələri
- ☐ ABŞ və Kanada

201 ABŞ-da bələdiyyələrə məxsus yaşayış fondları ölkə üzrə ümumi yaşayış fondlarının neçə faizini təşkil edir?

- ☐ 0.4
- ☒ 5%
- ☐ 0.2
- ☐ 30%
- ☐ 0.1

202 Mülkiyyətin “Kondominium” idarəetmə formasının xarakterik xüsusiyyəti nədir?

- ☐ Mülkiyyət fiziki şəxslərə məxusdur
- ☒ Mülkiyyət ortaqlı olaraq dövlətə, bələdiyyəyə, özəl şəxslərə və s. məxusdur
- ☐ Mülkiyyət şirkətlərə məxusdur
- ☐ Mülkiyyət dövlətə məxusdur
- ☐ Mülkiyyət bələdiyyəyə məxusdur

203 Avropada mənfəət götürən müəssisələrə nələr aid deyil?

- ☐ Açıq Səhmdar Cəmiyyətləri
- ☒ Hüquqi şəxslərin ittifaqları

- ☐ Məhdud Məsuliyyətli Cəmiyyətlər
- ☐ Təsərrüfat ortaqlıqları
- ☐ İstehsal kooperativləri

204 Avropada mənfəət gətirən müəssisələrə nələr aiddir?

- ☐ Heç biri
- ☒ İstehsal kooperativləri
- ☐ Assosiasiyalar
- ☐ Fondlar
- ☐ Hüquqi şəxslərin ittifaqları

205 Avropada mənfəət gətirməyən müəssisələrə nələr aiddir?

- ☐ Açıq Səhmdar Cəmiyyətləri
- ☒ Hüquqi şəxslərin ittifaqları
- ☐ Məhdud Məsuliyyətli Cəmiyyətlər
- ☐ Təsərrüfat ortaqlıqları
- ☐ İstehsal kooperativləri

206 Avropada mənfəət gətirməyən müəssisələrə nələr aid deyil?

- ☐ Heç biri
- ☒ İstehsal kooperativləri
- ☐ Assosiasiyalar
- ☐ Fondlar
- ☐ Hüquqi şəxslərin ittifaqları

207 Avropa Yerli Özünüidarə Xartiyasına görə Avropa ölkələrində bələdiyyə müəssisələri hansı formada qurula bilməz?

- ☐ Heç biri
- ☒ Büdcədən maliyyələşən qurum
- ☐ Mənfəət gətirməyən qurum
- ☐ Açıq Səhmdar Cəmiyyəti
- ☐ Mənfəət gətirən qurum

208 Avropa Yerli Özünüidarə Xartiyasına görə Avropa ölkələrində bələdiyyə müəssisələri neçə formada qurula bilər?

- ☐ Heç biri
- ☒ 2
- ☐ 5.0
- ☐ 3
- ☐ 4.0

209 Avropa ölkələrində bələdiyyə sifarişi ilə görülən işlərə nələr aid deyil?

- ☒ Ölkə əhəmiyyətli yolların çəkilməsi
- ☐ Əhəlinin sosial-məişət ehtiyaclarının ödənilməsi
- ☐ Heç biri
- ☐ Əhali üçün kommunal xidmətlər
- ☐ Sosial infrastruktur obyektlərin tikintisi

210 Böyük Britaniyada "Mülkiyyət haqqında" Qanuna əsasən neçə növ torpaq mülkiyyəti var?

- ☐ Heç biri
- ☒ 2
- ☐ 3.0

- ☐ 4
☐ 5.0

211 Hansı ölkələrin qanunvericiliyinə görə vətəndaşların bağ və bostan əraziləri ilə təmin olunması Yerli özünüidarəetmə orqanlarının səlahiyyətlərinə aiddir?

- ☐ Heç biri
☒ Polşa, Fransa və İtaliya
☐ İtaliya və Hindistan
☐ Almaniya, Fransa və Venesuela
☐ Misir və Yunanıstan

212 Böyük Britaniyada hansı ərazilər bələdiyyə tərəfindən alqı-satqı obyektı ola bilməz?

- ☐ Heç biri
☒ Kilsə təşkilatlarının üzvlərinə məxsus torpaqlar
☐ Girov predmeti sayılan torpaqlar
☐ Xüsusi mülkiyyətdə olan torpaqlar
☐ Bələdiyyənin ehtiyat fondunun özəlləşdirilə bilən torpaqları

213 Şərqi Avropa ölkələrində bələdiyyələrdə torpaq sahəsinə sahiblik hüququnun əldə olunmasının başlıca neçə metodu var?

- ☐ 2.0
☒ 6
☐ 4.0
☐ 5

214 Şərqi Avropa ölkələrində hansı ərazilər bələdiyyə tərəfindən alqı-satqı obyektı ola bilər?

- ☐ Heç biri
☒ Bələdiyyənin ehtiyat fondunun özəlləşdirilə bilən torpaqları
☐ Hüquqi şəxslərin istifadəsində olan torpaqlar
☐ Ümumi istifadədə və fiziki şəxslərin istifadəsində olan torpaqlar
☐ Fiziki şəxslərin istifadəsində olan torpaqlar

215 Şərqi Avropa ölkələrində hansı ərazilər bələdiyyə tərəfindən alqı-satqı obyektı ola bilməz?

- ☐ Heç biri
☒ Ümumi istifadədə və fiziki şəxslərin istifadəsində olan torpaqlar
☐ Girov predmeti sayılan torpaqlar
☐ Xüsusi mülkiyyətdə olan torpaqlar
☐ Bələdiyyənin ehtiyat fondunun özəlləşdirilə bilən torpaqları

216 Avropa ölkələrində bələdiyyənin ehtiyat fondu torpaqlarına nələr aid deyil?

- ☐ Hüququ və fiziki şəxslərin istifadəsində olan torpaqlardan xitam verilən bələdiyyə torpaqları
☒ Şəhərlərdə, qəsəbələrdə yollar, meydanlar, meşə zolaqları
☐ Kəndli-fermer təsərrüfatlarının istifadəsindəki öüş yerləri
☐ Ehtiyat məqsədi daşıyan bələdiyyə torpağı

217 Avropa ölkələrində bələdiyyənin ehtiyat fondu torpaqlarına nələr daxildir?

- ☐ Kəndli-fermer təsərrüfatlarının istifadəsindəki öüş yerləri
☒ Yaşayış məntəqələrinin perspektiv inkişafı üçün cəlb olunan torpaqlar
☐ Hidrotexniki qurğuların yerləşdiyi ərazi
☐ Sahibkarlıq subyektlərinin icarəyə götürdüyü ərazilər
☐ Hüququ və fiziki şəxslərin istifadəsində olan torpaqlar

218 Avropa ölkələrində bələdiyyənin özəl sektor istifadəsindəki torpaqlarına nələr aid deyil?

- ☐ heç biri
- ☒ Hidrotexniki qurğuların yerləşdiyi ərazi
- ☐ Hüququ və fiziki şəxslərin istifadəsində olan torpaqlar
- ☐ Sahibkarlıq subyektlərinin icarəyə gətirdüyü ərazilər
- ☐ Kəndli-fermer təsərrüfatlarının istifadəsindəki öüş yerləri

219 Avropa ölkələrində bələdiyyənin özəl sektor istifadəsindəki torpaqlarına nələr daxildir?

- ☐ İdman meydançaları
- ☒ Hüququ və fiziki şəxslərin istifadəsində olan torpaqlar
- ☐ Hidrotexniki qurğuların yerləşdiyi ərazi
- ☐ Şəhərlərdə, qəsəbələrdə yollar, meydanlar, meşə zolaqları
- ☐ Mal-qara üçün otlaq sahələri, öüş sahələri

220 Avropa ölkələrində ümumi istifadədə olan bələdiyyə torpaqlarına nələr aid deyil?

- ☐ Hidrotexniki qurğuların yerləşdiyi ərazi
- ☐ İdman meydançaları
- ☐ Mal-qara üçün otlaq sahələri, öüş sahələri
- ☒ Hüququ və fiziki şəxslərin istifadəsində olan torpaqlar
- ☐ Şəhərlərdə, qəsəbələrdə yollar, meydanlar, meşə zolaqları

221 Avropa ölkələrində ümumi istifadədə olan bələdiyyə torpaqlarına nələr daxildir?

- ☐ heç biri
- ☒ Şəhərlərdə, qəsəbələrdə yollar, meydanlar, meşə zolaqları
- ☐ Hüququ və fiziki şəxslərin istifadəsində olan torpaqlar
- ☐ Yaşayış məntəqələrinin perspektiv inkişafı üçün cəlb olunan torpaqlar
- ☐ Sahibkarlıq subyektlərinin mülkiyyətində olan torpaqlar

222 Avropa ölkələrində bələdiyyə torpaq mülkiyyətinə hansılar aiddir?

- ☐ heç biri
- ☒ Hüququ və fiziki şəxslərin istifadəsində olan torpaqlar
- ☐ Fiziki şəxslərin mülkiyyətində olan torpaqlar
- ☐ Dövlətin torpaq sahələri
- ☐ Sahibkarlıq subyektlərinin mülkiyyətində olan torpaqlar

223 Avropa ölkələrində torpaq sahələrindən bələdiyyə mülkiyyətinə hansı aid deyil?

- ☐ heç biri
- ☒ Fiziki şəxslərin mülkiyyətində olan torpaqlar
- ☐ Hüququ və fiziki şəxslərin istifadəsində olan torpaqlar
- ☐ Ümumi istifadədə olan torpaqlar
- ☐ ehtiyat fondu torpaqlar

224 Qərb ölkələrində bələdiyyələrin torpaq münasibətlərinin tənzimlənməsi sahəsində olan səlahiyyətlərinə aşağıdakılardan hansı aid deyil?

- ☐ Bələdiyyə torpaqlarının istifadə olunması üzərində nəzarət
- ☒ Özəl hüquqi və fiziki şəxslərin mülkiyyətində olan torpaqları icarəyə vermək
- ☐ Torpaq quruculuğu üzrə işlərin təşkili
- ☐ Bələdiyyə mülkiyyətində olan torpaqların planlaşdırılması və istifadəsi
- ☐ Torpağa görə haqqın alınması

225 Böyük Britaniyada yerli özünüidarə orqanlarına verilən könüllü səlahiyyətlər hansılardır?

- ☐ heç biri
- ☐ Zibil qutularının saxlanması
- ☐ Yolların qənaətbəxş saxlanması
- ☒ Yaşayış evlərinin tikintisi, parkların salınması
- ☐ Səkilərin təmiri

226 Böyük Britaniyada yerli özünüidarə orqanlarına verilən məcburi səlahiyyətlər hansılardır?

- ☐ Mədəni obyektlərin tikintisi
- ☒ Zibil qutularının və yolların qənaətbəxş saxlanması
- ☐ Parkların salınması
- ☐ Yaşayış evlərinin tikintisi
- ☐ Klubların tikintisi

227 Böyük Britaniyada yerli özünüidarə orqanlarına verilən səlahiyyətlər neçə hissəyə bölünür?

- ☐ 5.0
- ☐ 6.0
- ☐ 3.0
- ☒ 2
- ☐ 4

228 Avropa ölkələrində qeyri-yaşayış obyektlərinin bələdiyyələr tərəfindən idarə olunmasına hansı sahələr daxil deyil?

- ☐ Nəqliyyatın və rabitənin təşkili
- ☒ Hərbi xidmətdə olan əsgərlər üçün kazarmaların tikintisi və təmiri
- ☐ kənd təsərrüfatı sisteminin qurulması, saxlanması
- ☐ su, qaz və elektrik enerjisi təchizatı
- ☐ Yolların və körpülərin tikilməsi

229 Mərkəzi və Şərqi Avropa ölkələrində bələdiyyələrin mənzil fondunun idarə olunmasına nə daxil deyil?

- ☐ Bələdiyyə ev və mənzillərin satışını təşkil edir
- ☒ Özəl və yerli icma mülkiyyətini icarəyə verir
- ☐ Mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan şəxslərin uçotunu aparır
- ☐ Bələdiyyənin mənzil fondunun istifadəsini təşkil edir
- ☐ Bələdiyyə mənzil fondunu bölüşdürür

230 Mərkəzi və Şərqi Avropa ölkələrində bələdiyyələrin mənzil fondu necə formalaşır?

- ☐ heç biri
- ☒ Dövlət mülkiyyətində olan və bələdiyyələrin mülkiyyətinə verilən mənzil-kommunal obyektləri
- ☐ Yerli əhalinin ev təsərrüfatları
- ☐ Mərkəzi və Şərqi Avropa ölkələrində sosializm sisteminin çökməsindən əvvəlki bələdiyyə mülkiyyəti hesabına

231 Avropa ölkələrində bələdiyyə mülkiyyətinin tərkibi yaradılma mənbələrindən asılı olaraq aşağıdakılardan hansı aid deyil?

- ☐ Qeyri-yaşayış binaları
- ☒ Yerli əhalinin ev təsərrüfatları
- ☐ bələdiyyə vəsaitinin hesabına yaradılan mülkiyyət
- ☐ alınmış mülkiyyət
- ☐ Bələdiyyə mənzil fondu

232 Avropa Yerli Özünüidarə Xartiyasına görə bələdiyyələrin mülkiyyətin idarə olunması ilə bağlı hansı hüquqları yoxdur?

- ☐ Bələdiyyə mülkiyyətini icarəyə vermək

- ☒ Bələdiyyə obyektlərini hüquqi və fiziki şəxslərin
- ☐ Sahibkarlığı inkişaf etdirmək və ölkənin iqtisadi potensialını artırmaqdır
- ☐ Əhalinin güzəranını yaxşılaşdırmaq və demokratik seçkilər keçirməkdir
- ☐ Yeni iş yerləri açmaq və məşğulluğu təmin etmək

233 Bələdiyyələri əsas məqsədlərinə nələr daxildir?

- ☐ Bələdiyyə mülkiyyətini icarəyə vermək
- ☒ Əhalinin güzəranını yaxşılaşdırmaq və ölkənin iqtisadi potensialını artırmaqdır
- ☐ Sahibkarlığı inkişaf etdirmək və ölkənin iqtisadi potensialını artırmaqdır
- ☐ Əhalinin güzəranını yaxşılaşdırmaq və demokratik seçkilər keçirməkdir
- ☐ Yeni iş yerləri açmaq və məşğulluğu təmin etmək

234 Avropa vahid yerli özünüidarə prinsiplərinə görə bələdiyyə mülkiyyətini kim idarə edir?

- ☐ İctimai təşkilatlar
- ☒ Yerli özünüidarə orqanları
- ☐ Yerli icra hakimiyyəti orqanları
- ☐ Bələdiyyə Assosiasiyaları
- ☐ Yerli icma

235 Avropa vahid yerli özünüidarə prinsiplərinə görə bələdiyyə mülkiyyətinə nələr daxildir?

- ☐ Dövlət, fiziki şəxs və hüquqi şəxslərin mülkiyyətində olan mülkiyyət
- ☒ Dövlət, fiziki şəxs və hüquqi şəxslərin mülkiyyətində olmayan qalan mülkiyyət
- ☐ Dövlət və hüquqi şəxslərin mülkiyyətində olmayan qalan mülkiyyət
- ☐ Fiziki şəxs və hüquqi şəxslərin mülkiyyətində olmayan qalan mülkiyyət
- ☐ Dövlət və fiziki şəxslərin mülkiyyətində olmayan qalan mülkiyyət

236 “Avropa Yerli Özünüidarəetmə Xartiyası”-da nəzərdə tutulan bələdiyyə mülkiyyətinə nələr aid deyil?

- ☐ Qəsəbələrə
- ☒ Muxtar Respublikalara
- ☐ İcmalar
- ☐ Şəhərlər
- ☐ Kommunalər

237 “Avropa Yerli Özünüidarəetmə Xartiyası” nə vaxt və harada qəbul edilmişdir?

- ☐ 10 noyabr 1990-cı ildə Parisdə
- ☒ 15 oktyabr 1985-ci ildə Strasburqda
- ☐ 25 may 1989-cu ildə Lissabonda
- ☐ 10 yanvar 1980-ci ildə Davosda

238 Avropa ölkələrində bələdiyyə mülkiyyəti vahid olaraq hansı hüquqi sənədlə tənzimlənir?

- ☐ Heç biri
- ☒ Avropa Yerli Özünüidarəetmə Xartiyası
- ☐ Strasburq bəyannaməsi
- ☐ Federal torpaqlar haqqında qanun

239 Avropa meyarlarına görə aşağıdakılardan hansı bələdiyyə mülkiyyəti sayılır?

- ☐ Dövlət tərəfindən verilən mülkiyyət
- ☒ Fiziki şəxs mülkiyyəti
- ☐ Yerli büdcə
- ☐ Bələdiyyənin daşınar və daşınmaz əmlakı

240 Bələdiyyə mülkiyyətinin idarəedilməsi ilə bağlı bütün sistemlərin əsas təcrübə mənbəyi hansı ölkələrdir?

- ☐ Sadalanan bütün ölkələr
- ☒ Almaniya və Fransa
- ☐ ABŞ və İngiltərə
- ☐ ABŞ və Kanada
- ☐ ABŞ və Avropa

241 Şəhər tipli ərazidə səmərəli istehsalın əsas subyekti hansılardır?

- ☐ Müəssisə, şəhər bələdiyyəsi, yerli əhali
- ☒ Müəssisə, şəhər icra hakimi, şəhər bələdiyyəsi
- ☐ Müəssisə, beynəlxalq təşkilatlar, şəhər bələdiyyəsi
- ☐ Müəssisə, şəhər icra hakimi, beynəlxalq təşkilatlar

242 Bələdiyyənin mahiyyəti nədən ibarətdir.

- ☐ Dövlət strukturudur
- ☐ İcra hakimiyyətidir
- ☐ Dövlət qurumudur
- ☒ Yerli əhəlinin ehtiyaclarını ödəmək üçün, seçili yerli özünü idarəetmə orqanıdır
- ☐ Xarici müəssisədir

243 Regionlara marağın artması əlaqədardır. Biri səhvdir

- ☐ ərazi təmərküzləşməsinin səviyyəsinin yüksəlməsi
- ☐ məhsuldar qüvvələrin inkişafı
- ☒ əhəlinin sürətli artımı
- ☐ dövlətlərarası infrastrukturun inkişafı
- ☐ qarşılıqlı iqtisadi-mədəni əlaqələrin artması

244 Neçənci illərdən başlayaraq ölkənin regional strukturuna, xüsusilə iqtisadi rayonlaşdırma və iznibati ərazi bölgüsünə həm elmi ictimaiyyətin, həm də dövlətin marağ dairəsi daha da artmış çoxsahəli olmuşdur

- ☐ XIX əsrin 40-50 ci
- ☐ XX əsrin 20-30 cu
- ☒ XX əsrin 50-60
- ☐ XIX əsrin 40-50 ci
- ☐ XIX 70-80

245 Planlaşdırma və proqram məqsədli istifadə üçün müvəqqəti müəyyənləşdirilmiş problem regionlarına aid olmayanı göstərin

- ☐ azad iqtisadi zonalar
- ☐ inkişafına xüsusi diqqət yetirmək üçün seçilmiş sahibkarlıq zonaları
- ☐ iri şəhərlər və onların mədəni-iqtisadi təsir dairəsində olan ərazilər
- ☐ müxtəlif formalı ərazilər
- ☒ işsizliyin minimum səviyyədə olduğu ərazilər

246 Regionları aşağıdakı qruplara bölmək məqsəduyğundur. Biri səhvdir

- ☐ problem regionları
- ☐ dövlət idarəetməsi və özünüidarəetmə regionları
- ☐ coğrafi-iqtisadi regionlar
- ☐ güzəştli təsərrüfat fəaliyyəti regionları
- ☒ etnik qruplaşma regionları

247 Neçənci illərdən Sovet İttifaqında “regional iqtisadiyyat və siyasət”, “regional tənzimləmə və idarəetmə”yə aid ilk elmi əsərlər çap olunmağa başladı

- ☐ 50-60

- ☐ 70-80
☐ 30-40
☐ 40-50
☒ 60-70

248 Regionaal məsələlərə münasibətdə alimlər arasında mövqe fərqləri neçənci illərdən genişlənməyə başladı

- ☐ XIX əsrin 50-ci
☒ XX əsrin 60-cı
☐ XX əsrin 70-ci
☐ XIX əsrin 60-cı
☐ XIX əsrin 40-cı

249 Regional idarəetmə haqqında səhv fikri göstərin

- ☐ regional idarəetmə bütövlükdə ölkə iqtisadiyyatının ərazi idarəolunması ilə sıx əlaqədə götürülməlidir
☐ regional idarəetmə ölkənin iqtisadiyyatının müəyyən bir ərazi hissəsinin idarə olunmasını əhatə edir
☒ ərazi idarəetmə sisteminin inkişaf səviyyəsi ilə , regional idarəetmə sisteminin inkişaf səviyyəsi arasında kəskin fərqlər var
☐ regional idarəetmə ərazi idarəetmənin çox mühüm daxili tərkib hissəsi, vacib bir pilləsidir
☐ regional idarəetmənin inkişaf səviyyəsi bütövlükdə ərazi idarəetmə sisteminin inkişafı səviyyəsini əks etdirən mühüm istiqamətdir

250 “Regional iqtisadiyyat ölkənin regional sistemində, hər bir regionda məhsuldar qüvvələrin formalaşması və inkişafının iqtisadi, sosial faktorlarını və onların təzahürlərini öyrənir” fikirləri kimə məxsusdur

- ☐ S.K.Hüseynova
☐ İ.F.Burdoya
☒ N.N.Nekrasova
☐ R.Balayeva
☐ A.D.Mixelsona

251 Regional idarəetmə elminin ilk tədqiqatçısı

- ☒ N.N.Nekrasov
☐ İ.F.Burdo
☐ M.Smimov
☐ R.Balayev
☐ A.D.Mixelson

252 Regionlar əsasən hansı məqsədlər üçün müəyyən edilir. Biri səhvdir

- ☒ əhalinin say tərkibinin artırılması, işsizliklə mübarizə
☐ istehsalın ixtisaslaşması istiqamətlərini müəyyən etmək
☐ məqsədyönlü xarici siyasət yeritmək
☐ dövlət ərazi idarə və ərazi özünü idarə aparatını ölkə daxilində bölüşdürmək
☐ ölkənin beynəlxalq miqyasda maraqlarını reallaşdırmaq

253 Regionun necə və hansı amilləri nəzərə almaqla müəyyən olunması asılıdır

- ☐ coğrafi mövqeyindən
☐ əhalinin vərdislərindən
☐ hamısı
☐ təbii sərvətlərindən
☒ onun qarşısına qoyulan məqsəddən

254 Regionu müəyyən edərkən qarşıya qoyulmuş məqsəd və vəzifələrdən asılı olaraq nəzərə alınan amillərə aid deyil

- ☐ etnik xüsusiyyətlər və əlamətlər
- ☒ əhalinin say tərkibi amilləri
- ☐ sosial-iqtisadi amillər
- ☐ inkişaf səviyyəsi, mədəniyyət
- ☐ dini xüsusiyyətlər

255 Regionçuluq nədir

- ☐ regiona müxtəlif cəhətdən yanaşmaq və fərqli məqsədlərin həyata keçirilməsinə çalışmaq
- ☐ təbii və ictimai amillərin qarşılıqlı əlaqədə və kompleks halda olmasıdır
- ☐ ərazinin fiziki xüsusiyyətləri nəzərə alınmaqla regionlara, fiziki-coğrafi ölkələrə bölünməsidir
- ☐ regionların bir əlamətə görə müəyyən edilməsidir
- ☒ öz ölkəsində bir-birindən , təbii, təsərrüfat, sosial, etnik və mədəniyyət xüsusiyyətlərinə görə fərqlənən müxtəlif ərazilərin, rayonların olduğunu qəbul etməkdir

256 Xüsusi ədəbiyyatlarda neçə region kateqoriyası müəyyən edilmişdir

- ☐ 60
- ☐ 40
- ☒ 50
- ☐ 80
- ☐ 30

257 Regionun müəyyən edilməsinə ən məqsədəuyğun tərif kim tərəfindən verilib

- ☐ M.Smimov
- ☐ V.Alışevski
- ☐ A.D. Mixelson
- ☒ E.B.Alayev
- ☐ İ.F.Burdo

258 Ölkə, vilayət mənası verən “region” sözü.....sözündən götürülmüşdür

- ☐ yunan
- ☐ misir
- ☐ italyan
- ☐ fransız
- ☒ latın

259 “Region” anlayışı neçənci ildən daha çox işlənməyə və rayon anlayışını məhdudlaşdırmağa başladı

- ☒ 70-ci
- ☐ 50-ci
- ☐ 80-ci
- ☐ 60-cı
- ☐ 90-cı

260 Aşağıdakılardan hansı “Torpaq Məcəlləsi”nə əsasən məqsədli təyinat və hüquqi rejiminə görə Azərbaycan Respublikasının torpaqlarının kateqoriyalarına aid deyil?

- ☐ Xüsusi qorunan ərazilərin torpaqları
- ☐ Sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar
- ☒ Qlobal torpaqlar
- ☐ Yaşayış məntəqələrinin (şəhərlərin, qəsəbələrin və kənd yaşayış məntəqələrinin) torpaqları
- ☐ Kənd təsərrüfatı təyinatlı torpaqlar

261 Aşağıdakılardan hansı “Torpaq Məcəlləsi”nə əsasən məqsədli təyinat və hüquqi rejiminə görə Azərbaycan Respublikasının torpaqlarının kateqoriyalarına aiddir?

- ☒ Hər bir cavab düzgündür
- ☐ Yaşayış məntəqələrinin (şəhərlərin, qəsəbələrin və kənd yaşayış məntəqələrinin) torpaqları
- ☐ Kənd təsərrüfatı təyinatlı torpaqlar
- ☐ Meşə fondu torpaqları
- ☐ Su fondu torpaqları

262 Aşağıdakılardan hansı “Torpaq Məcəlləsi”nə əsasən məqsədli təyinatla və hüquqi rejiminə görə Azərbaycan Respublikasının torpaqlarının kateqoriyalarına aid deyil?

- ☐ Kənd təsərrüfatı təyinatlı torpaqlar
- ☐ Su fondu torpaqları
- ☐ Meşə fondu torpaqları
- ☐ Yaşayış məntəqələrinin (şəhərlərin, qəsəbələrin və kənd yaşayış məntəqələrinin) torpaqları
- ☒ Ev fondu torpaqları

263 Aşağıdakılardan hansı “Torpaq Məcəlləsi”nə əsasən məqsədli təyinatla və hüquqi rejiminə görə Azərbaycan Respublikasının torpaqlarının kateqoriyalarına aid deyil?

- ☐ Meşə fondu torpaqları
- ☒ İşıq fondu torpaqları
- ☐ Xüsusi qorunan ərazilərin torpaqları
- ☐ Su fondu torpaqları
- ☐ Sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar

264 Aşağıdakılardan hansı “Torpaq Məcəlləsi”nə əsasən məqsədli təyinatla və hüquqi rejiminə görə Azərbaycan Respublikasının torpaqlarının kateqoriyalarına aid deyil?

- ☒ Ağac fondu torpaqları
- ☐ Xüsusi qorunan ərazilərin torpaqları
- ☐ Sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar
- ☐ Kənd təsərrüfatı təyinatlı torpaqlar
- ☐ Yaşayış məntəqələrinin (şəhərlərin, qəsəbələrin və kənd yaşayış məntəqələrinin) torpaqları

265 Aşağıdakılardan hansı Yerli özünüidarəetmənin təşkili prinsiplərindən deyil?

- ☐ Müstəqillik prinsipi
- ☒ Qanunauyğunsuzluq prinsipi
- ☐ Cavabdehlik prinsipi
- ☐ Əlahiddəlik prinsipi
- ☐ Səlahiyyət uyğunluğu prinsipi

266 Aşağıdakılardan hansı Yerli özünüidarəetmənin təşkili prinsiplərindən biridir?

- ☒ Bütün cavablar düzgündür
- ☐ Müstəqillik prinsipi
- ☐ Cavabdehlik prinsipi
- ☐ Səlahiyyət uyğunluğu prinsipi
- ☐ Əlahiddəlik prinsipi

267 Aşağıdakılardan hansı variant Məhəllə komitəsinin səlahiyyətlərinə aid deyil?

- ☐ yaşayış məntəqələrinin yaşıllaşdırılması işində əhəlinin iştirakını təmin etmək
- ☒ yaşayış məntəqələrinin abadlaşdırılması işində əhəlinin iştirakını təşkil etməmək
- ☐ avtomobil yollarının salınması işində əhəlinin iştirakını təmin etmək
- ☐ uşaq və idman meydançalarının yaradılması işinə əhəlinin iştirakını təmin etmək
- ☐ yaşayış məntəqələrinin sanitariya vəziyyətinin yaxşılaşdırılması işində əhəlinin iştirakını təmin etmək

268 Aşağıdakılardan hansı Məhəllə komitəsinin səlahiyyətlərinə aid deyil?

- ☐ yaşayış məntəqələrinin abadlaşdırılması işində əhalinin iştirakını təşkil etmək
- ☒ fəaliyyət göstərdikləri ərazidə yaşayan imkansızlara, xəstələrə və ahıl vətəndaşlara yardım göstərməmək
- ☐ fəaliyyət göstərdikləri ərazidə yaşayan imkansızlara yardım göstərmək
- ☐ fəaliyyət göstərdikləri ərazidə yaşayan xəstələrə yardım göstərmək
- ☐ fəaliyyət göstərdikləri ərazidə yaşayan ahıl vətəndaşlara yardım göstərmək

269 Azərbaycan Respublikasının Mülki Məcəlləsi nə vaxt qüvvəyə minmişdir?

- ☐ 2001-ci il
- ☒ 2000-ci il
- ☐ 2004-cü il
- ☐ 2003-cü il
- ☐ 2002-ci il

270 Yerli özünüidarə orqanlarının səlahiyyətlərinə aid olmayan variant hansıdır?

- ☒ həmin ərazidə müvəqqəti yerləşən digər şəxslərin təhlükəsizliyinin təmin edilməməsi
- ☐ məktəblərin və sair obyektlərin tikintisi və idarə edilməsi
- ☐ xəstəxanaların tikintisi və idarə edilməsi
- ☐ meydan və yolların qurulması və idarə edilməsi
- ☐ kommunal təsərrüfatın idarə olunması

271 Yerli özünüidarə orqanlarının səlahiyyətlərinə aid olmayan variantı qeyd edin

- ☐ kommunal təsərrüfatın idarə olunması
- ☒ əhalinin təhlükəsizliyinin təmin edilməməsi
- ☐ həmin ərazidə müvəqqəti yerləşən digər şəxslərin təhlükəsizliyinin təmin edilməsi
- ☐ parkların qurulması və idarə edilməsi
- ☐ meydan və yolların qurulması və idarə edilməsi

272 Aşağıdakılardan hansı Yerli özünüidarə orqanlarının səlahiyyətlərinə aid deyil?

- ☐ meydan və yolların qurulması və idarə edilməsi
- ☒ öz ərazisində ictimai qayda-qanuna riayət olunmaması
- ☐ əhalinin təhlükəsizliyinin təmin edilməsi
- ☐ həmin ərazidə müvəqqəti yerləşən digər şəxslərin təhlükəsizliyinin təmin edilməsi
- ☐ parkların qurulması və idarə edilməsi

273 Aşağıdakılardan hansı proqramın əsas təyinatı müvafiq problemin bütün elementlərinin sistem halında göstərilməsi, onların asılılığının azalması və lazım olmayan elementlərin sərf edilməsidir

- ☐ "məqsədlər ağacı"
- ☒ "Problemlər ağacı"
- ☐ ərazi kompleks inkişaf proqramı
- ☐ "Yüngül təfəkkürün"
- ☐ "havayı əmtəə"

274 "Məqsədlər ağacının" aşağı səviyyəsi tədbirlərdir. Onun hazırlanmasına hansı proses aşağıdakılardan daxildir

- ☐ alternativlərin öyrənilməsi
- ☒ hamısı
- ☐ resursların çatışmazlığına görə tədbirlərin siyahıdan çıxarılması
- ☐ az səmərəli tədbirlərin "məqsədlər ağacı"ndan çıxarılması
- ☐ az əhəmiyyətli tədbirlərin və qrup tədbirlərinin "məqsədlər ağacı"ndan çıxarılması

275 Proqramın başlanğıc götürdüyü ilkin nöqtə -

- ☐ ərazi kompleks inkişaf proqramı

- ☒ “məqsədlər ağacı”dır
- ☐ hamısı
- ☐ “havayı əmtəə”
- ☐ “Yüngül təfəkkürün”

276 Dörd əsr bundan əvvəl elmi ədəbiyyatda sabit və qeyri-sabit şəraitlərdə fəaliyyət göstərən təşkilati sistemlər hansı formada idi

- ☐ üzvi
- ☒ mexaniki
- ☐ informasiya
- ☐ dayanıqlı
- ☐ yaradıcı

277 Regional iqtisadiyyatın səmərəli təşkilinin aşağıdakı qaydalardan biri səhvdir

- ☐ ixtisaslaşmanın aparılması
- ☒ kadr islahatlarının aparılması zamanı subyektiv amillərin nəzərə alınması
- ☐ yerli resurslardan dolğun istifadə
- ☐ əmək ehtiyatlarının səmərəli şəkildə tənzimlənməsi
- ☐ qarşılıqlı əlaqəli proseslərin sinxronlaşdırılması

278 Regional iqtisadiyyatın səmərəli təşkilinin aşağıdakı hansı qaydaları mövcuddur:

- ☐ yerli resurslardan dolğun istifadə
- ☒ hamısı
- ☐ ixtisaslaşmanın aparılması
- ☐ qarşılıqlı əlaqəli proseslərin sinxronlaşdırılması
- ☐ əmək ehtiyatlarının səmərəli şəkildə tənzimlənməsi

279 Proqram məqsədli yanaşmada “Kompleks ərazi proqramı” –

- ☒ müvəqqəti təşkilati sistemdir
- ☐ heç biri
- ☐ formal qismən təşkilati sistemdir
- ☐ qeyri-formal daimi təşkilati sistemdir
- ☐ formal daimi təşkilati sistemdir

280 “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsində göstərilir ki, bələdiyyənin daimi və başqa komissiyalarının vəzifələrinə aşağıdakılardan hansını aid etmək olar

- ☐ layihələrin idarə edilməsi yarım sistemlərin ayrılması zamanı funksiya və işlərin təkrarlanmasının minimuma endirilməsi
- ☐ seçicilərin tapşırıqlarının yerinə yetirilməsinin təşkilinə və yoxlanmasına kömək etmək
- ☐ yerli əhəmiyyətli məsələləri müzakirə etmək, bələdiyyə iclaslarında müzakirə üçün proqramlar, arayışlar, qərar layihələri və başqa materiallar hazırlamaq
- ☐ yerli əhəmiyyətli sosial müdafiə və sosial inkişaf, ekologiya, iqtisadi inkişaf, yerli xidmət üzrə proqramlar hazırlayıb bələdiyyənin iclasına və ya yerli əhalinin müzakirəsinə çıxarmaq
- ☒ hamısı

281 Region səviyyəsində proqram məqsədli idarəetmədə ixtisaslaşmış proqramlara aiddir –

- ☒ ətraf mühitin qorunması, əmək resurslarından səmərəli istifadə, konkret infrastruktur obyektinin inkişafı, mənzil, məişət xidməti və başqa proqramları
- ☐ ərazidə səhiyyənin və ya ictimai iaşənin inkişafı proqramı
- ☐ istehlak bazarının tənzimlənməsi üzrə proqramı və sosial infrastrukturun inkişafı proqramı
- ☐ ekoloji təhlükəsizlik, texnoloji informasiya yönümlü kadrlardan kompleks istifadənin nəticələri
- ☐ heç biri

282 Region səviyyəsində proqram məqsədli idarəetmədə sahəvi ərazi proqramlarına aiddir –

- ☒ ərazidə səhiyyənin və ya ictimai iasənin inkişafı proqramı
- ☐ ətraf mühitin qorunması, əmək resurslarından səmərəli istifadə, konkret infrastruktur obyektinin inkişafı, mənzil, məişət xidməti və başqa proqramları
- ☐ istehlak bazarının tənzimlənməsi üzrə proqramı və sosial infrastrukturun inkişafı
- ☐ ekoloji təhlükəsizlik, texnoloji informasiya yönümlü kadrlardan səmərəli istifadə
- ☐ heç biri

283 Ərazi üzrə kompleks məqsədli proqrama ehtiyac –

- ☐ regionun qarşısında asand vəzifələrin həll edilməsi durduqda yaranır
- ☒ regionun qarşısında çətin və mürəkkəb vəzifələrin həll edilməsi durduqda yaranır
- ☐ hamısı
- ☐ xarici təsirlərin miqyasını çoxaltmaq lazım gəldikdə
- ☐ regionda baş vermiş dəyişikliklərə gec reaksiya vermək zərurəti yarandıqda

284 Region səviyyəsində proqram məqsədli idarəetmə problemlərin xarakterinə görə regional proqramların növlərindən biri səhvdir:

- ☒ şaquli
- ☐ sahəvi
- ☐ sahələrarası
- ☐ ixtisaslaşdırılmış
- ☐ kompleks

285 Region səviyyəsində proqram məqsədli idarəetmə problemlərin xarakterinə görə regional proqramları hansı müxtəlif növə ayırmaq olar:

- ☐ kompleks, sahəvi, üfüqi və şaquli
- ☒ kompleks, sahəvi, sahələrarası və ixtisaslaşdırılmış
- ☐ üfüqi, şaquli, korporativ və kollektiv
- ☐ üfüqi, şaquli, sahələrarası və ixtisaslaşdırılmış
- ☐ sahəvi, sahələrarası, korporativ və kollektiv

286 Region səviyyəsində proqram məqsədli idarəetmə hansı problemlərinin həlli zamanı istifadə olunur

- ☐ sosial
- ☐ abadlaşdırma
- ☐ ekoloji
- ☐ iqtisadi
- ☒ hamısı

287 Ölkə regionlarında klasterlərin təşkili xüsusiyyətlərinə aşağıdakılar aid deyil:

- ☐ regional klasterlərin qonşu regionlarla, habelə qonşu dövlətlərin həmsərhəd regionları ilə iqtisadi münasibətlərinin stimullaşdırılması
- ☐ ölkə regionlarında klasterlərin mahiyyəti barədə xarici ölkələrin təcrübəsinin təbliği
- ☒ ucqar regionlarda, sərhədyanı bölgələrdə kənd təsərrüfatının müxtəlif sahələri, kənd təsərrüfatı məhsullarının emalı, turizm, tarixi cəhətdən formalaşmış müxtəlif xalq təbiiqə sənəti və digər məşğuliyyət növləri üzrə sahibkarlıq fəaliyyətinin klas-terləşməsinin məhdudlaşdırmaq
- ☐ klasterlərin yerləşdirilməsinin optimallığının təmin edilməsi
- ☐ klasterlərin fəaliyyətinin regional rəhbərlik tərəfindən yerlərdəki bürokratik maneələrdən və müxtəlif formalı təzyiqlərdən müdafiəsi

288 Ölkə regionlarında klasterlərin təşkili xüsusiyyətlərinə aşağıdakılar aiddir:

- ☐ klasterlərin fəaliyyətinin regional rəhbərlik tərəfindən yerlərdəki bürokratik maneələrdən və müxtəlif formalı təzyiqlərdən müdafiəsi
- ☐ ölkə regionlarında klasterlərin mahiyyəti barədə xarici ölkələrin təcrübəsinin təbliği
- ☐ regional klasterlərin qonşu regionlarla, habelə qonşu dövlətlərin həmsərhəd regionları ilə iqtisadi münasibətlərinin stimullaşdırılması

- ☐ klasterlərin yerləşdirilməsinin optimallığının təmin edilməsi
- ☒ hamısı

289 Beynəlxalq təcrübədə regionların inkişafı hansı prinsipi ümummilli rifahı yüksəltmək məqsədilə hər bir regionun istehsal və qeyri-istehsal potensialından qənaətli istifadə kimi qiymətləndirilməlidir

- ☒ səmərəlilik
- ☐ ədalətlik
- ☐ rəqabət
- ☐ bərabərlik
- ☐ hamısı

290 Beynəlxalq təcrübədə regionların inkişafı hansı prinsipi iqtisadi fəaliyyətin ərazi cəhətdən elə yerləşdirilməsini nəzərdə tutur ki, bütün regionların sakinləri istədikləri rifah səviyyəsinə çatmaq üçün bərabər imkanlar əldə edə bilsinlər

- ☒ ədalətlik
- ☐ səmərəlilik
- ☐ rəqabət
- ☐ bərabərlik
- ☐ hamısı

291 Beynəlxalq təcrübədə regionların inkişafı hansı prinsipə arxalanır

- ☒ ədalətliyyə və səmərəliliyə
- ☐ sosial xidmətə və rəqabətə
- ☐ ədalətliyyə və sosial xidmətə
- ☐ rəqabətə və səmərəliliyə
- ☐ azadlığa və bərabərliyə

292 Regional maraqların mühüm indikatorları sırasına daxil deyil:

- ☐ infrastruktur baxımından təmin olunan regiondaxili və regionlararası əlaqələrin fəaliyyət göstərməsi
- ☒ ictimai-siyasi və milli-etnik şəraitin qeyri-bərabərliyi və regionlararası əlaqələrin fəaliyyət göstərməməsi
- ☐ dövlət və yerli standartlara əhalinin həyat səviyyəsinin və yaşayış tərzinin uyğun gəlməsi
- ☐ şəraitin tənzimlənməsində büdcə-maliyyə və digər iqtisadi vasitələrin olması
- ☐ əhalinin istəyinə müvafiq əmək, intellektual və mənəvi imkanlarından istifadəetmə

293 Regional maraqların mühüm indikatorları sırasına daxildir:

- ☐ infrastruktur baxımından təmin olunan regiondaxili və regionlararası əlaqələrin fəaliyyət göstərməsi
- ☐ əhalinin istəyinə müvafiq əmək, intellektual və mənəvi imkanlarından istifadəetmə
- ☒ hamısı
- ☐ şəraitin tənzimlənməsində büdcə-maliyyə və digər iqtisadi vasitələrin olması
- ☐ dövlət və yerli standartlara əhalinin həyat səviyyəsinin və yaşayış tərzinin uyğun gəlməsi

294 Regionda torpaqların auksion yolu ilə satışının təşkil edilməsi hansı infrastruktur layihəsinə aiddir?

- ☐ İstehsal
- ☒ Bazar
- ☐ heç biri
- ☐ İnstitutsional
- ☐ Sosial

295 Regionda kütləvi kitabxananın təşkil olunması hansı infrastruktur layihəsinə aiddir?

- ☐ heç biri
- ☒ İnstitutsional
- ☐ İstehsal

- ☐ Sosial
☐ Bazar

296 Regionda əhaliyə xidmət üçün bərbərxananın açılması hansı infrastruktur layihəsinə aiddir?

- ☐ İstehsal
☒ Sosial
☐ heç biri
☐ Bazar
☐ İnstitutsional

297 Regionda kənd təsərrüfatı məhsullarının saxlanması üçün anbarın qurulması hansı infrastruktur layihəsinə aiddir?

- ☐ İnstitutsional
☒ İstehsal
☐ heç biri
☐ Bazar
☐ Sosial

298 Bazar infrastrukturuna nələr daxil deyil?

- ☐ Vasitəçilik
☐ İnvestisiya
☒ qeyri-istehsal
☐ Vergi-büdcə sistemi
☐ Konsaltinq

299 Bazar infrastrukturuna nələr aiddir?

- ☐ ictimai-faydalı işlər
☒ Vergi-büdcə sistemi
☐ elm
☐ hüquq mühafizə
☐ qeyri-istehsal

300 İnstitutsional infrastrukturuna nələr daxil deyil?

- ☐ ictimai-faydalı işlər
☐ qeyri-istehsal
☐ elm
☐ hüquq mühafizə
☒ nəqliyyat, anbar təsərrüfatı

301 İnstitutsional infrastrukturuna nələr aiddir?

- ☐ ətraf mühitin qorunması
☐ bədən tərbiyəsi
☐ səhiyyə
☒ idarəetmə, hüquqi və mühafizə xidmətləri
☐ ictimai iaşə

302 Sosial infrastrukturuna nələr daxil deyil?

- ☐ ətraf mühitin qorunması
☐ bədən tərbiyəsi
☐ səhiyyə
☒ nəqliyyat, anbar təsərrüfatı
☐ ictimai iaşə

303 Sosial infrastrukturuna nələr aiddir?

- ☐ Su təsərrüfatı sistemi
- ☐ nəqliyyat, anbar təsərrüfatı
- ☐ maddi-texniki təminat
- ☒ Səhiyyə, bədən tərbiyəsi və idman
- ☐ enerji təminatı

304 İstehsal infrastrukturuna nələr daxil deyil?

- ☐ Su təsərrüfatı sistemi
- ☐ nəqliyyat, anbar təsərrüfatı
- ☐ maddi-texniki təminat
- ☒ Qiymətli kağızlar bazarında iştirak
- ☐ enerji təminatı

305 İstehsal infrastrukturuna nələr aiddir?

- ☐ elm, hüquq, mühafizə
- ☐ Qiymətli kağızlar bazarında iştirak
- ☐ İctimai faydalı qeyri-istehsal sahələri
- ☒ nəqliyyat, anbar təsərrüfatı
- ☐ Məişət xidmətinin təşkili

306 Bələdiyyələrin insan inkişafı işlərinə aşağıdakılardan nələr daxil deyil?

- ☐ heç biri
- ☐ Bədən tərbiyəsi mərkəzlərini açmaq
- ☐ İcməli su sistemini formalaşdırmaq
- ☒ Respublika əhəmiyyətli yolların təmiri

307 Bələdiyyələrin insan inkişafı işlərinə aşağıdakılardan nələr aiddir?

- ☐ heç biri
- ☐ Bələdiyyə Assosiasiyalarının yerlərdə şöbələrini açmaq
- ☐ Respublika əhəmiyyətli yolların təmiri
- ☒ İcməli su sistemini formalaşdırmaq

308 Sosial – məişət infrastuktur tədbirlərinə nələr daxil deyil?

- ☐ İcmə daxili rabitə xətlərinin yenilənməsi
- ☐ Tullantıların toplanması
- ☐ Yeni avtobus xəttinin çəkilməsi
- ☒ Bələdiyyə nəzdində şahmat klubunun açılması
- ☐ İstirahət mərkəzinin açılması

309 Sosial – məişət infrastuktur tədbirlərinə nələr aiddir?

- ☐ Sağlamlıq mərkəzinin açılması
- ☐ Bələdiyyə nəzdində şahmat klubunun açılması
- ☐ Aztəminatlı ailələr üçün peşə məktəbinin açılması
- ☒ İcmə daxili rabitə xətlərinin yenilənməsi
- ☐ Bələdiyyə teatrının açılması

310 Sosial – məişət infrastuktur insanın hansı ehtiyaclarını ödəməyə yönəlməmişdir?

- ☐ Məişət
- ☐ Əhəli üçün əyləncə mərkəzlərinin inkişafı
- ☒ Mənəvi, intellektual və əxlaqi

☐ Heç biri

311 Sosial – məişət infrastruktur insanın hansı ehtiyaclarını ödəməyə yönəlmişdir?

- ☐ sosial
☐ əxlaqi
☐ Mənəvi
☒ Məişət xidməti
☐ intellektual

312 Sosial - mədəni infrastruktur tədbirlərinə nələr daxil deyil?

- ☐ Sağlamlıq mərkəzinin açılması
☐ Bələdiyyə nəzdində şahmat klubunun açılması
☐ Aztəminatlı ailələr üçün peşə məktəbinin açılması
☒ İcma daxili rabitə xətlərinin yenilənməsi
☐ Bələdiyyə teatrının açılması

313 Sosial - mədəni infrastruktur tədbirlərinə nələr aiddir?

- ☐ Yeni avtobus xəttinin çəkilməsi
☐ İcma daxili rabitə xətlərinin yenilənməsi
☐ İstirahət mərkəzinin açılması
☐ Tullantıların toplanması
☒ Bələdiyyə nəzdində şahmat klubunun açılması

314 Sosial - mədəni infrastruktur insanın hansı ehtiyaclarını ödəməyə yönəlməmişdir?

- ☐ sosial
☐ intellektual
☐ Mənəvi
☒ Məişət
☐ əxlaqi

315 Sosial - mədəni infrastruktur insanın hansı ehtiyaclarını ödəməyə yönəlmişdir?

- ☐ Heç biri
☐ Məişət
☐ Əhali üçün əyləncə mərkəzlərinin inkişafı
☒ Mənəvi, intellektual və əxlaqi

316 Sosial infrastruktura aşağıdakılardan hansı iri bölmələr daxildir?

- ☐ Heç biri
☐ Sosial sfera və sosial – məişət infrastruktur
☐ Sosial – mədəni infrastruktur və sosial sfera
☒ Sosial – mədəni infrastruktur və sosial – məişət infrastruktur

317 Bələdiyyə ərazisində konalizasiya borularının yenidən qurulması hansı tip layihələrə aiddir?

- ☐ Heç biri
☐ Yerli iqtisadi inkişaf
☐ Yerli ekoloji
☒ Yerli sosial müdafiə və sosial inkişaf

318 Bələdiyyə ərazisində avtoservis mərkəzinin qurulması hansı tip layihələrə aiddir?

- ☐ Heç biri
☐ Yerli ekoloji

- ☐ Yerli sosial müdafiə və sosial inkişaf
- ☒ Yerli iqtisadi inkişaf

319 Bələdiyyələrin Yerli ekoloji proqramlarına proqramlarına nələr aiddir?

- ☐ İstehsalat sexlərinin açılması
- ☐ Rabitə qovşağının yenidən qurulması
- ☐ Sanitariya qovşağının təşkili
- ☒ Məişət tullantılarının yığılması
- ☐ Tədarük Mərkəzlərinin qurulması

320 Bələdiyyələrin Yerli iqtisadi inkişaf proqramlarına proqramlarına nələr daxil deyil?

- ☐ İstehsalat sexlərinin açılması
- ☐ Kəndli-fermer təsərrüfatının yaradılması
- ☐ Avtoservis mərkəzinin qurulması
- ☒ Məişət tullantılarının yığılması
- ☐ Tədarük Mərkəzlərinin qurulması

321 Bələdiyyələrin Yerli iqtisadi inkişaf proqramlarına proqramlarına nələr daxil deyil?

- ☐ Avtoservis mərkəzinin qurulması
- ☐ Kəndli-fermer təsərrüfatının yaradılması
- ☐ Tədarük Mərkəzlərinin qurulması
- ☐ İstehsalat sexlərinin açılması
- ☒ Məişət tullantılarının yığılması

322 Bələdiyyələrin Yerli iqtisadi inkişaf proqramlarına proqramlarına nələr aiddir?

- ☒ Tədarük Mərkəzlərinin qurulması
- ☐ Meşə zolaqlarının salınması
- ☐ Məişət tullantılarının yığılması
- ☐ Rabitə qovşağının yenidən qurulması
- ☐ Sanitariya qovşağının təşkili

323 Bələdiyyələrin Yerli sosial müdafiə və sosial inkişaf proqramlarına nələr daxil deyil?

- ☐ Sanitariya qovşağının təşkili
- ☐ Səhiyyə obyektlərinin təmiri
- ☐ Təhsil obyektlərinin təmiri
- ☐ Rabitə qovşağının yenidən qurulması
- ☒ Tədarük Mərkəzlərinin qurulması

324 Bələdiyyələrin Yerli sosial müdafiə və sosial inkişaf proqramlarına nələr aiddir?

- ☐ Meşə zolaqlarının salınması
- ☒ Sanitariya qovşağının təşkili
- ☐ Fermer təsərrüfatının qurulması
- ☐ Məişət tullantılarının yığılması
- ☐ Tədarük Mərkəzlərinin qurulması

325 Regionlar arasında sosial sferada olan fərqlərə nələr aiddir?

- ☒ işsizlik və məşğulluq
- ☐ Fermer təsərrüfatlarının sayı
- ☐ Emal müəssisələrinin sayı
- ☐ Regionlarda sahibkarlıq subyektlərinin sayı
- ☐ Əkin sahələrinin həcmi

326 Regionlar arasında sosial sferada olan fərqlərə nələr daxil deyil?

- ☐ Əhalinin təhsil səviyyəsi
- ☐ pulsuz sosial xidmətlərin göstərilməsi
- ☐ əmək haqqı səviyyəsi
- ☐ işsizlik və məşğulluq
- ☒ Regionlarda sahibkarlıq subyektlərinin sayı

327 Sosial ehtiyaclara vəsaitlər hansı formada toplana bilməz?

- ☐ Sosial təminat
- ☐ Sosial xidmətin ödənişli olması
- ☐ heç biri
- ☐ Sosial sığorta
- ☒ Sahibkarlardan ianələrin toplanması

328 Sosial ehtiyaclara vəsaitlər hansı formada yığılmalıdır?

- ☐ heç biri
- ☒ Sosial təminat, sosial sığorta
- ☐ Sahibkarlardan ianələrin toplanması
- ☐ Beynəlxalq təşkilatlardan sosial qrantlar alınmalıdır
- ☐ Fiziki şəxslərin yardımları və sosial xidmətin ödənişli olması

329 Bazar iqtisadiyyatı şəraitində sosial-əmək münasibətlərinin subyektlərinə (tərəflərinə) nələr daxil deyil?

- ☒ Dövlət və mizdlu işçilər
- ☐ İşəgötürənlər, mizdlu işçilər
- ☐ Sahibkar və dövlət
- ☐ Dövlət, işəgötürənlər, mizdlu işçilər
- ☐ Sahibkarlar və işəgötürənlər

330 Bazar iqtisadiyyatı şəraitində sosial-əmək münasibətlərinin subyektlərinə (tərəflərinə) nələr daxildir?

- ☐ İşəgötürənlər, mizdlu işçilər
- ☒ Dövlət, işəgötürənlər, mizdlu işçilər
- ☐ Sahibkar və dövlət
- ☐ Dövlət və mizdlu işçilər
- ☐ Dövlət və işəgötürənlər

331 İnzibati-amirlik sistemində sosial-əmək münasibətlərinin subyektlərinə (tərəflərinə) nələr daxil deyil?

- ☐ heç biri
- ☒ Dövlət, işəgötürənlər, mizdlu işçilər
- ☐ Dövlət və mizdlu işçilər
- ☐ Dövlət, fəhlələr, qulluqçular

332 İnzibati-amirlik sistemində sosial-əmək münasibətlərinin subyektlərinə (tərəflərinə) nələr daxildir?

- ☐ İşəgötürənlər, mizdlu işçilər
- ☐ Sahibkar və dövlət
- ☒ Dövlət və mizdlu işçilər
- ☐ Dövlət və işəgötürənlər
- ☐ Dövlət, işəgötürənlər, mizdlu işçilər

333 Bazar iqtisadiyyatı şəraitində sosial-əmək münasibətlərinin neçə subyekt (tərəfi) vardır?

- ☐ 4
- ☐ 5

- ☐ Heç biri
☒ 3
☐ 2

334 İnzibati-amirlik sistemində sosial-əmək münasibətlərinin neçə subyekti (tərəfi) vardır?

- ☐ Heç biri
☐ 5
☐ 3
☐ 4
☒ 2

335 İqtisadi artım nəticəsində həlli qarşıya məqsəd qoyulan sosial məsələlər qrupuna nələr aid deyir?

- ☐ Sosial gərginliyin aşağı salınması
☐ Əhalinin həyat səviyyəsinin sabitləşməsi
☐ Yoxsullar ordusunun sayının azaldılması
☐ Heç biri
☒ Maşınqayırmanın inkişafı

336 Yerli özünüidarəetmənin təşkilinin İnsan və vətəndaş hüquq və azadlıqlarının əməl olunması prinsiplərinə aşağıdakı əsas əlamətlərdən hansı aid olunur?

- ☐ Əhalinin yerli özünüidarəetmə orqanları və vəzifəli şəxsləri ilə sıx əlaqəsi
☐ Yerli özünüidarəetmə orqanlarının fəaliyyətində bələdiyyə ərazisində yaşayan əhalinin maraqlarının nəzərə alınması və qorunması
☐ Bələdiyyə qurumlarına verilmiş yerli məsələlərin həyata keçirilməsinin səmərəliyi
☒ Şəhərlərdə, qəsəbə və kəndlərdə, digər ərazilərdə yerli özünüidarəetmənin təşkili hər bir vətəndaşın yerli əhəmiyyətli məsələlərin həllində iştirakına imkan yaradır

337 Yerli özünüidarəetmənin təşkilinin İnsan və vətəndaş hüquq və azadlıqlarının əməl olunması prinsiplərinə aşağıdakı əsas əlamətlərdən hansı aid deyil?

- ☐ Heç biri
☐ Yerli özünüidarəetmə orqanları ictimai asaişin qorunması funksiyasını yerinə yetirməklə, dövlət hakimiyyət orqanlarına seçkilərin, referendumların, keçirilməsinə yardım etməklə, bələdiyyə seçkilərini keçirməklə vətəndaşların şəxsi və siyasi hüquq və azadlıqlarının reallaşdırılmasına zəruri şəraitin yaradılmasında iştirak edirlər
☐ Əhalinin həyat fəaliyyətinin bilavasitə təmin olunması məsələlərinin həlli ilə bağlı bələdiyyələrin fəaliyyəti
☒ Yerli özünüidarəetmə orqanlarının fəaliyyətində bələdiyyə ərazisində yaşayan əhalinin maraqlarının nəzərə alınması və qorunması
☐ Şəhərlərdə, qəsəbə və kəndlərdə, digər ərazilərdə yerli özünüidarəetmənin təşkili hər bir vətəndaşın yerli əhəmiyyətli məsələlərin həllində iştirakına imkan yaradır

338 Yerli özünüidarəetmənin təşkilinin Cavabdehlik prinsiplərinə aşağıdakı əsas əlamətlərdən hansı şamil olunur?

- ☐ Bələdiyyə qanunvericiliyi dövlət hakimiyyət orqanlarının yerli əhəmiyyətli məsələlərin həllində, yerli yerli özünüidarəetmə orqanlarının fəaliyyətinə müdaxiləsini qadağan edir
☐ Dövlət hakimiyyət orqanları və dövlətin vəzifəli şəxsləri tərəfindən yerli özünüidarəetmə orqanlarının yaradılması, yerli özünüidarəetmənin vəzifəli şəxslərinin təyin olunması yolverilməzdir
☐ Yerli özünüidarəetmə orqanlarının maliyyə vəsaitləri konstitusiya və ya qanunla onlar verilmiş səlahiyyətlərə uyğun olmalıdır
☒ Yerli özünüidarəetmə orqanlarının fəaliyyətində bələdiyyə ərazisində yaşayan əhalinin maraqlarının nəzərə alınması və qorunması
☐ Yerli özünüidarəetmənin maliyyə-iqtisadi müstəqilliyinin təmin olunmasını nəzərdə tutur

339 Yerli özünüidarəetmənin təşkilinin Cavabdehlik prinsiplərinə aşağıdakı əsas əlamətlərdən hansı aid deyil?

- ☐ Heç biri

- ☐ Yerli özünüidarəetmə orqanlarının fəaliyyətində bələdiyyə ərazisində yaşayan əhalinin maraqlarının nəzərə alınması və qorunması
- ☐ Bələdiyyə qurumlarına verilmiş yerli məsələlərin həyata keçirilməsinin səmərəliyi
- ☒ Yerli özünüidarəetmənin maliyyə-iqtisadi müstəqilliyinin təmin olunmasını nəzərdə tutur
- ☐ Əhalinin yerli özünüidarəetmə orqanları və vəzifəli şəxsləri ilə sıx əlaqəsi

340 Yerli özünüidarəetmənin təşkilinin Səlahiyyət uyğunluğu prinsiplərinə aşağıdakı əsas əlamətlərdən hansını şamil etmək olar?

- ☐ Dövlət hakimiyyət orqanları və dövlətin vəzifəli şəxsləri tərəfindən yerli özünüidarəetmə orqanlarının yaradılması, yerli özünüidarəetmənin vəzifəli şəxslərinin təyin olunması yolverilməzdir
- ☐ Heç biri
- ☐ Bələdiyyə qanunvericiliyi dövlət hakimiyyət orqanlarının yerli əhəmiyyətli məsələlərin həllində, yerli yerli özünüidarəetmə orqanlarının fəaliyyətinə müdaxiləsini qadağan edir
- ☐ Yerli özünüidarəetmənin maliyyə-iqtisadi müstəqilliyinin təmin olunmasını nəzərdə tutur
- ☒ Yerli özünüidarəetmə orqanlarının maliyyə vəsaitləri konstitusiyaya və ya qanunla onlar verilmiş səlahiyyətlərə uyğun olmalıdır

341 Yerli özünüidarəetmənin təşkilinin Səlahiyyət uyğunluğu prinsiplərinə aşağıdakı əsas əlamətlərdən hansı aid deyil?

- ☐ Heç biri
- ☐ Ölkə Konstitusiyası yerli özünüidarəetmə orqanlarına müstəqil şəkildə yerli büdcəni formalaşdırmaq, təsdiq etmək və icra etmək, yerli vergi və ödənişləri müəyyənləşdirmək hüququ verir
- ☐ Yerli özünüidarəetmə orqanlarının maliyyə vəsaitləri konstitusiyaya və ya qanunla onlar verilmiş səlahiyyətlərə uyğun olmalıdır
- ☒ Bələdiyyə qanunvericiliyi dövlət hakimiyyət orqanlarının yerli əhəmiyyətli məsələlərin həllində, yerli yerli özünüidarəetmə orqanlarının fəaliyyətinə müdaxiləsini qadağan edir
- ☐ Yerli özünüidarəetmə orqanları onların səlahiyyətlərinə aid edilmiş sahələrdə əhalinin əsas həyatı tələbatlarını minimal dövlət standartları səviyyəsindən aşağı olmamaqla təmin edilməlidirlər

342 Yerli özünüidarəetmənin təşkilinin Əlahiddəlik prinsiplərinə aşağıdakı əsas əlamətlərdən hansı şamil olunur?

- ☐ heç biri
- ☐ Yerli özünüidarəetmənin maliyyə-iqtisadi müstəqilliyinin təmin olunmasını nəzərdə tutur
- ☐ Əhalini yerli əhəmiyyətli məsələləri müstəqil şəkildə həll etməsi yerli referendum, bələdiyyə seçkiləri və s.
- ☒ Dövlət hakimiyyət orqanları və dövlətin vəzifəli şəxsləri tərəfindən yerli özünüidarəetmə orqanlarının yaradılması, yerli özünüidarəetmənin vəzifəli şəxslərinin təyin olunması yolverilməzdir
- ☐ Bələdiyyə qanunvericiliyi dövlət hakimiyyət orqanlarının yerli əhəmiyyətli məsələlərin həllində, yerli yerli özünüidarəetmə orqanlarının fəaliyyətinə müdaxiləsini qadağan edir

343 Yerli özünüidarəetmənin təşkilinin Əlahiddəlik prinsiplərinə aşağıdakı əsas əlamətlərdən hansı aid deyil?

- ☐ Yerli özünüidarəetmə orqanlarının və onların vəzifəli şəxslərinin qəbul etdiyi qərarlar yalnız bu qərarları qəbul etmiş orqanlar və vəzifəli şəxslər tərəfindən dayandırılmalı və ya məhkəmənin qərarı ilə etibarsız sayıla bilər
- ☐ Dövlət hakimiyyət orqanları və dövlətin vəzifəli şəxsləri tərəfindən yerli özünüidarəetmənin həyata keçirilməsi yolverilməzdir
- ☐ Dövlət hakimiyyət orqanları və dövlətin vəzifəli şəxsləri tərəfindən yerli özünüidarəetmə orqanlarının yaradılması, yerli özünüidarəetmənin vəzifəli şəxslərinin təyin olunması yolverilməzdir
- ☒ Əhalini yerli əhəmiyyətli məsələləri müstəqil şəkildə həll etməsi yerli referendum, bələdiyyə seçkiləri və s.
- ☐ Yerli özünüidarəetmənin vəzifəli şəxsləri dövlət qulluqçuları kateqoriyasına aid edilmir

344 Yerli özünüidarəetmənin təşkilinin müstəqillik prinsiplərinə aşağıdakı əsas əlamətlərdən hansı şamil olunur?

- ☐ Heç biri
- ☐ Əhalinin yerli özünüidarəetmə orqanları və vəzifəli şəxsləri ilə sıx əlaqəsi
- ☐ Yerli özünüidarəetmə orqanlarının fəaliyyətində bələdiyyə ərazisində yaşayan əhalinin maraqlarının nəzərə alınması və qorunması
- ☒ Əhalini yerli əhəmiyyətli məsələləri müstəqil şəkildə həll etməsi yerli referendum, bələdiyyə seçkiləri və s.
- ☐ Yerli özünüidarəetmənin vəzifəli şəxsləri dövlət qulluqçuları kateqoriyasına aid edilmir

345 Yerli özünüidarəetmənin təşkilinin müstəqillik prinsiplərinə aşağıdakı əsas əlamətlərdən hansı aid deyil?

- ☐ Heç biri
- ☐ Yerli özünüidarəetmənin maliyyə-iqtisadi müstəqilliyinin təmin olunmasını nəzərdə tutur
- ☐ Əhalini yerli əhəmiyyətli məsələləri müstəqil şəkildə həll etməsi yerli referendum, bələdiyyə seçkiləri və s.
- ☒ Yerli özünüidarəetmənin vəzifəli şəxsləri dövlət qulluqçuları kateqoriyasına aid edilmir
- ☐ Bələdiyyə qanunvericiliyi dövlət hakimiyyət orqanlarının yerli əhəmiyyətli məsələlərin həllində, yerli yerli özünüidarəetmə orqanlarının fəaliyyətinə müdaxiləsini qadağan edir

346 Azərbaycan Respublikasının Ədliyyə nazirliyinin bələdiyyələrlə iş mərkəzi bələdiyyələrlə bağlı aşağıdakı vəzifələrdən hansılar aid deyil?

- ☐ Bələdiyyə büdcəsinin təşkili və icrası ilə bağlı təlimatlar buraxır
- ☐ Bələdiyyələrə metodoloji yardımın göstərilməsi
- ☐ Bələdiyyə idarəolunması ilə bağlı təlimlər keçirir
- ☒ Bələdiyyələrlə bağlı qanunvericilik bazasını yaradır
- ☐ Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirir

347 Azərbaycan Respublikasının Ədliyyə nazirliyinin bələdiyyələrlə iş mərkəzi bələdiyyələrlə bağlı aşağıdakı vəzifələrdən hansını həyata keçirir?

- ☐ heç biri
- ☐ Bələdiyyələrlə bağlı qanunvericilik bazasını yaradır
- ☐ Bələdiyyələrin fəaliyyətində dövlət siyasətini müəyyənləşdirir
- ☒ Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirir
- ☐ Bələdiyyələrə seçkilərin keçirilməsini təşkil edir

348 Azərbaycan Respublikasının Milli Məclisində regional məsələlər komitəsi bələdiyyələrlə bağlı aşağıdakı vəzifələrdən hansını həyata keçirir?

- ☐ Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirir
- ☐ Bələdiyyələrə metodoloji yardımın göstərilməsi
- ☐ Bələdiyyələrin fəaliyyətində dövlət siyasətini müəyyənləşdirir
- ☒ Bələdiyyələrlə bağlı qanunvericilik bazasını yaradır
- ☐ heç biri

349 Azərbaycan Respublikasının prezident administrasiyasının regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin nəzdində bələdiyyələrlə iş sektoru bələdiyyələrlə bağlı aşağıdakı vəzifələrdən hansını həyata keçirir?

- ☐ heç biri
- ☐ Bələdiyyələrə metodoloji yardımın göstərilməsi
- ☐ Bələdiyyələrlə bağlı qanunvericilik bazasını yaradır
- ☒ Bələdiyyələrin fəaliyyətində dövlət siyasətini müəyyənləşdirir
- ☐ Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirir?

350 Məhəllə komitəsinin səlahiyyətlərinə nələr aiddir?

- ☐ Bələdiyyə sədrini seçmək
- ☐ Bələdiyyə sədrinin hesabatını qəbul etmək
- ☐ Bələdiyyə üzvlərini seçmək
- ☒ yaşayış məntəqələrinin abadlaşdırılması, yaşıllaşdırılmasında əhalinin iştirakını təşkil etmək
- ☐ Bələdiyyə büdcəsinə səsvermə yolu ilə qəbul etmək

351 Məhəllə komitəsinin səlahiyyətlərinə nələr aid deyil?

- ☐ fəaliyyət göstərdikləri ərazidə yaşayan imkansızlara, xəstələrə və ahıl vətəndaşlara yardım göstərmək
- ☐ müvafiq bələdiyyə torpaqlarından istifadəyə dair rəy və təkliflər vermək
- ☐ yerli əhəmiyyətli məsələlər barəsində bələdiyyələr qarşısında vəsatət aldırmaq

- ☒ Bələdiyyə üzvlərini və sədrini seçmək
- ☐ yaşayış məntəqələrinin abadlaşdırılması, yaşıllaşdırılmasında əhalinin iştirakını təşkil etmək

352 Məhəllə komitəsinin üzvləri neçə il müddətinə seçilir?

- ☐ 4 il
- ☐ 5 il
- ☐ 3 il
- ☒ 2 il
- ☐ heç biri

353 Məhəllə komitələri nədir?

- ☐ binaların idarə olunması ilə bağlı qurulan komendantlıqlardır
- ☐ yerli icmalardır
- ☐ vətəndaşların öz təşəbbüsü ilə yaratdıqları könüllü ictimai birliklərdir
- ☒ vətəndaşların yaşayış yeri üzrə öz təşəbbüsü ilə yaratdıqları könüllü birliklərdir
- ☐ yerli əhalinin toplantılarıdır

354 18 yaşı tamam olan bütün vətəndaşlar və məcburi köçkünlər yaşadıkları ərazidə bələdiyyələrin işində aşağıdakılardan hansı qaydada iştirak edə bilməzlər?

- ☐ Bələdiyyə mülkiyyətinin özəlləşdirmə qaydalarını və şərtlərinin müəyyən edilməsində iştirak etməklə və s
- ☐ Bələdiyyə üzvləri ilə görüşlərdə iştirak etməklə
- ☐ Bələdiyyə seçkilərində iştirak etməklə
- ☒ Bələdiyyə üzvlərinin iclasında iştirak etməklə
- ☐ Bələdiyyə üzvlərinə ərazinin ehtiyaclarını məhəllə komitələrinin vasitəsi ilə çatdırmaqla

355 Bələdiyyə hakimiyyəti Baltıqyanı ölkələrdə necə adlandırılır?

- ☐ heç biri
- ☐ xalq deputatları soveti
- ☐ munisipalitet
- ☒ Ratuşa

356 Bələdiyyə iclasının səlahiyyətlərinə nələr daxil deyil?

- ☐ yerli mədəni proqramları qəbul və icra etmək
- ☐ yerli sosial müdafiə və inkişaf proqramlarını qəbul və icra etmək
- ☐ yerli vergi və ödənişləri müəyyən etmək
- ☒ yerli hərbi çağırış vaxtını müəyyən və icra etmək
- ☐ yerli iqtisadi proqramları qəbul və icra etmək

357 Bələdiyyə ərazindəki sakinlərin ehtiyaclarını öyrənmək məqsədi ilə onlarla hansı formada tədbir keçirə bilməzlər?

- ☐ Rəy sorğularının keçirilməsi
- ☐ Məhəllə komitələrində görüşlər
- ☐ Əhalinin problemlərini müzakirə etmək üçün ayda azı bir dəfə iclas keçirir
- ☒ Seçiqabağı təşviqat kompaniyası
- ☐ TV-lərdə xüsusi proqramlar

358 Bələdiyyə üzvlərinin səlahiyyət müddəti neçə ildir?

- ☐ Heç biri
- ☐ 4 il
- ☐ 3 il
- ☒ 5 il

359 Bələdiyyə üzvləri kimlərdir?

- ☐ Heç biri
- ☐ Bələdiyyə seçkilərində seçilmiş və respublikada daimi yaşayan (qeydiyyatı olan) 18 yaşına çatmış vətəndaşlardır
- ☐ Bələdiyyə seçkilərində seçilmiş və bələdiyyə ərazisində daimi yaşayan (qeydiyyatı olan) 16 yaşına çatmış vətəndaşlardır
- ☒ Bələdiyyə seçkilərində seçilmiş və bələdiyyə ərazisində daimi yaşayan (qeydiyyatı olan) 21 yaşına çatmış vətəndaşlardır

360 Hər bir bələdiyyənin mülkiyyətində olan əmlak neçə hissəyə bölünür?

- ☐ heç biri
- ☒ 2
- ☐ 3
- ☐ 4
- ☐ 5

361 “Bələdiyyə orqanının öz arzu və istəyinə uyğun olaraq mülkiyyət obyektlərinin təyinatı üzrə tətbiqi ilə bağlı olan mülkiyyət münasibəti” müddəası bələdiyyənin mülkiyyətə hüquqi formalarından hansına aiddir?

- ☐ Sahibolma
- ☒ İstifadətmə
- ☐ heç biri
- ☐ Sərəncamvermə

362 “Bələdiyyə mülkiyyətinin ilkin forması olub hüquqi və rəsmi şəkildə onun subyektdə təhkim olunması” müddəası bələdiyyənin mülkiyyətə hüquqi formalarından hansına aiddir?

- ☒ Sahibolma
- ☐ heç biri
- ☐ Sərəncamvermə
- ☐ İstifadətmə

363 Bələdiyyə mülkiyyətinə hüququn formalaşmasına aşağıdakılardan hansı aid deyil?

- ☒ Satınalma
- ☐ Sahibolma
- ☐ heç biri
- ☐ Sərəncamvermə
- ☐ İstifadətmə

364 Bələdiyyə mülkiyyətinə hüququn formalaşması neçə hissəyə ayrılır?

- ☒ 3
- ☐ 6
- ☐ 4
- ☐ 5
- ☐ 2

365 Bələdiyyələrin funksiyalarını aşağıdakı alimlər qrupundun kimlər tədqiq etmişdilər?

- ☐ V.Qriqoryev, E.Azadov
- ☐ heç biri
- ☐ E.İlyuxin, A.Kulagin
- ☐ A.Əliyev və Ə.Qasimov
- ☒ F.Şnapp, C.Xivi, R.Fişmen

366 Bələdiyyə mülkiyyətinin yerli özünüidarə orqanlarının müstəqilliyində tutduğu rolunuaşağıdakı alimlər qrupundun kimlər tədqiq etmişdilər?

- ☐ heç biri
- ☐ F.Şnapp, C.Xivi
- ☐ A.Əliyev və Ə.Qasimov
- ☒ E.İlyuxin, A.Kulagin, V.Qriqoryev
- ☐ R.Fişmen, E.Azadov

367 Bakı Şəhər İcra Hakimiyyəti neçənci ildən fəaliyyətə başlamışdır?

- ☐ 1990
- ☐ 1994
- ☐ 1993
- ☐ 1992
- ☒ 1991

368 Bakı şəhər Xalq Deputatları Sovetinin İcraiyyə Komitəsi neçənci illərdə fəaliyyət göstərmişdir?

- ☐ 1978-1991
- ☐ 1971-1991
- ☐ 1972-1991
- ☐ 1979-1991
- ☒ 1977-1991

369 Bakı Şəhər Zəhmətkeş Deputatları Sovetinin İcraiyyə Komitəsi neçənci illərdə fəaliyyət göstərmişdir?

- ☒ 1939-1977
- ☐ 1943-1977
- ☐ 1941-1977
- ☐ 1942-1977
- ☐ 1940-1977

370 Bakı Şəhər Duması neçənci ildə təsis edilmişdir?

- ☐ 1871-ci ildə
- ☐ 1874-ci ildə
- ☐ 1873-ci ildə
- ☐ 1872-ci ildə
- ☒ 1870-ci ildə

371 Neçənci ildə Bakıda Dumaya seçkilər başladı?

- ☐ 1876-ci il
- ☐ 1879-ci il
- ☒ 1878-ci il
- ☐ 1874-ci il
- ☐ 1875-ci il

372 Yerli özünüidarə forması kimi bələdiyyənin səlahiyyətləri nisbi şəkildə 2 yerə bölünür, Bunlar hansılardır?

- ☐ 1) fiziki; 2) könüllü (fakültativ) səlahiyyətlər
- ☒ 1) məcburi; 2) könüllü (fakültativ) səlahiyyətlər
- ☐ 1) fərdi; 2) könüllü (fakültativ) səlahiyyətlər
- ☐ 1) məcburi; 2) hüquqi səlahiyyətlər
- ☐ 1) hüquqi; 2) könüllü (fakültativ) səlahiyyətlər

373 Yerli özünüidarə forması kimi bələdiyyənin səlahiyyətləri nisbi şəkildə neçə yerə bölünür?

- ☐ 4
- ☐ 6

- ☒ 2
☐ 3
☐ 5

374 Aşağıdakılardan hansı Sakinlərin yerli özünüidarəetmə hüququnu həyata keçirməsinin birbaşa formalarına aiddir?

- ☐ Bələdiyyə xidmətlərinin həyata keçirilməsi
☐ Vətəndaşların bələdiyyə orqanına müraciəti
☐ Əhalinin bələdiyyə aktı yaratma təşəbbüsü
☒ Bütün cavablar düzgündür
☐ Yerli özünüidarəetmənin nümayəndəli orqanlarında iştirak

375 Aşağıdakılardan hansı Sakinlərin yerli özünüidarəetmə hüququnu həyata keçirməsinin birbaşa formalarına aiddir?

- ☐ Mitinqlərin, nümayişlərin, yürüş və piketlərin təşkili və onlarda iştirak
☐ Əhalinin bələdiyyə aktı yaratma təşəbbüsü
☐ Yerli özünüidarəetmənin nümayəndəli orqanlarında iştirak
☐ Bələdiyyə xidmətlərinin həyata keçirilməsi
☒ Bütün cavablar düzgündür

376 Aşağıdakılardan hansı Sakinlərin yerli özünüidarəetmə hüququnu həyata keçirməsinin birbaşa formalarına aiddir?

- ☐ Bələdiyyə xidmətlərinin həyata keçirilməsi
☐ Ərazi ictimai idarəetmədə iştirak
☒ Bütün cavablar düzgündür
☐ Vətəndaş iclaslarında, toplantılarında iştirak
☐ Mitinqlərin, nümayişlərin, yürüş və piketlərin təşkili və onlarda iştirak

377 Aşağıdakılardan hansı Sakinlərin yerli özünüidarəetmə hüququnu həyata keçirməsinin birbaşa formalarına aiddir?

- ☐ Ərazi ictimai idarəetmədə iştirak
☐ Vətəndaş iclaslarında, toplantılarında iştirak
☐ Yerli seçkilərdə iştirak
☐ Yerli referendum və ya rəy sorğusu
☒ Bütün cavablar düzgündür

378 Aşağıdakılardan kim "Dövlətçilik" nəzəriyyəsinin Rusiyada tərəfdarlarına aiddir?

- ☒ Bezabrozovdur
☐ MakQreqori
☐ Maslou
☐ Hersberq
☐ A.Fayol

379 Aşağıdakılardan kim "Dövlətçilik" nəzəriyyəsinin Rusiyada tərəfdarlarına aiddir?

- ☐ MakQreqori
☐ Maslou
☒ Qradovski
☐ Hersberq
☐ A.Fayol

380 Aşağıdakılardan kim "Dövlətçilik" nəzəriyyəsinin Rusiyada tərəfdarlarına aiddir?

- ☐ Maslou

- ☐ A.Fayol
- ☐ Hersberq
- ☒ N.Lazerevski
- ☐ Makkelland

381 Aşağıdakılardan kim "dövlətçilik" nəzəriyyəsinin banisidir?

- ☐ Hersberq
- ☐ Maslou
- ☐ Makkelland
- ☒ Rudolf Qeneyst
- ☐ Düzgün cavab yoxdur

382 Aşağıdakılardan kim "dövlətçilik" nəzəriyyəsinin banisidir?

- ☐ A.Fayol
- ☐ Hersberq
- ☐ Maslou
- ☐ Makkelland
- ☒ Lorens Şteyn

383 Müasir dövrdə yerli özünüidarə haqqında nəzəriyyələrə aid olmayan variantdır?

- ☐ "İctimai təsərrüfat" nəzəriyyəsi
- ☐ "Siyasətdənkənar" yerli özünüidarəetmə nəzəriyyəsi
- ☒ "Plüralizm" nəzəriyyəsi
- ☐ "Azad təsərrüfat" nəzəriyyəsi
- ☐ "Dövlətçilik" nəzəriyyəsi

384 Aşağıdakılardan hansı Müasir dövrdə yerli özünüidarə haqqında nəzəriyyələrə aid deyil?

- ☐ "Dualizm" nəzəriyyəsi
- ☒ "Azad təsərrüfat" nəzəriyyəsi
- ☐ "İctimai təsərrüfat" nəzəriyyəsi
- ☐ "Siyasətdənkənar" yerli özünüidarəetmə nəzəriyyəsi
- ☐ "Dövlətçilik" nəzəriyyəsi

385 Aşağıdakılardan hansı Müasir dövrdə yerli özünüidarə haqqında nəzəriyyələrə aiddir?

- ☐ "Siyasətdənkənar" yerli özünüidarəetmə nəzəriyyəsi
- ☒ Bütün cavablar düzgündür
- ☐ "Dövlətçilik" nəzəriyyəsi
- ☐ "Dualizm" nəzəriyyəsi

386 Müasir dövrdə yerli özünüidarə haqqında nəzəriyyələrə aiddir?

- ☒ Bütün cavablar düzgündür
- ☐ "Dualizm" nəzəriyyəsi
- ☐ "Azad icma" nəzəriyyəsi
- ☐ "İctimai təsərrüfat" nəzəriyyəsi
- ☐ "Dövlətçilik" nəzəriyyəsi

387 Kim yerli özünüidarəetməni yerli sakinlərin öz problemlərinin həllində iştirakını təmin edən idarəetmənin yerli forması kimi izah edirdi?

- ☐ Makkelland
- ☐ A.D.Qradski
- ☒ M.İ.Sevainkov
- ☐ B.N.Çeçerin

☐ Maslou

388 Kim yerli özünüidarəni, dövlət funksiyasını bu və ya digər ölçüdə müstəqil şəxslərin və müəssisələrin həyata keçirməsi forması hesab edir?

- ☐ Maslou
☒ B.E.Nolde
☐ A.D.Qradski
☐ B.N.Çeçerin
☐ Makkelland

389 Kim yerli özünüidarəni mərkəzi hökumətə təmin edə bilmədiyi maraqların nəticəsi kimi izah edirdi?

- ☒ A.D.Qradski
☐ Makkelland
☐ B.E.Nolde
☐ Maslou
☐ B.N.Çeçerin

390 Kim yerli özünüidarəni hakimiyyət bölgüsü-nün bir təzahürü hesab edirdi?

- ☐ A.Smit
☒ A.D.Qradski
☐ B.E.Nolde
☐ Maslou
☐ Makkelland

391 Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında qanun nə vaxt qəbul edilmişdir?

- ☐ 27 dekabr 2003
☐ 27 dekabr 2005
☐ 27 dekabr 2004
☒ 27 dekabr 2001
☐ 27 dekabr 2002

392 Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında qanun nə vaxt qəbul edilmişdir?

- ☐ 29 iyun 1997
☐ 29 iyun 1998
☐ 29 iyun 2000
☐ 29 iyun 1999
☒ 29 iyun 2001

393 Bələdiyyələrin su təsərrüfatı haqqında qanun nə vaxt qəbul edilmişdir?

- ☐ 29 iyun 2005
☐ 29 iyun 2002
☐ 29 iyun 2003
☒ 29 iyun 2001
☐ 29 iyun 2004

394 Ərazi quruluşu və inzibati ərazi bölgüsü haqqında qanun nə vaxt qəbul edilmişdir?

- ☐ 13 iyun 2002
☐ 13 iyun 2001
☐ 13 iyun 2004
☐ 13 iyun 2003
☒ 13 iyun 2000

395 Bələdiyyə üzvünün statusu haqqında qanun nə vaxt qəbul edilmişdir?

- ☐ 18 aprel 2004
- ☐ 18 aprel 2001
- ☐ 18 aprel 2002
- ☒ 18 aprel 2000
- ☐ 18 aprel 2003

396 Bələdiyyələrin daimi və başqa komissiyaları haqqında" Əsasnamənin təsdiq edilməsi barədə qanun nə vaxt qəbul edilmişdir?

- ☐ 14 aprel 2004
- ☐ 14 aprel 2001
- ☐ 14 aprel 2002
- ☒ 14 aprel 2000
- ☐ 14 aprel 2003

397 Bələdiyyələrin birgə fəaliyyəti, birləşməsi, ayrılması və ləğv edilməsi haqqında qanun nə vaxt qəbul edilmişdir?

- ☐ 14 aprel 1998
- ☒ 14 aprel 2000
- ☐ 14 aprel 1997
- ☐ 14 aprel 1996
- ☐ 14 aprel 1999

398 Bələdiyyələrin maliyyəsinin əsasları haqqında qanun nə vaxt qəbul edilmişdir?

- ☒ 7 dekabr 1999
- ☐ 7 dekabr 1998
- ☐ 7 dekabr 2001
- ☐ 7 dekabr 1996
- ☐ 7 dekabr 2000

399 Bələdiyyələrin əraziləri və torpaqları haqqında qanun nə vaxt qəbul edilmişdir?

- ☐ 7 fevral 1999
- ☐ 7 yanvar 1997
- ☐ 7 oktyabr 1995
- ☒ 7 dekabr 1999
- ☐ 7 noyabr 1996

400 Bələdiyyə mülkiyyətinə əmlakın verilməsi haqqında qanun nə vaxt qəbul edilmişdir?

- ☐ 10 yanvar 1997
- ☐ 10 oktyabr 1998
- ☐ 10 dekabr 1996
- ☒ 7 dekabr 1999
- ☐ 5 sentyabr 1995

401 Yerli rəy sorğusu haqqında qanun nə vaxt qəbul edilmişdir?

- ☐ 10 noyabr 1997
- ☐ 20 noyabr 1998
- ☐ 30 oktyabr 1999
- ☐ 10 dekabr 1996
- ☒ 30 noyabr 1999

402 Bələdiyyə qulluğu haqqında qanun nə vaxt qəbul edilmişdir?

- ☐ 30 noyabr 2002
- ☐ 30 noyabr 2001
- ☐ 30 noyabr 2000
- ☒ 30 noyabr 1999
- ☐ 30 noyabr 2003

403 Bələdiyyənin nümunəvi nizamnaməsinin təsdiq edilməsi haqqında qanun neçənci ildə qəbul edilmişdir?

- ☐ 15 oktyabr 1997
- ☐ 15 oktyabr 1998
- ☐ 15 oktyabr 1995
- ☐ 15 oktyabr 1996
- ☒ 15 oktyabr 1999

404 Bələdiyyələrin statusu haqqında qanun neçənci ildə qəbul edilmişdir?

- ☐ 2003.0
- ☐ 2000
- ☐ 2001.0
- ☒ 1999
- ☐ 2002.0

405 Bələdiyyələrə seçkilərin qaydaları haqqında qanun neçənci ildə qəbul edilmişdir?

- ☐ 1995.0
- ☐ 1998
- ☐ 1997.0
- ☒ 1999
- ☐ 1996.0

406 2004-cü ildə keçirilən bələdiyyə seçkilərində neçə bələdiyyə üzvü seçilmişdir?

- ☐ 22356.0
- ☐ 21356
- ☐ 23356.0
- ☐ 24356.0
- ☒ 20356

407 Azərbaycan Respublikasında ilk bələdiyyə seçkilərində neçə yeni yerli özünüidarəetmə orqanı təşkil edilmişdir?

- ☐ 2267.0
- ☐ 2567
- ☐ 2467.0
- ☒ 2667
- ☐ 2367.0

408 Azərbaycan Respublikasında ilk bələdiyyə seçkilərində neçə bələdiyyə üzvü seçilmişdir?

- ☐ 5 min nəfərdən artıq
- ☐ 20 min nəfərdən artıq
- ☐ 15 min nəfərdən artıq
- ☒ 22 min nəfərdən artıq
- ☐ 10 min nəfərdən artıq

409 Azərbaycan Respublikasında ilk bələdiyyə seçkiləri neçənci ildə keçirilmişdir?

- ☐ 1995.0
- ☐ 1998

- ☐ 1997.0
☒ 1999
☐ 1996.0

410 Birinci Ümumazərbaycan Sovetlər qurultayının çağırılmasına hazırlıq neçənci ildə başlamışdır?

- ☐ 1923.0
☐ 1922
☐ 1925.0
☐ 1924.0
☒ 1921

411 “Bakı quberniyasında kənd cəmiyyətləri, onların ictimai idarəsi, dövlət və ictimai mükəlləfiyyətlər haqqında Əsasnamə” neçənci ildə neçənci ildə təsdiq edilmişdir?

- ☐ 1868.0
☐ 1867
☐ 1870.0
☐ 1869.0
☒ 1866

412 Yerli rəy sorğusuna hansı məsələlər çıxarıla bilməz?

- ☐ Bələdiyyə mülkiyyəti ilə bağlı məsələlər
☒ Bələdiyyələrin sərhədlərinin dəyişdirilməsi haqda
☐ Bütün yerli əhəmiyyətli məsələlər
☐ Yerli özünüidarəetmə orqanlarının strukturu haqda
☐ Ətraf mühitin təmizliyinin qorunması haqda

413 Bələdiyyə seçkilərində seçici kimi iştirak etmək üçün ən aşağı yaş həddi neçə olmalıdır.

- ☐ 23 yaş.
☒ 18 yaş.
☐ 98 yaş.
☐ 16 yaş.
☐ 21 yaş.

414 Hansı sənəd yerli özünüidarəetmə hüququ üçün vacib mənbə hesab edilir?

- ☐ Avropa Şurasının ümumi normativləri
☒ Yerli özünüidarəetmə haqqında Avropa Xartiyası
☐ Vətəndaşların hüquq və azadlıqları haqqında pakt
☐ Vətəndaşların hüquq və azadlıqları haqqında ümumi deklarasiya
☐ BMT-nin nizamnaməsi

415 Aşağıda sadalanan hansı icma quruluş tipi Almaniya üçün xarakterik deyil?

- ☒ Kansler tipi
☐ Şimali-Alman tipi
☐ Cənubi-Alman tipi
☐ Burqomistr tipi
☐ Magistrat tipi

416 Fransada yerli özünüidarəetmə orqanlarının fəaliyyət göstərdiyi hansı inzibati ərazi vahidləri vardır?

- ☐ Kantonlar
☒ Kommunalər
☐ Kreyslər
☐ Ştatlar

☐ Torpaqlar

417 Fransa - kontinental bələdiyyə modelini mahiyyəti nədən ibarətdir

- ☐ Xarici investisiyalara əsaslanan yerli idarəetmədir
- ☒ Dövlət idarəetməsinin regionlarda uzlaşdırılmış həyata keçirilməsini təmin edir
- ☐ Yerli sahibkarların təşkilatıdır
- ☐ Dövlətlə birgə müəssisədir

418 “Sistem” dedikdə nə başa düşülür?

- ☐ Qarşıya qoyulmuş məqsədə nail olmaq üçün fəaliyyətləri şüurlu surətdə əlaqələndirilən insan qrupudur
- ☐ İdarəetmə subyekti tərəfindən idarəetmə obyektinə yönəldilən məqsədyönlü təsirdir
- ☐ Bir-biri ilə qarşılıqlı əlaqədə olmayıb müstəqil fəaliyyət göstərən, ümumi tam ilə heç bir əlaqəsi olmayan elementlərin məcmusudur
- ☒ Bir-biri ilə qarşılıqlı əlaqədə olan, fəaliyyətləri vahid məqsədə doğru yönələn, tamın xarakteristikasına hər birinin töhfə verdiyi elementlərin məcmusu başa dülülür
- ☐ Bir- biri ilə qarşılıqlı əlaqədə olan idarəetmə funksiyalarının məcmusudur

419 İdarəetmə işinin differensasiyası və koordinasiyası üçün həyata keçirilən əmək bölgüsü necə adlanır?

- ☒ şaquli əmək bölgüsü
- ☐ üfüqi əmək bölgüsü
- ☐ sahələrarası əmək bölgüsü
- ☐ ictimai əmək bölgüsü
- ☐ beynəlxalq əmək bölgüsü

420 Qeyd edilənlərdən biri idarəetmənin təkamülünün şərti mərhələlərinə aid deyildir?

- ☐ informasiya dövrü
- ☐ qədim dövr
- ☐ sənayeləşdirmə dövrü
- ☐ sistemləşdirmə dövrü
- ☒ integrasiya dövrü

421 Fərdin əsas ümidlər qrupuna aşağıdakılardan hansı variant daxil deyildir?

- ☐ Məsuliyyət və risk dərəcəsi
- ☐ İşin orijinallığı və yaradıcı xarakterliyi
- ☐ Təşkilatda şəxslərarası münasibətlər
- ☐ İşin məzmunu, mənası və əhəmiyyəti
- ☒ İşin əhatəliliyi və ekstensivliyi

422 Nəzarətin əsas vəzifələrinə aşağıdakılardan hansılar aid deyildir

- ☐ Bunlar əsasında yoxlanılan obyektin fəaliyyətinin qaydaya salınması üçün təsirli tədbirlərin görülməsi
- ☐ Kənarlaşma hallarının səbəblərinin aşkara çıxarılması
- ☐ Ümumi dövlət qaydalarından kənarlaşma hallarının konkret istiqamətinin müəyyən edilməsi
- ☐ Hər hansı bir dövr üçün nəzarət edilən obyektin real vəziyyətinin qiymətləndirilməsi
- ☒ Əldə edilən informasiya resurslarının qizlədilməsi

423 Sosial məsuliyyətin lehinə olmayan arqumenti göstərin

- ☐ Təşkilat haqqında müsbət imicin formalaşması
- ☒ Sosial problemləri həll etmək bacarığının çatışmaması
- ☐ Sosial problemlərin həllinə kömək etmək üçün resursların kifayət qədər miqdarı
- ☐ Biznes üçün uzun müddətli əlverişli perspektivlər
- ☐ Cəmiyyətə münasibətdə mənəvi öhdəlik

424 Sosial məsuliyyətin əleyhinə olmayan arqumenti göstərin

- ☐ Sosial problemləri həll etmək bacarığının çatışmaması
- ☐ Geniş kütlənin tələb etdiyi hesabat səviyyəsinin yüksək olmaması
- ☐ Sosial cəlbədiciliyə çəkilən xərclərin yüksək səviyyəsi
- ☐ Mənfəətin maksimuma endirməsi prinsipinin pozulması
- ☒ Özünü sosial cəhətdən məsuliyyətli aparmaqla bağlı mənəvi öhdəlik

425 İdarəetmənin funksional təşkilati strukturunun çatışmazlığı hansı variantda göstərilmişdir?

- ☒ bazar konyukturasının tələblərinə kifayət qədər çevik cavab vermir
- ☐ ixtisaslaşma nəticəsində peşəkarlıq artır
- ☐ hadisələr standartlaşır və proqramlaşır
- ☐ baş menecerin üzərinə düşən yük azalır
- ☐ idarəetmə funksiyaları baxımından paralellik aradan qalxır

426 İdarəetmədə səviyyələrin iştirakı ardıcılığına uyğun olaraq planların növləri?

- ☒ Yuxarıdan- aşağı, aşağıdan-yuxarı
- ☐ Soldan-sağa
- ☐ Aşağıdan yuxarı
- ☐ yuxarıdan aşağı
- ☐ Müəssisələr arasında

427 Aşağıdakılardan hansı riskin idarəedilməsi üsuluna aid deyil?

- ☐ Heç biri
- ☐ Sığorta
- ☐ İtkinin azaldılması
- ☐ Sadələşdirmə
- ☒ Keyfiyyətin artırılması

428 İlk yerli özünüidarə təcrübəsi harada tətbiq edilmişdir?

- ☐ İngiltərədə
- ☐ ABŞ-da
- ☐ Fransada
- ☒ İtaliyada
- ☐ Kanadada

429 Azərbaycanda bələdiyyənin yaradılması üçün əhəlinin say norması nə qədərdir?

- ☐ 900 nəfər
- ☐ 600 nəfər
- ☐ 500 nəfər
- ☐ 400 nəfər
- ☒ 800 nəfər

430 Azərbaycanda icra hakimiyyətini kim reallaşdırır?

- ☐ Məhkəmə
- ☐ Deputatlar
- ☐ Baş nazir
- ☒ Prezident
- ☐ İcra hakimləri

431 Bələdiyyələrin iqtisadi məqsədləri nədən ibarətdir?

- ☐ Cəmiyyətin inkişafı
- ☐ Yerli sahibkarlığın inkişafı, yerli vergilərin toplanması, beynəlxalq əlaqələr
- ☐ Beynəlxalq əlaqələr, yerli vergilər toplanması, sosial təminatın inkişafı

- ☐ Dövlət büdcəsinə transfert, gömrük rüsumlarının toplanması, vergilərə nəzarət
- ☒ Yerli sahibkarlığın inkişafı, yerli vergilərin toplanması, bələdiyyə mülkiyyətindən istifadə

432 Bələdiyyə menecmenti hansı idarəetmənin qeyri-mərkəzləşdirilməsinin nəticəsidir?

- ☐ Ölkə
- ☒ Regional
- ☐ Milli
- ☐ Beynəlxalq
- ☐ Rayonlar

433 Bələdiyyələrin 4 əsas əlamətləri hansılardır?

- ☒ Ayrı büdcə və mülkiyyət, yerli məsələlərin həllində müxtariyyət, qərarvermə və icraedici vahidlər, hüquqi şəxs statuslu qeyri dövlət təsisatıdır
- ☐ Ayrı büdcə və mülkiyyət, iqtisadi siyasət, prezident, qeyri mərkəzləşmə
- ☐ Ayrı mülkiyyət, qeyri mərkəzləşmə, prezident, konstitusiya
- ☐ Konstitusiya, mülkiyyət, iqtisadi siyasət, muxtariyyət
- ☐ Konstitusiya, mülkiyyət, qeyri- mərkəzləşmə, iqtisadi siyasət

434 Bələdiyyənin səlahiyyətləri hansı növlərə bölünür?

- ☐ Avtoritar və demokratik
- ☐ Məcburi və demokratik
- ☒ Məcburi və könüllü
- ☐ Liberal və demokratik
- ☐ Liberal və könüllü

435 Azərbaycanda özünüidarə qurumları hansı formalardan ibarətdir?

- ☐ Beynəlxalq regional təşkilatlar
- ☐ Mərkəzi dövlət orqanlarının yerli idarələri, yerli özünüidarələr
- ☒ Təşkilatların yerli bölmələri, yerli özünüidarələr
- ☐ Beynəlxalq regional təşkilatlar, yerli özünüidarələr
- ☐ Mərkəzi dövlət orqanlarının yerli idarələri

436 Yerli özünü idarəetmənin hansı modelləri mövcuddur?

- ☒ İngilis- sakson və Fransız-kontinental modelləri
- ☐ İtaliya və ABŞ modeli
- ☐ Kanada və İngilis-Sakson modeli
- ☐ ABŞ və Fransız kontinental modeli

437 Azərbaycan Respublikasında keçirilən bələdiyyə iclasları nə zaman səlahiyyətlidir?

- ☐ Bələdiyyə üzvlərinin hamısı iştirak etdikdə
- ☐ Bələdiyyə üzvlərinin dördə biri iştirak etdikdə
- ☐ Bələdiyyə üzvlərindən yarıdan azı iştirak etdikdə
- ☐ Bələdiyyə üzvlərinin yarısı iştirak etdikdə
- ☒ Bələdiyyə üzvlərinin yarıdan çoxu iştirak etdikdə

438 Azərbaycan Respublikasında bələdiyyə iclasları kim tərəfindən və hansı müddətdən bir çağırılır?

- ☐ Ayda bir dəfə bələdiyyə şurası tərəfindən
- ☒ Ayda bir dəfədən az olmayaraq bələdiyyə sədri tərəfindən
- ☐ İki ayda bir dəfə bələdiyyə məclisi tərəfindən
- ☐ Üç ayda bir dəfədən az olmayaraq bələdiyyə əhalisi tərəfindən
- ☐ İldə bir dəfə Milli Məclis tərəfindən

439 Bələdiyyə menecmentinin əsas məqsədi nədən ibarətdir?

- ☐ Bələdiyyə əmlakının səmərəli istifadəsi
- ☐ Bələdiyyə büdcəsinin səmərəli istifadəsi
- ☐ Bələdiyyə büdcəsinin səmərəli istirahətinin təşkili
- ☒ Bələdiyyə əhalisinin yüksək həyat keyfiyyətinin təmini
- ☐ Bələdiyyə qulluğunun səmərəli istifadəsi

440 Bələdiyyə menecmentinin predmetinə nə daxildir?

- ☐ Bələdiyyə mülkiyyəti və bələdiyyə əmlakının idarə olunması
- ☒ Yerli sosial-iqtisadi proseslər və yerli əhəmiyyətli proseslərin idarə olunması
- ☐ Bələdiyyələrin iqtisadi fəaliyyəti
- ☐ Dövlət və bələdiyyə münasibətlərinin tənzimlənməsi
- ☐ Əhalinin rifah halının yaxşılaşdırılması

441 Hansı yaşa malik Azərbaycan Respublikası vətəndaşı bələdiyyələrə üzv seçilə bilər?

- ☐ 22 yaşı tamam olan və 22 yaşdan yuxarı
- ☐ 18 yaşı tamam olan və 18 yaşdan yuxarı
- ☐ 19 yaşı tamam olan və 19 yaşdan yuxarı
- ☐ 20 yaşı tamam olan və 20 yaşdan yuxarı
- ☒ 21 yaşı tamam olan və 21 yaşdan yuxarı

442 Bələdiyyələrə qanunvericilik və icra hakimiyyəti orqanları tərəfindən verilən əlavə səlahiyyətlərə, həmin hakimiyyət orqanları tərəfindən nəzarət edilməlidir?

- ☐ Yalnız bələdiyyə sədrinin razılığı əsasında nəzarət oluna bilər
- ☐ Xeyr, nəzarət edilməməlidir
- ☒ Bəli, nəzarət edilməlidir
- ☐ Bələdiyyələrə əlavə səlahiyyət verilməz
- ☐ Yalnız icra başçısının qərarı əsasında nəzarət oluna bilər

443 Bələdiyyə üzvlərinin aşağı və yuxarı həddi «Bələdiyyələrə seçkilərin qaydaları haqqında» Azərbaycan Respublikasının Qanununa əsasən necə göstərilir?

- ☐ 3-17
- ☒ 5-19
- ☐ 7-21
- ☐ 6-20
- ☐ 4-18

444 Mövcud olan bələdiyyə üzvlərinin sayı nəyə əsasən müəyyənləşdirilir?

- ☒ Əhalinin sayına görə
- ☐ Milli mənsubətə əsasən
- ☐ Siyasi quruluşuna əsasən
- ☐ Əhalinin etnik tərkibinə görə
- ☐ Ərazi quruluşuna əsasən

445 Azərbaycan Respublikasında bələdiyyələrin səlahiyyətlərinin qurtarmasına ən gec neçə gün qalmış yeni bələdiyyə seçkiləri təyin edilir?

- ☐ 20 gün
- ☐ 21 gün
- ☐ 320 gün
- ☐ 220 gün
- ☒ 120 gün

446 Azərbaycan Respublikasında bələdiyyələrə seçkiləri kim təyin edilir?

- ☐ Milli Məclisin sədri
- ☐ Bələdiyyə üzvü
- ☐ İcra aparatının başçısı
- ☒ Azərbaycan Respublikasının Prezidenti
- ☐ Bələdiyyə sədri

447 Bələdiyyələrin Azərbaycan Respublikasının Qanunlarına görə səlahiyyət müddəti neçə ildir?

- ☐ 3 il
- ☐ 7 il
- ☒ 5 il
- ☐ 4 il
- ☐ 6 il

448 Yerli özünüidarəetmə orqanlarının səlahiyyətləri hansı qanunla təsbit olunmuşdur?

- ☐ Bələdiyyələrin özləri tərəfindən təsbit olunan qərar və normativ aktlar əsasında
- ☒ Azərbaycan Respublikası Dövlət Konstitusiyası ilə
- ☐ Bələdiyyə əraziləri və torpaqları haqqında Azərbaycan Respublikasının Qanunu
- ☐ Bələdiyyənin nümunəvi nizamnaməsi ilə
- ☐ Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə

449 Konstitusiyalı bir quruluş forması kimi yerli özünüidarəetmə təşkili nəyi nəzərdə tutur?

- ☐ Dövlət hakimiyyət orqanlarının tabeliyində olan yerli özünüidarəetmə orqanlarının sərt mərkəzləşdirilməsi sistemini
- ☐ Yerli özünüidarəetmə orqanları tərəfindən müəyyənləşdirilən mərkəzləşdirilmiş idarəetmə sisteminin qurulmasını
- ☐ Dövlət hakimiyyətindən asılı olan özəl bir idarəetmə sisteminin qurulmasını
- ☐ Dövlət hakimiyyətindən asılı olmayan yarım müstəqil bir idarəetmə sisteminin qurulmasını
- ☒ Dövlət hakimiyyətinin asılı olmayan və öz səlahiyyəti daxilində müstəqil idarəetmə sisteminin qurulmasını

450 Yerli özünüidarəetmə orqanları hansı sistemə daxildir?

- ☐ Dövlət idarəetmə sisteminin struktur bölmələrinə
- ☐ Həm dövlət, həm də xüsusi sistemə
- ☐ Özəl təşkilatlar sistemində
- ☒ Qeyri-dövlət sistemində
- ☐ Dövlət hakimiyyət orqanları sistemində

451 Yerli özünüidarəetmə ictimai hakimiyyət formasıdır mı?

- ☐ Bəzi hallarda
- ☐ Xeyir
- ☐ Müəyyən qədər
- ☐ Dövlət hakimiyyətinin bir qoludur
- ☒ Bəli

452 Yerli özünüidarəetmə dedikdə nə başa düşülür?

- ☐ Yerli referendumlar tərəfindən təyin edilən məsələlərin vətəndaşlar tərəfindən sərbəst həll edilməsi
- ☐ Yerli əhəmiyyətli məsələlərin dövlət orqanlarına baxılmaq üçün verilməsi
- ☒ Yerli özünüidarəetmə orqanları tərəfindən konstitusiya və qanunlar çərçivəsində, öz səlahiyyətləri daxilində və əhalinin real surətdə rəqlamentləşdirərək idarə edilməsi
- ☐ Bələdiyyə mülkiyyətinin idarə olunması, yerli büdcənin təsdiqi və icrası, yerli vergilərin təyini və yığılması
- ☐ Bələdiyyələrin kompleks sosial-iqtisadi inkişafını təmin edən fəaliyyət

453 İnfrastrukturanın növlərinə uyğun gəlməyən varinatı seçin.

- ☐ sosial infrastruktura
- ☐ bazar ifrastrukturu

- ☒ qeyri-institusional infrastruktur
☐ istehsal və maddi infrastruktura

454 Özünüödəmə baxımından bələdiyyə müəssisələri neçə qrupa bölünür:

- ☐ 4
☒ 3
☐ 6
☐ 5
☐ 2

455 Yerli özünüidarə orqanı tərəfindən sahibkarlıq mühitinə məqsədyönlü təsirin forma və mexanizmləri əsası ola bilməz

- ☐ motivasiya
☐ tənzimləmə
☒ iflas etdirmə
☐ koordinasiya
☐ nəzarət

456 Yerli özünüidarə orqanı tərəfindən sahibkarlıq mühitinə məqsədyönlü təsirin forma və mexanizmləri əsası hansıdır

- ☐ tənzimləmə
☒ hamısı
☐ motivasiya
☐ nəzarət
☐ koordinasiya

457 Sosial məsuliyyətin əleyhinə olmayan arqumenti göstərin.

- ☐ Mənfəətin maksimuma endirməsi prinsipinin pozulması
☐ Sosial cəlbədiciliyə çəkilən xərclərin yüksək səviyyəsi
☐ Geniş kütlənin tələb etdiyi hesabat səviyyəsinin yüksək olmaması
☒ Özünü sosial cəhətdən məsuliyyətli aparmaqla bağlı mənəvi öhdəlik
☐ Sosial problemləri həll etmək bacarığının çatışmaması

458 Sosial məsuliyyətin lehinə olmayan arqumenti göstərin.

- ☐ Təşkilat haqqında müsbət imicin formalaşması
☐ Biznes üçün uzun müddətli əlverişli perspektivlər
☐ Sosial problemlərin həllinə kömək etmək üçün resursların kifayət qədər miqdarı
☒ Sosial problemləri həll etmək bacarığının çatışmaması
☐ Cəmiyyətə münasibətdə mənəvi öhdəlik

459 İdarəetmənin sosial təsir vasitələrinə aşağıdakılardan hansılar daxil deyildir

- ☐ Qabaqcıl təcrübə və yeniliklərin yenilişdirməsi
☒ Əməyin humanisləşdirilməsi
☐ Əmək kollektivinin birləşdirilməsinə təsir edilmə
☐ Sosial həvəsləndirmə
☐ Təcrübə mübadiləsi

460 Daxil olmuş ideyaların sistemləşdirilməsində aşağıdakı variantlardan hansı düz deyildir?

- ☒ texnologiyanın daima təkmilləşdirilməsi və məhsulun rəqabət qabiliyyətinin yüksəldilməsi ilə bazarlarda möhkəmləndirmək
☐ məqsədli bazarlar və onların inkişafının uzun müddətli meylləri haqqında informasiya toplamaq
☐ məhsulun işlənib hazırlanması və mənimsənilməsinə münasibətdə, riskin dərəcəsi və ölçüsünün müəyyənləşdirilməsində firmanın potensial imkanları haqqında informasiya toplamaq

- ☐ bazardakı texnoloji dəyişikliklər haqqında, ET və TKİ-ləri bölməsindən, istehsal şöbələrinin marketing xidmətindən, firmanın satış aparatından, ticarət vasitəçilərindən, son istehlakçılardan daxil olan yeniliklər haqqında informasiya toplamaq

461 dəriətmənin sosial-psixoloji metodunun müqayisəli xarakteristikasına aşağıdakılardan hansı əlamət daxil deyildir

- ☐ Melarxolik
☐ Qarşılıqlı anlaşımaya nail olmaq
☒ Flaqmatik
☐ Şəxsiyyətə adaptivlik
☐ Demokrativlilik

462 Koordinasiya şurasının qərarları necə qəbul edilir?

- ☒ üzvlərin sadə səs çoxluğu ilə
☐ Bələdiyyə sədrini təkbəşinə qərarı ilə
☐ Bələdiyyə üzvlərinin sadə səs çoxluğu ilə
☐ İcra başçısının rəyindən sonra
☐ Komissiya üzvlərinin rəyindən sonra

463 Koordinasiya Şurasının iclaslarına kim rəhbərlik edir?

- ☐ Prezident
☐ Bələdiyyə sədrinin müavini
☐ Bələdiyyə başçısı
☐ İcra başçısı
☒ Şuranın sədri və ya onun müavini

464 Koordinasiya Şurasının sədri və sədr müavini necə seçilir?

- ☐ Prezident tərəfindən təyin olunur
☒ Şura üzvlərinin sadə səs çoxluğu ilə
☐ Bələdiyyə başçısı təyin edir
☐ Şura üzvlərinin hamısının səsini aldıqda
☐ İcra başçısı tərəfindən təyin olunur

465 Koordinasiya şurasının iclasları hansı müddət aralığında keçirilir?

- ☒ Ayda bir dəfədən az olmayaraq
☐ Ayda dörd dəfədən az olmayaraq
☐ Ayda beş dəfədən az olmayaraq
☐ Ayda üç dəfədən az olmayaraq
☐ Ayda iki dəfədən az olmayaraq

466 Koordinasiya şurasının iclasları hansı halda səlahiyyətli hesab edilir?

- ☒ Şuranın iclasları üzvlərin yarısından çoxu iştirak etdikdə səlahiyyətlidir
☐ Şuranın iclasları üzvlərin dördə birindən çoxu iştirak etdikdə səlahiyyətlidir
☐ Şuranın iclasları üzvlərin üçdə birindən çoxu iştirak etdikdə səlahiyyətlidir
☐ Şuranın iclasları ancaq şura sədri və 3 üzv iştirak etdikdə səlahiyyətlidir
☐ Şuranın iclasları üzvlərin hamısı iştirak etdikdə səlahiyyətlidir

467 Koordinasiya şurasının tərkibi neçə nəfərdən ibarətdir?

- ☐ 12
☐ 15
☐ 14
☐ 13
☒ 11

468 Aşağıdakılardan hansı yerli icra hakimiyyətinin səlahiyyət və vəzifələrinə aid deyil?

- ☒ Yerli problemlərin həllində bələdiyyələrə maneə olmaq
- ☐ Vətəndaşların qanuni istifadəsində olan torpaqların vətəndaşların və bələdiyyələrin mülkiyyətinə verilməsi işinin təşkili
- ☐ Bələdiyyələrə seçkilərin hazırlanmasında və keçirilməsində təşkilati məsələlərin həllində köməklik etmək
- ☐ Yerli problemlərin həllində bələdiyyələrə müvafiq yardımların göstərilməsi
- ☐ Yay və qış otlaqlarının bölüşdürülməsi və istifadəsi qaydalarının müəyyənləşdirilməsi

469 Yerli icra hakimiyyəti orqanlarının səlahiyyət və vəzifələrinə aid olan variantı qeyd edin?

- ☒ Bütün cavablar düzgündür
- ☐ Torpaqların alqı-satqı qaydalarına əməl edilməsinə nəzarətin həyata keçirilməsi
- ☐ Torpaqların istifadəsi və qorunması üzərində nəzarətin təmin olunması
- ☐ Yay və qış otlaqlarının bölüşdürülməsi və istifadəsi qaydalarının müəyyənləşdirilməsi
- ☐ Yerli problemlərin həllində bələdiyyələrə müvafiq yardımların göstərilməsi

470 Aşağıdakılardan hansı yerli icra hakimiyyəti orqanlarının səlahiyyət və vəzifələrinə aiddir?

- ☐ Vətəndaşların qanuni istifadəsində olan torpaqların vətəndaşların və bələdiyyələrin mülkiyyətinə verilməsi işinin təşkili
- ☐ Torpaqların istifadəsi və qorunması üzərində nəzarətin təmin olunması
- ☒ Bütün cavablar düzgündür
- ☐ Bələdiyyələrə seçkilərin hazırlanmasında və keçirilməsində texniki məsələlərin həllində köməklik etmək
- ☐ Bələdiyyələrə seçkilərin hazırlanmasında və keçirilməsində təşkilati məsələlərin həllində köməklik etmək

471 Bələdiyyə əhalisinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması baxımından əhalini şərti olaraq neçə kateqoriyaya bölünür?

- ☒ 2
- ☐ 6
- ☐ 5
- ☐ 4
- ☐ 3

472 Klasterlərin formalaşmasında diqqəti cəlb edən hansı prinsipi qeyd etmək olar

- ☐ kimi işsizliyə sosial cəhətdən məqbul həddə yol verən səmərəli məşğulluğa nail olunması; cəmiyyətin formalaşmış istehsal mühitinin strukturunun çatışmamazlığı; yerli miqyasda rəqabətin intensivliyi;
- ☒ yerli miqyasda rəqabətin intensivliyi; mövcud regionda yeni iqtisadi fəaliyyət sahəsinin formalaşması üçün imkanlar və mühit; klaster iştirakçılarının formal və qeyri-formal məlumatlama mexanizmlərinin fəaliyyətinin səmərəliliyi
- ☐ heç biri
- ☐ xammal ehtiyatlarına sərf edilən məsrəflərin ölçülməsi; yoxsulluğun səviyyəsinin inkişaf etdirilməsi; mövcud regionda yeni iqtisadi fəaliyyət sahəsinin formalaşması üçün imkanlar və mühit
- ☐ yerli miqyasda rəqabətin passivliyi; cəmiyyətin formalaşmış istehsal mühitinin strukturunun çatışmamazlığı; informasiya mübadiləsinin fəaliyyətinin səmərəliliyi

473 Mülkiyyət hüququna təminatı dedikdə hansı mülkiyyət formalarının qorunması nəzərdə tutulur

- ☐ bələdiyyə mülkiyyətin
- ☐ özəl mülkiyyətin
- ☒ hamısı
- ☐ dövlət mülkiyyətin
- ☐ ictimai təşkilatların mülkiyyətin

474 Yoxsul təbəqənin vəziyyətinin yüngülləşdirilməsi” adını daşıyan məqsədli proqramın hazırlanmasının beşinci mərhələsi adlanır:

- ☐ rəhbər və mütəxəssislərin öyrədilməsi və psixoloji səddən keçmə

- ☒ məqsədli proqramın tədbirlərinin işlənilib hazırlanması
- ☐ problemin diaqnozu
- ☐ məqsədlərin müəyyənləşdirilməsi və "məqsədlər ağacı"nın qurulması
- ☐ təşkilətmə

475 Yoxsul təbəqənin vəziyyətinin yüngülləşdirilməsi" adını daşıyan məqsədli proqramın hazırlanmasının dördüncü mərhələsi adlanır:

- ☐ məqsədli proqramın tədbirlərinin işlənilib hazırlanması
- ☒ məqsədlərin müəyyənləşdirilməsi və "məqsədlər ağacı"nın qurulması
- ☐ rəhbər və mütəxəssislərin öyrədilməsi və psixoloji səddən keçmə
- ☐ təşkilətmə
- ☐ problemin diaqnozu

476 Yoxsul təbəqənin vəziyyətinin yüngülləşdirilməsi" adını daşıyan məqsədli proqramın hazırlanmasının üçüncü mərhələsi adlanır:

- ☒ problemin diaqnozu
- ☐ məqsədli proqramın tədbirlərinin işlənilib hazırlanması
- ☐ məqsədlərin müəyyənləşdirilməsi və "məqsədlər ağacı"nın qurulması
- ☐ təşkilətmə
- ☐ rəhbər və mütəxəssislərin öyrədilməsi və psixoloji səddən keçmə

477 "Yoxsul təbəqənin vəziyyətinin yüngülləşdirilməsi" adını daşıyan məqsədli proqramın hazırlanmasının ikinci mərhələsi adlanır:

- ☒ təşkilətmə
- ☐ məqsədli proqramın tədbirlərinin işlənilib hazırlanması
- ☐ məqsədlərin müəyyənləşdirilməsi və "məqsədlər ağacı"nın qurulması
- ☐ problemin diaqnozu
- ☐ rəhbər və mütəxəssislərin öyrədilməsi və psixoloji səddən keçmə

478 "Yoxsul təbəqənin vəziyyətinin yüngülləşdirilməsi" adını daşıyan məqsədli proqramın hazırlanmasının birinci mərhələsi adlanır:

- ☐ problemin diaqnozu
- ☒ rəhbər və mütəxəssislərin öyrədilməsi və psixoloji səddən keçmə
- ☐ məqsədli proqramın tədbirlərinin işlənilib hazırlanması
- ☐ məqsədlərin müəyyənləşdirilməsi və "məqsədlər ağacı"nın qurulması
- ☐ təşkilətmə

479 "Yoxsul təbəqənin vəziyyətinin yüngülləşdirilməsi" adını daşıyan məqsədli proqramın hazırlanmasının neçə mərhələdən ibarətdir?

- ☐ 6
- ☒ 5
- ☐ 3
- ☐ 2
- ☐ 4

480 Əhalinin sosial durumunun və sosial infrastrukturunun indiki vəziyyətini nəzərə alaraq sosial sahədə hansı proqramların hazırlanması və həyata keçirilməsi vacib məsələlərdən hesab edilə bilər

- ☐ "Məşğulluq"
- ☒ hamısı
- ☐ "Şəhər əhalisinin kompleks sosial inkişafı proqramı"
- ☐ "Məişət xidmətinin təkmilləşdirilməsi"
- ☐ "Yoxsul təbəqənin vəziyyətinin yüngülləşdirilməsi"

481 Bələdiyyələrin aktiv şəkildə fəaliyyət göstərən iqtisadiyyatın ənənəvi sahələrinə aiddir

- ☐ kanalizasiya ilə təminetmə
- ☒ hamısı
- ☐ ərazidə fəaliyyət göstərən su qaz, istilik müəssisələri
- ☐ şəhər və şəhəratrafi nəqliyyat
- ☐ çirkli suların təmizlənməsi

482 Mənfəət qazanmaq məqsədilə yaradılan bələdiyyə müəssisələrinə daxildir:

- ☐ bələdiyyə məktəbləri, əksər səhiyyə ocaqları
- ☒ bələdiyyə banklarını, investisiya fondları
- ☐ nəqliyyat, tikinti təsərrüfatı sferasında fəaliyyət göstərən müəssisələri
- ☐ rabitə və mənzil-kommunal təsərrüfatı sferasında fəaliyyət göstərən müəssisələri
- ☐ heç biri

483 Bələdiyyələrin öz xərclərini ödəmə imkanına malik və sosial əhəmiyyətli funksiyaları yerinə yetirən təşkilatlarına daxildir

- ☐ heç biri
- ☒ nəqliyyat, tikinti, rabitə və mənzil-kommunal təsərrüfatı sferasında fəaliyyət göstərən müəssisələri
- ☐ sosial müdafiə idarələri
- ☐ bələdiyyə banklarını, investisiya fondları
- ☐ bələdiyyə məktəbləri, əksər səhiyyə ocaqları

484 Bələdiyyələrin sosial əhəmiyyətli funksiyaları yerinə yetirən təşkilatlarına daxildir

- ☒ bələdiyyə məktəbləri, əksər səhiyyə ocaqları, sosial müdafiə idarələri
- ☐ heç biri
- ☐ bələdiyyə banklarını, investisiya fondları
- ☐ rabitə və mənzil-kommunal təsərrüfatı sferasında fəaliyyət göstərən müəssisələri
- ☐ nəqliyyat, tikinti təsərrüfatı sferasında fəaliyyət göstərən müəssisələri

485 Şəhər əsasnaməsi neçənci ildə təsdiq edilmişdir?

- ☐ 1875.0
- ☐ 1876.0
- ☐ 1874.0
- ☐ 1873
- ☒ 1872

486 Dövlət- cəmiyyətin barışmaz ziddiyyətlərlə yükləndiyi dövrün məhsuludur” fikri kimə məxsusdur?

- ☐ Simon
- ☐ A. Fayol
- ☐ F.Teylor
- ☒ F. Engels
- ☐ E. Meyo

487 Şəki və Yevlax şəhərlərində Xüsusi mülkiyyətə verilən torpaq sahələrinin norması neçədir?

- ☐ 0 11 hektaradək
- ☐ 0,10 hektaradək
- ☐ 0,08 hektaradək
- ☐ 0,09 hektaradək
- ☒ 0,07 hektaradək

488 fərdi yaşayış evlərinin tikintisi üçün qəsəbə və kəndərdə Xüsusi mülkiyyətə verilən torpaq sahələrinin norması neçədir?102. fərdi yaşayış evlərinin tikintisi üçün qəsəbə və kəndərdə Xüsusi mülkiyyətə verilən

torpaq sahələrinin norması neçədir?

- ☐ 0,16 hektaradək
- ☐ 0,13 hektaradək
- ☐ 0,14 hektaradək
- ☒ 0,12 hektaradək;
- ☐ 0,15 hektaradək;

489 fərdi bağ evlərinin tikintisi üçün Xüsusi mülkiyyətə verilən torpaq sahələrinin norması neçədir?

- ☐ 0,10 hektaradək
- ☐ 0,11 hektaradək;
- ☐ 0,8hektaradək;
- ☐ 0,9 hektaradək
- ☒ 0,12 hektaradək

490 Aşağıdakılardan hansı cavab Torpaq münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyələrin səlahiyyətlərinə aid deyil?

- ☐ bələdiyyə torpaqlarından səmərəli istifadə olunmasına və onların mühafizəsinə nəzarət etmək
- ☐ bələdiyyə mülkiyyətinə torpaq alınması zəruriyyəti yarandığı hallarda torpaq hərraclarından və xüsusi mülkiyyətçilərdən torpaq sahələri almaq
- ☐ öz səlahiyyətləri daxilində torpaq istifadəçilərinin və icarəçilərinin hüquqlarını müdafiə etmək;
- ☐ bələdiyyə torpaqlarına dair məhkəmədən kənar qaydada həll olunmalı mübahisələri həll etmək;
- ☒ hüquqi və fiziki şəxslərin mülkiyyətinə, istifadəsinə və icarəsinə verilən torpaq sahələrinin yüksək həddini müəyyən etmək

491 Torpaq münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyələrin səlahiyyətlərinə aid olmayan variantı qeyd edin?

- ☐ bələdiyyə torpaqlarının mühafizəsinə və yaxşılaşdırılmasına dair proqramlar hazırlamaq, təsdiq etmək və onları həyata keçirmək;
- ☐ ictimai ehtiyaclar tələb etdikdə bələdiyyə tərəfindən hüquqi və fiziki şəxslərə əvəzsiz istifadəyə verilmiş torpaq sahələrinin məcburi geri alınması barədə məhkəmədə iddia qaldırmaq;
- ☐ bələdiyyə mülkiyyətinə torpaq alınması zəruriyyəti yarandığı hallarda torpaq hərraclarından və xüsusi mülkiyyətçilərdən torpaq sahələri almaq, habelə dövlət mülkiyyətindən torpaq alınması barədə müvafiq icra hakimiyyəti orqanları qarşısında vəsatət qaldırmaq
- ☐ hüquqi və fiziki şəxslərin mülkiyyətinə, istifadəsinə və icarəsinə verilən torpaq sahələrinin minimum həddini müəyyən etmək;
- ☒ öz səlahiyyətləri daxilində olmayan torpaq istifadəçilərinin və icarəçilərinin hüquqlarını müdafiə etmək

492 Torpaq münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyələrin səlahiyyətlərinə aid olan variantı qeyd edin?

- ☐ öz səlahiyyətləri daxilində torpaq istifadəçilərinin və icarəçilərinin hüquqlarını müdafiə etmək;
- ☐ bələdiyyə mülkiyyətinə torpaq alınması zəruriyyəti yarandığı hallarda torpaq hərraclarından və xüsusi mülkiyyətçilərdən torpaq sahələri almaq, habelə dövlət mülkiyyətindən torpaq alınması barədə müvafiq icra hakimiyyəti orqanları qarşısında vəsatət qaldırmaq;
- ☐ bələdiyyə torpaqlarından səmərəli istifadə olunmasına və onların mühafizəsinə nəzarət etmək
- ☒ Bütün cavablar düzgündür
- ☐ bələdiyyə torpaqlarına dair məhkəmədən kənar qaydada həll olunmalı mübahisələri həll etmək

493 Aşağıdakılardan hansı cavab Torpaq münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyələrin səlahiyyətlərinə aiddir?

- ☐ bələdiyyə mülkiyyətinə torpaq alınması zəruriyyəti yarandığı hallarda torpaq hərraclarından və xüsusi mülkiyyətçilərdən torpaq sahələri almaq, habelə dövlət mülkiyyətindən torpaq alınması barədə müvafiq icra hakimiyyəti orqanları qarşısında vəsatət qaldırmaq;
- ☐ ictimai ehtiyaclar tələb etdikdə bələdiyyə tərəfindən hüquqi və fiziki şəxslərə əvəzsiz istifadəyə verilmiş torpaq sahələrinin məcburi geri alınması barədə məhkəmədə iddia qaldırmaq;

- ☐ bələdiyyə torpaqlarının mühafizəsinə və yaxşılaşdırılmasına dair proqramlar hazırlamaq, təsdiq etmək və onları həyata keçirmək;
- ☒ Bütün cavablar düzgündür
- ☐ hüquqi və fiziki şəxslərin mülkiyyətinə, istifadəsinə və icarəsinə verilən torpaq sahələrinin minimum həddini müəyyən etmək

494 Aşağıdakılardan hansı variant Torpaq münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyələrin səlahiyyətlərinə aiddir?

- ☐ müəyyən edilmiş qaydada bələdiyyə torpaqlarını ümumi istifadəyə, bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə, fiziki və hüquqi şəxslərin icarəsinə və Azərbaycan Respublikasının vətəndaşlarının və hüquqi şəxslərinin mülkiyyətinə vermək
- ☐ qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik, onlardan istifadə və onlar barədə sərəncam vermək;
- ☐ bələdiyyə torpaqlarının istifadəçilərindən torpaq vergisini və icarə haqqını almaq
- ☐ yaşayış məntəqəsinin baş planının, planlaşdırma və tikinti layihələrinin, yerquruluşu və təsərrüfat planlarının hazırlanmasını və həyata keçirilməsini öz səlahiyyətləri daxilində təşkil etmək;
- ☒ Bütün cavablar düzgündür

495 Sahibkar kimdir?

- ☐ Mənfəət naminə iqtisadi risk edən maddəli işçi
- ☐ Peşəkar biliklərə malik olan mütəxəssis
- ☐ Funksional rəhbər
- ☐ İdarəetmə sahəsində peşəkar biliklərə malik olan maddəli işçi
- ☒ Mənfəət naminə iqtisadi risk edən mülkiyyətçi

496 Bələdiyyənin mülkiyyətinə obyektlərin verilməsi qaydası və müddətləri hansı orqan tərəfindən müəyyənləşdirilir?

- ☐ İcra başçısı bələdiyyə sədri ilə birlikdə müəyyənləşdirir
- ☐ Bələdiyyə sədri və müavini birlikdə müəyyənləşdirir
- ☒ müvafiq icra hakimiyyəti orqanı
- ☐ Bələdiyyə
- ☐ Birbaşa bələdiyyə sədri müəyyənləşdirir

497 Bələdiyyə mülkiyyətində olan torpaq vergisinə cəlb edilməyən torpaqlar hansı variantda düzgün qeyd edilmişdir?

- ☐ İstehsal fəaliyyətinə cəlb edilməmiş bələdiyyələrin su fondu
- ☒ Bütün variantlar düzgündür
- ☐ Bələdiyyələrin mülkiyyətində və ya istifadəsində olan torpaqlar
- ☐ Yaşayış məntəqələrinin ümumi istifadədə olan torpaqlar
- ☐ İstehsal fəaliyyətinə cəlb edilməmiş bələdiyyələrin meşə fondu

498 Hansı variantda Bələdiyyə mülkiyyətində olan torpaq vergisinə cəlb edilməyən torpaqlar səhv qeyd edilmişdir

- ☐ İstehsal fəaliyyətinə cəlb edilməmiş bələdiyyələrin su fondu
- ☒ İstehsal fəaliyyətinə cəlb edilmiş bələdiyyələrin meşə fondu
- ☐ Yaşayış məntəqələrinin ümumi istifadədə olan torpaqlar
- ☐ Bələdiyyələrin mülkiyyətində və ya istifadəsində olan torpaqlar
- ☐ İstehsal fəaliyyətinə cəlb edilməmiş bələdiyyələrin meşə fondu

499 Bələdiyyələrin ehtiyat fondunun hansı torpaqları xüsusi mülkiyyətə verilə bilər? Düzgün cavabı qeyd edin:

- ☐ Qeyri-kənd təsərrüfatı məqsədləri üçün istifadəyə və icarəyə verilmiş torpaqlar
- ☒ Bütün cavablar düzgündür
- ☐ Yaşayış məntəqələrinin perspektiv inkişafı üçün cəlb olunan torpaqlar

- ☐ Kənd təsərrüfatına az yararlı və yarasız torpaqlar

500 Torpaq münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyələrin öz inzibati əraziləri daxilində səlahiyyətləri hansı cavabda düzgün göstərilmişdir?

- ☐ Bələdiyyə torpaqlarından səmərəli istifadə olunmasına və onların mühafizəsinə nəzarət etmək
☒ Hər bir cavab doğrudur
☐ Qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik, onlardan istifadə və onlar barəsində sərəncam vermək
☐ Öz səlahiyyətləri daxilində torpaq istifadəçilərinin və icarəçilərinin hüquqlarını müdafiə etmək
☐ Bələdiyyə torpaqlarına dair məhkəmədənəkar qaydada həll olmalı mübahisələri həll etmək

501 Aşağıdakılardan hansı cavabda Torpaq münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyələrin öz inzibati əraziləri daxilində səlahiyyətləri düzgün qeyd olunub?

- ☐ Bələdiyyə ehtiyacları üçün torpaq sahələrini Azərbaycan Respublikasının torpaq qanunvericiliyi ilə müəyyən edilmiş qaydada geri almaq
☐ Qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik, onlardan istifadə və onlar barəsində sərəncam vermək
☐ Yaşayış məntəqəsinin baş planının, planlaşdırma və tikinti layihələrinin, yerquruluşu və təsərrüfat planlarının hazırlanmasını və həyata keçirilməsini təşkil etmək
☐ Bələdiyyə torpaqlarının istifadəçilərləndən torpaq vergisini və icarə haqqını almaq
☒ Bütün cavablar düzgündür

502 Aşağıdakılardan hansı cavabda Torpaq münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyələrin öz inzibati əraziləri daxilində səlahiyyətləri səhv qeyd olunub?

- ☐ Bələdiyyə torpaqlarının mühafizəsinə və yaxınlaşdırılmasına dair proqramlar hazırlamaq, təsdiq etmək və onları həyata keçirmək
☐ Bələdiyyə ehtiyacları üçün torpaq sahələrini Azərbaycan Respublikasının torpaq qanunvericiliyi ilə müəyyən edilmiş qaydada geri almaq
☒ Bələdiyyə torpaqlarının istifadəçilərləndən torpaq vergisini və icarə haqqını almamaq
☐ Bələdiyyə torpaqlarının istifadəçilərləndən torpaq vergisini almaq
☐ Bələdiyyə torpaqlarının istifadəçilərləndən icarə haqqını almaq

503 Aşağıdakılardan hansı cavab Torpaq münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyələrin öz inzibati əraziləri daxilində səlahiyyətlərinə aid deyil?

- ☐ Bələdiyyə ehtiyacları üçün torpaq sahələrini Azərbaycan Respublikasının torpaq qanunvericiliyi ilə müəyyən edilmiş qaydada geri almaq
☒ Bələdiyyə torpaqlarının istifadəçilərləndən torpaq vergisini və icarə haqqını almamaq
☐ Bələdiyyə torpaqlarının yaxınlaşdırılmasına dair proqramlar təsdiq etmək
☐ Bələdiyyə torpaqlarının yaxınlaşdırılmasına dair proqramlar hazırlamaq
☐ Bələdiyyə torpaqlarının mühafizəsinə dair proqramlar hazırlamaq

504 Aşağıdakılardan hansı Torpaq münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyələrin öz inzibati əraziləri daxilində səlahiyyətlərinə aid deyil?

- ☐ Müəyyən edilmiş qaydada bələdiyyə torpaqlarını ümumi istifadəyə vermək
☐ Müəyyən edilmiş qaydada bələdiyyə torpaqlarını hüquqi şəxslərin istifadəsinə vermək
☐ Müəyyən edilmiş qaydada bələdiyyə torpaqlarını fiziki şəxslərin istifadəsinə vermək
☐ Müəyyən edilmiş qaydada bələdiyyə torpaqlarını hüquqi şəxslərin mülkiyyətinə vermək
☒ Qanunvericiliklə müəyyən edilməyən qaydada bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik, onlardan istifadə və onlar barəsində sərəncam vermək

505 Bələdiyyə torpaqlarının idarə edilməsi prinsiplərinə aid olmayan variantı qeyd edin:

- ☐ Torpaqların icarəyə verilməsində qanunvericiliyə və sosial ədalət prinsiplərinə əməl edilməsi
☒ Torpaqların istifadəyə verilməsində qanunvericiliyə və sosial ədalət prinsiplərinə əməl edilməməsi
☐ Torpaqların münbit qatının təbii və antropogen təsirlərdən qorunması
☐ Torpaqların xüsusi mülkiyyətə verilməsində qanunvericiliyə və sosial ədalət prinsiplərinə əməl edilməsi

- ☐ Torpaqların istifadəyə verilməsində qanunvericiliyə və sosial ədalət prinsiplərinə əməl edilməsi

506 Bələdiyyə torpaqlarının idarə edilməsi prinsiplərinə aid olan variantı qeyd edin:

- ☐ Torpaqların münbit qatının mühafizəsi
☒ Hər bir cavab düzgün qeyd olunub
☐ Torpaqların istifadəyə verilməsində qanunvericiliyə və sosial ədalət prinsiplərinə əməl edilməsi
☐ Torpaqların icarəyə verilməsində qanunvericiliyə və sosial ədalət prinsiplərinə əməl edilməsi
☐ Torpaqların münbit qatının bərpası

507 Aşağıdakılardan hansı bələdiyyə torpaqlarının idarə edilməsi prinsiplərinə aid deyil?

- ☐ Torpaqların icarəyə verilməsində qanunvericiliyə və sosial ədalət prinsiplərinə əməl edilməsi
☒ Torpaqların Müstəqil təyinatı üzrə istifadə edilməməsi
☐ Torpaqların münbit qatının təbii və antropogen təsirlərdən qorunması
☐ Torpaqların xüsusi mülkiyyətə verilməsində qanunvericiliyə və sosial ədalət prinsiplərinə əməl edilməsi
☐ Torpaqların istifadəyə verilməsində qanunvericiliyə və sosial ədalət prinsiplərinə əməl edilməsi

508 Aşağıdakılardan hansı bələdiyyə torpaqlarının idarə edilməsi prinsiplərinə aiddir?

- ☐ Torpaqların münbit qatının mühafizəsi
☒ Hər bir cavab düzgündür
☐ Torpaqların Müstəqil təyinatı üzrə istifadə edilməsi
☐ Torpaqların dövrüyyədən əsassız çıxarılmasına yol verilməməsi
☐ Torpaqların münbit qatının bərpası

509 Ehtiyat məqsədləri daşıyan bələdiyyə torpaqları bələdiyyə mülkiyyətinə verilən hansı torpaq növünə aiddir?

- ☐ Ümumi istifadə də olan torpaqlar
☒ Bələdiyyə ehtiyat fondu
☐ Hər bir cavab düzgündür
☐ hüquqi şəxslərin istifadəsində olan torpaqlar
☐ Fiziki şəxslərin istifadəsində olan torpaqlar

510 Fiziki şəxslərin istifadə və icarə hüququna xitam verilən bələdiyyə torpaqları bələdiyyə mülkiyyətinə verilən hansı torpaq növünə aiddir?

- ☐ Doğru cavab qeyd olunmayıb
☐ Ümumi istifadə də olan torpaqlar
☐ Fiziki şəxslərin istifadəsində olan torpaqlar
☐ hüquqi şəxslərin istifadəsində olan torpaqlar
☒ Bələdiyyə ehtiyat fondu

511 Hüquqi şəxslərin istifadə və icarə hüququna xitam verilən bələdiyyə torpaqları bələdiyyə mülkiyyətinə verilən hansı torpaq növünə aiddir?

- ☐ Bütün cavablar düzgündür
☐ hüquqi şəxslərin istifadəsində olan torpaqlar
☒ Bələdiyyə ehtiyat fondu
☐ Ümumi istifadə də olan torpaqlar
☐ Fiziki şəxslərin istifadəsində olan torpaqlar

512 Yaşayış mətəqələrinin perspektiv inkişafı üçün ayrılan torpaqlar bələdiyyə mülkiyyətinə verilən hansı torpaq növünə aiddir?

- ☐ Ümumi istifadə də olan torpaqlar
☒ Bələdiyyə ehtiyat fondu
☐ Düzgün cavab yoxdur

- ☐ hüquqi şəxslərin istifadəsində olan torpaqlar
- ☐ Fiziki şəxslərin istifadəsində olan torpaqlar

513 Aşağıdakılardan hansı Bədiyyə ehtiyat fondu torpaqlarına daxildir:

- ☒ Cavabların hər biri doğrudur
- ☐ Yaşayış mətəqələrinin perspektiv inkişafı üçün ayrılan torpaqlar
- ☐ Hüquqi şəxslərin istifadə və icarə hüququna xitam verilən bələdiyyə torpaqları
- ☐ Fiziki şəxslərin istifadə və icarə hüququna xitam verilən bələdiyyə torpaqları
- ☐ Ehtiyat məqsədləri daşıyan bələdiyyə torpaqları

514 Aşağıdakılardan hansı Qanunla bələdiyyə mülkiyyətinə verilən torpaqlara aid deyil?

- ☐ Fiziki şəxslərin istifadəsində olan torpaqlar
- ☐ hüquqi şəxslərin istifadəsində olan torpaqlar
- ☐ Ehtiyat fondu torpaqlar
- ☐ Ümumi istifadə də olan torpaqlar
- ☒ Başqa ölkələrin istifadəsiz torpaqları

515 Aşağıdakılardan hansı Qanunla bələdiyyə mülkiyyətinə verilən torpaqlara aiddir?

- ☒ Bütün cavablar düzgündür
- ☐ Fiziki şəxslərin istifadəsində olan torpaqlar
- ☐ hüquqi şəxslərin istifadəsində olan torpaqlar
- ☐ Ehtiyat fondu torpaqlar
- ☐ Ümumi istifadə də olan torpaqlar

516 Aşağıdakılardan hansı Yaradılma mənbələrindən asılı olaraq bələdiyyə mülkiyyətinin tərkibinə daxil deyil?

- ☒ satılmış mülkiyyət
- ☐ mühəndis infrastrukturu obyektləri
- ☐ bələdiyyə mənzil fondu
- ☐ bələdiyyələrin vəsaitləri hesabına yaradılmış mülkiyyət
- ☐ alınmış mülkiyyət

517 Yaradılma mənbələrindən asılı olaraq bələdiyyə mülkiyyətinin tərkibinə daxil olmayan variantı qeyd edin

- ☒ qeyri fiziki mülkiyyət
- ☐ mühəndis infrastrukturu obyektləri
- ☐ qeyri-yaşayış binaları
- ☐ bələdiyyə mənzil fondu
- ☐ bələdiyyələrin vəsaitləri hesabına yaradılmış mülkiyyət

518 Yaradılma mənbələrindən asılı olaraq bələdiyyə mülkiyyətinin tərkibinə daxil olan cavabın düzgün göstərilmədiyi variantı qeyd edin

- ☒ qlobal mülkiyyət
- ☐ qeyri-yaşayış binaları
- ☐ bələdiyyə mənzil fondu
- ☐ bələdiyyələrin vəsaitləri hesabına yaradılmış mülkiyyət
- ☐ alınmış mülkiyyət

519 Yaradılma mənbələrindən asılı olaraq bələdiyyə mülkiyyətinin tərkibinə daxil olan cavabın göstərildiyi variantı qeyd edin

- ☒ mühəndis infrastrukturu obyektləri
- ☐ qlobal mülkiyyət

- ☐ qeyri fiziki mülkiyyət
- ☐ xarici dövlətin mülkiyyəti
- ☐ satılmış mülkiyyət

520 Yaradılma mənbələrindən asılı olaraq bələdiyyə mülkiyyətinin tərkibinə daxil olan variantı qeyd edin

- ☒ qeyri-yaşayış binaları
- ☐ satılmış mülkiyyət
- ☐ qlobal mülkiyyət
- ☐ qeyri fiziki mülkiyyət
- ☐ qeyri hüquqi mülkiyyət

521 Aşağıdakılardan hansı Yaradılma mənbələrindən asılı olaraq bələdiyyə mülkiyyətinin tərkibinə daxildir?

- ☐ satılmış mülkiyyət
- ☒ bələdiyyə mənzil fondu
- ☐ fiziki mülkiyyət
- ☐ hüquqi mülkiyyət
- ☐ xarici dövlətin mülkiyyəti

522 Aşağıdakılardan hansı Yaradılma mənbələrindən asılı olaraq bələdiyyə mülkiyyətinin tərkibinə daxildir?

- ☒ bələdiyyələrin vəsaitləri hesabına yaradılmış mülkiyyət
- ☐ istifadəyə yararlı mülkiyyət
- ☐ istifadəyə yararsız mülkiyyət
- ☐ lokal mülkiyyət
- ☐ qlobal mülkiyyət

523 Yaradılma mənbələrindən asılı olaraq bələdiyyə mülkiyyətinin tərkibinə daxil olan variantı göstərin

- ☐ şəxsi mülkiyyət
- ☐ qlobal mülkiyyət
- ☒ alınmış mülkiyyət
- ☐ satılmış mülkiyyət
- ☐ xarici dövlətin mülkiyyəti

524 Sahibkarla bələdiyyə arasında qarşılıqlı münasibətləri təhlil edərkən aşağıdakılar haqqında konkret məlumatlar toplanılmalıdır

- ☐ bələdiyyə orqanı ilə sahibkarlar arasında ünsiyyət zamanı təşəbbüsün kimin əlində olması
- ☐ bələdiyyə və ya yerli icra orqanı tərəfindən sahibkarların müraciətləri haqqında qərarların qəbul edilməsinin müddəti
- ☐ qeydiyyatdan keçmiş müəssisələrin bələdiyyə orqanı ilə aktiv münasibətdə olanların sayı
- ☐ aybaay şəhərdə qeydiyyatda alınan müəssisələrin sayı
- ☒ hamısı

525 Sahibkarlığın inkişaf etdirilməsi sahəsində bələdiyyələrin qarşısında duran hansı vəzifələri aid etmək olar:

- ☐ heç biri
- ☒ iqtisadi inkişaf funksiyasının yerinə yetirilməsi ilə bağlı olan vəzifələr; sosial-mədəni, kommunal-məişət və həyatı baxımından vacib digər xidmətlərə əhalinin tələbatının ödənilməsi ilə əlaqədar vəzifələr
- ☐ vəzifəsi mövcud ictimai rejimi və qaydaları qoruyub saxlamaq; rütbəyə müvafiq olaraq müntəzəm pullu mükafatlandırılma
- ☐ milli gəlir və milli məhsul hesabları iqtisadiyyatda reallaşdırılan əmtəə və xidmətlərin ümumi dəyərini cəmləşdirir və xalis gəlirin ev təsərrüfatları, hökumət, biznes və xarici iqtisadi agentlər tərəfindən bölüşdürülməsi
- ☐ Milli sənaye hesabları müxtəlif biznes vahidləri, hökumət, ev təsərrüfatları və xarici iqtisadi agentlər arasında alınmış və satılmış əmtəələrin və xidmətlərin dəyərlərini müəyyənləşdirilməsi

526 Sahibkarlığın inkişafı sferası baxımından bələdiyyənin həyata keçirdiyi ikinci funksiyasına aiddir

- ☐ yeni istehsalatların yaradılması və mövcud olanların inkişaf etdirilməsi
- ☐ əhalinin həyat tərzinin səviyyəsinin inkişaf etdirilməsi
- ☐ məşğulluğun inkişaf etdirilməsi
- ☐ şəhər infrastrukturunun, hər şeydən əvvəl isə rabitə və kommunikasiyasının inkişaf etdirilməsi
- ☒ hamısı

527 Sahibkarlığın inkişafı sferası baxımından bələdiyyənin həyata keçirdiyi birinci funksiyasına aiddir

- ☐ əhalinin həyat tərzinin səviyyəsini, məşğulluğun inkişaf etdirilməsi
- ☐ heç biri
- ☒ enerji, su, qaz, istilik təchizatı, mənzil fondunun vəziyyəti və istismarının idarə edilməsi
- ☐ yeni istehsalatların yaradılması və mövcud olanların inkişaf etdirilməsi
- ☐ şəhər infrastrukturunun, hər şeydən əvvəl isə rabitə və kommunikasiyasının inkişaf etdirilməsi

528 Sahibkarlığın inkişafı sferası baxımından bələdiyyənin həyata keçirdiyi ikinci funksiya

- ☐ enerji, su, qaz, istilik təchizatının idarə edilməsi
- ☐ heç biri
- ☒ sosial-iqtisadi inkişafın idarə edilməsi prosesini təmin edir
- ☐ artıq yaranmış sistemin fəaliyyət göstərməsinin idarə olunması prosesi kimi çıxış edir
- ☐ mənzil fondunun vəziyyəti və istismarının idarə edilməsi

529 Sahibkarlığın inkişafı sferası baxımından bələdiyyənin həyata keçirdiyi birinci funksiya

- ☒ artıq yaranmış sistemin fəaliyyət göstərməsinin idarə olunması prosesi kimi çıxış edir
- ☐ heç biri
- ☐ şəhər infrastrukturunun, hər şeydən əvvəl isə rabitə və kommunikasiyasının inkişaf etdirilməsi
- ☐ yeni istehsalatların yaradılması və mövcud olanların inkişaf etdirilməsi
- ☐ sosial-iqtisadi inkişafın idarə edilməsi prosesini təmin edir

530 Sahibkarlığın inkişafı sferası baxımından bələdiyyənin həyata keçirdiyi hansı funksiyaya daxildir

- ☐ görmək rüsumlarının təyin edilməsi
- ☒ müəssisə və sakinlərə bələdiyyə tərəfindən göstərilən xidmətlər; ərazinin sosial-iqtisadi inkişafının idarə edilməsi
- ☐ hamısı
- ☐ mülki hüquqi qanunların müəyyən edilməsi
- ☐ qacaqmalçılıqla bağlı cinayət məsuliyyətin müəyyən edilməsi

531 Sosial təsir vasitələrinə aid olmayan variantı göstərin.

- ☐ Qabaqcıl təcrübə və yeniliklərin genişləndirilməsi
- ☒ Əmək münasibətlərinin hüquqi tərəflərinin öyrənilməsi
- ☐ Əmək kollektivinin birləşdirilməsinə təsir edən metodlar
- ☐ Təcrübə mübadiləsi
- ☐ Sosial həvəsləndirmə

532 İnzibati sərəncam metodlarının təsir vasitələrinə aid olmayan variantı göstərin.

- ☒ Təşkilati strukturlaşdırma
- ☐ İnzibati – sərəncamverici təsir
- ☐ Təşkilati planlaşdırma
- ☐ Təşkilati layihələşdirmə
- ☐ Təşkilati normalaşdırma (reqlamentləşdirmə)

533 İdarəetmə metodunun başlıca idarəetmə prosesinin düzgün təşkilinə şərait yaratmaq, qarşıya qoyulan məqsədə tam çatmaq üçün, müasir texnikadan, əməyin və istehsalın təşkilinin mütərəqqi formalarından səmərəli istifadə etməkdən ibarətdir. Cümləni tamamlayın.

- ☐ məzmunu

- ☐ mahiyyəti
- ☐ əsas prinsipi
- ☐ vəzifəsi
- ☒ rolu və məqsədi

534 İdarəetmə metodunun iqtisadi mahiyyətini düzgün izah edən variantı göstərin

- ☐ Metod-idarəetmə subyekti tərəfindən idarəetmə obyektinə məqsədyönlü təsirdir
- ☒ Metod- fənd, üsul və ya hər hansı idarəetmə, insan fəaliyyətinin fəndlərinin məcmusu, hər hansı məqsədə çatmaq imkanı ,hər hansı vəzifənin, tapşırığın, sərəncamın, göstərişin, təlimatın həlli yolları və onların yerinə yetirilməsi vasitəsidir
- ☐ Metod- hər bir insana xas olan fəndlər və metodlar birliyi
- ☐ Metod-təşkilatın fəaliyyətinin əsas qayda və qanunauyğunluqlarıdır
- ☐ Metod-iqtisadi kateqoriyadır

535 İnzibati-sərəncam metodunun aşağıdakı təsir vasitələrindən hansı yanlışdır?

- ☐ təşkilati normalaşdırma
- ☐ sərəncamverici təsir
- ☐ inzibati-sərəncamverici təsir
- ☒ sosial-iqtisadi təsir
- ☐ təşkilati planlaşdırma

536 İdarəetmə metodlarının əsas ... istehsalın səmərəliliyini yüksəltməklə, idarəetmə komandalarının dürüst və vaxtında yerinə yetirilməsində maraq yaratmaq və onu inkişaf etdirməkdir. Bu cümləni tamamlayın

- ☐ funksiyası
- ☐ mexanizmi
- ☒ vəzifəsi
- ☐ yeri və rolu
- ☐ məqsədi

537 İdarəetmə metodlarının ... idarəetmənin obyektiv qanunauyğunluqları ilə bağlıdır. Bu cümləni tamamlayın

- ☐ təşkili prinsiplərini
- ☐ mexanizmi
- ☐ məqsədini
- ☒ məzmunu
- ☐ sistemini

538 İdarəetmə metodunun tərifı aşağıdakılardan hansılardır?

- ☐ İdarəetmə metodu elmi yanaşmaların, idarəetmə funksiya və metodlarının, məqsədi, təminedicisi, idarə olunan və idarə edən yarım sistemlərin məcmusudur
- ☐ İdarəetmə metodu dedikdə bir- biri ilə əlaqədə olan elementlərin məcmusu başa düşülür
- ☐ İdarəetmə metodu istehsal kollektivinə və ya onun hər hansı bir üzvünə məqsədyönlü təsir edilməsi vasitəsidir
- ☐ İdarəetmə metodu xarici, yaxud daxili bazarlarda hasil edilən məhsulun, yerinə yetirilən xidmətlərin və təşkilatın rəqabət qabiliyyətinə nail olmaqdan ibarətdir
- ☒ İdarəetmə metodu idarəetmə subyektinin idarəetmə sisteminin strateji və taktiki məqsədlərinin praktik həyata keçirilməsi üzrə idarəetmə obyektinə təsir metodudur

539 İqtisadiyyatın dövlət tənzimlənməsi təşkilat səviyyəsində aşağıdakı metod və vasitələrin köməyi ilə həyata keçirilməsi məqsədə uyğun deyildir?

- ☐ dövlət sifarişi
- ☐ qiymətin əmələ gəlməsinin tənzimlənməsinə dövlət siyasətinin formalaşdırılması
- ☐ malların və xidmətlərin sertifikatı
- ☐ məhsul istehsalı üçün dövlət sifarişləri sisteminin formalaşdırılması
- ☒ bütün növdən olan ehtiyatlara qənaət

540 Region anlayışı kimlərin lüğətində vətəndaşlıq hüququ almışdır

- ☐ .F.Burdonun və E.B.Alayev
- ☐ E.B.Alayev və A.D. Mixelsonun
- ☐ A.D.Mixelson və A.S.Yermolov
- ☐ A.S. Yermolov və İ.F.Burdonun
- ☒ İ.F. Burdonun və A.D. Mixelsonun

541 Səhv olanı göstərin

- ☐ Bütün inkişaf etmiş cəmiyyət formalarında , adətən müxtəlif regionların iqtisadiyyatı bir neçə növ məhsul istehsalı üzrə ixtisaslaşır və bütün ölkənin , onun nisbətən iri ərazi hissələrinin tələbatının ödənilməsinə təbə edilir
- ☐ İctimai və ərazi əmək bölgüsünün inkişafı nəticəsində bir-birilə qarşılıqlı əlaqəli olan və bir-birini şərtləndirən iki təsərrüfat kompleksi, sistemi formalaşır
- ☒ Demokratik cəmiyyətdə ərazi əmək bölgüsünün prinsipial xüsusiyyəti onda ifadə olunur ki, bu cəmiyyətdə istehsalın yerləşməsi ölkə miqyasında tənzim olunmur
- ☐ Faktiki olaraq ölkənin və onun regionlarının təsərrüfatının ərazi təşkili planlaşdırılmasının nəzəri problemləri və onların praktiki həlli yollarını öyrənirdi
- ☐ Regionlar arası integrasiyanın inkişafı beynəlxalq naliyyətdir və həm dövlətin, həm də dövlətlər sisteminin sosial-iqtisadi inkişafına xidmət edir

542 Vətəndaşların yığıncaqları nə zaman səlahiyyətli hesab olunur?

- ☐ Vətəndaşların ən azı 50%-i iştirak etdikdə
- ☒ Bələdiyyə ərazisində yaşayan və səsvermə hüququ olan vətəndaşların ən azı 25%-i iştirak etdikdə
- ☐ Bələdiyyə ərazisində yaşayan və səsvermə hüququ olan vətəndaşların ən azı 20%-i iştirak etdikdə
- ☐ Vətəndaşların ən azı 15%-i iştirak etdikdə
- ☐ Vətəndaşların ən azı 10%-i iştirak etdikdə

543 Dövlət bələdiyyə mülkiyyətinə digər mülkiyyət formaları ilə müqayisədə nə cür münasibət göstərir?

- ☐ Bələdiyyə mülkiyyətini müdafiə etmir
- ☐ Bələdiyyə mülkiyyətini qəbul etmir
- ☐ Bələdiyyə mülkiyyəti özü-özünü müdafiə edir və yalnız bələdiyyələr tərəfindən etiraf edilir
- ☐ Bələdiyyə mülkiyyətini digər mülkiyyət formaları ilə müqayisədə qeyri bərabər etiraf edir və müdafiə edir
- ☒ Digər mülkiyyət formaları ilə bərabər səviyyədə

544 Bələdiyyə büdcəsinin istifadəsi zaman hansı mənafe əsas götürülür?

- ☐ İcra hakimiyyətinin mənafe
- ☐ İctimai qurumların mənafe
- ☒ Bələdiyyə əhalisinin mənafe
- ☐ Bələdiyyə ərazisində çalışan müəssisələrin mənafe
- ☐ Bələdiyyə sığının mənafe

545 Bələdiyyə mülkiyyətinin tərkibinə daxildir

- ☐ Yuxarıda sadalananların heç biri
- ☐ Yerli büdcə vəsaiti
- ☐ Büdcədən kənar bələdiyyə fondları
- ☐ Əmlak, torpaq və bələdiyyə mülkiyyətinə daxil olan digər təbii resurslar
- ☒ Yuxarıda sadalananların hamısı

546 Bələdiyyə təşkilatı sifarişmi kimi çıxış edə bilərmə

- ☐ Xeyr, icazə verilmir
- ☐ Bələdiyyə qulluqçularının keyfiyyəti aşağı düşərsə
- ☐ Bələdiyyələrin sayı azalarsa
- ☐ Bəzi hallarda icazə verilir
- ☒ Bəli, icazə verilir

547 Bələdiyyələrin aktiv büdcə defisiti nə zaman yaranır?

- ☒ Büdcə xərcləri gəliri gəlirlərdən artıq olanda
- ☐ Bələdiyyə vəsaitləri durmadan artarsa
- ☐ Bələdiyyə təşkilatlar birləşərək müəyyən ittifaq yaradarsa
- ☐ Bələdiyyə ərazisində iqtisadi inkişafın aşağı tempi müşahidə olunanda
- ☐ Vergi stavkaları aşağı salınanda

548 Dövlət büdcəsindən bələdiyyələrə verilən dotasiyalar hansı məqsədi daşıyır?

- ☐ Bələdiyyə qulluqçularının maaşının artırılması
- ☒ Yerli büdcənin kəsirlərinin ödənilməsi
- ☐ Ərazinin sosial-iqtisadi inkişafının sürətlənməsi
- ☐ Bələdiyyə əhalisinin həyat səviyyəsinin yaxşılaşdırılması
- ☐ Bələdiyyə müəssisələrində sanasiya tədbirlərinin görülməsi

549 Bələdiyyə büdcəsinin müzakirəsi və təsdiqi müəyyən edilir?

- ☐ Bələdiyyə sədrinin sərəncamı ilə
- ☐ Bələdiyyə qulluqçularının göstərişləri əsasında
- ☒ Bələdiyyənin nizamnaməsi ilə
- ☐ Bələdiyyə seçkiləri haqqında qanunla
- ☐ Bələdiyyələrin statusu haqqında qanunda

550 Yerli büdcənin icrasına nəzarəti hansı qurum həyata keçirir?

- ☐ Həmkarlar təşkilatı
- ☐ Qeyri dövlət təşkilatları
- ☐ Dövlət
- ☒ Bələdiyyə
- ☐ Ayrı-ayrı müəssisələr

551 Yerli büdcənin gəlir mənbələrinə hansı vergilər daxildir.

- ☐ Gömrük rüsumları
- ☐ Aksislər
- ☐ Mənfəət vergisi
- ☐ Əlavə dəyər vergisi
- ☒ Fiziki şəxslərdən torpaq və əmlak vergisi

552 Yerli büdcə nəyə deyirlər?

- ☐ Yerli büdcə dövlət büdcəsi olub bələdiyyə büdcəsinin tərkib hissəsi deyil
- ☒ Yerli büdcə bələdiyyə büdcəsi olub, dövlət büdcəsinin tərkib hissəsi deyil
- ☐ Yerli büdcə sahibkarlıq fəaliyyəti nəticəsində yaranan dövlət büdcəsinin tərkib hissəsidir
- ☐ Yerli büdcə dövlət büdcəsidir
- ☐ Yerli büdcə bələdiyyə büdcəsi olub, dövlət büdcəsinin tərkib hissəsidir

553 Yerli maliyyə daxildir.

- ☐ Bələdiyyə ərazisində olan səhmdar cəmiyyətlərin qiymətli kağızları
- ☐ Bələdiyyə müəssisəsi və təşkilatları
- ☐ Bələdiyyə əmlakı
- ☒ Tələbələrin büdcə və büdcədən kənar fondlarının pul vəsaitləri əsasında yaranan münasibətlər sistemi
- ☐ Dövlət qiymətli kağızlar

554 Bələdiyyənin büdcədən kənar hansı mənbələr hesabına formalaşır?

- ☐ Dövlət büdcəsindən ayrılan subsidiyalar

- ☐ Təbii resurslardan səmərəli istifadə hesabına
- ☒ Hüquqi və fiziki şəxslərin könüllü vəsaitləri
- ☐ Dövlət büdcəsindən ayrılan dotasiyalar hesabına
- ☐ Dövlət büdcəsindən ayrılan sqbvensiyalar hesabına

555 Azərbaycanda hansı inzibati ərazidə şəhər bələdiyyəsi yoxdu?

- ☐ Əli-Bayramlı şəhəri
- ☐ Şəki şəhəri
- ☐ Sumqayıt şəhəri
- ☒ Bakı şəhəri
- ☐ Mingəçevir şəhəri

556 Hansı halda bələdiyyə üzvünün əsas iş yeri bələdiyyə hesab edilir

- ☒ Əmək haqqı bələdiyyə tərəfindən ödənilərsə
- ☐ Fəaliyyətinin ictimai əsaslarla həyata keçirərsə
- ☐ Prezident tərəfindən xüsusi fərman olarsa
- ☐ İcra hakimiyyəti göstəriş verərsə
- ☐ Bələdiyyə üzvü seçilərsə

557 Bələdiyyə üzvü seçicilərinə hesabat verməlidir

- ☐ 15 gündən bir
- ☒ 6 ayda bir dəfədən az olmayaraq
- ☐ 3 ayda bir dəfədən az olmayaraq
- ☐ 2 ayda bir dəfədən az olmayaraq
- ☐ ayda bir dəfədən az olmayaraq

558 İdarəetmə informasiyaları hansı mənbələrdən əldə olunmasından və daşıyıcısının kimliyindən asılı olmayaraq bir sıra tələblərə cavab verməlidir. Aşağıdakılardan hansı bu tələblərdəndir?

- ☐ İnformasiya dəqiq və oxunaqlı olmalıdır
- ☒ Bütün cavablar düzgündür
- ☐ İnformasiya kifayətedici olmalıdır
- ☐ İnformasiya etibarlı olmalıdır
- ☐ İnformasiya əlçatan olmalıdır

559 İdarəetmə informasiyaları hansı mənbələrdən əldə olunmasından və daşıyıcısının kimliyindən asılı olmayaraq bir sıra tələblərə cavab verməlidir. Aşağıdakılardan hansı bu tələblərdən deyil

- ☒ İnformasiya keyfiyyətsiz olmalıdır
- ☐ İnformasiya əlçatan olmalıdır
- ☐ İdarəetmə informasiyası aktual olmalıdır
- ☐ İnformasiya etibarlı olmalıdır
- ☐ İnformasiya kifayətedici olmalıdır

560 Aşağıdakılardan hansı məntiqi verilənlər tipinə aiddir?

- ☐ «yaşı-27»
- ☐ Düzgün cavab yoxdur
- ☐ «yaşıl rəngli»
- ☒ «14 ədədinin tək ədəd olması doğru deyil»
- ☐ «yaşı-26»

561 Aşağıdakılardan hansı Mətn tipli verilənlərə aiddir?

- ☒ «qırmızı rəngli»
- ☐ Düzgün cavab yoxdur

- ☐ «yaşı-27»
- ☐ «16 ədədinin tək ədəd olması doğru deyil»
- ☐ «yaşı-29»

562 Aşağıdakı yazılışlardan hansı hesabi verilənlər tipinə aiddir?

- ☐ «qırmızı rəngli»
- ☐ Düzgün cavab yoxdur
- ☐ «yaşıl rəngli»
- ☐ «18 ədədinin tək ədəd olması doğru deyil»
- ☒ «yaşı-28»

563 Aşağıdakı cavablardan hansı verilənlərin tipinə aiddir?

- ☐ Əməli tipli
- ☒ hesabi (və ya rəqəm tipli)
- ☐ Elektron tipli
- ☐ Fiziki tipli
- ☐ Hərflər tipli

564 Verilənlərin tipinə aid olan variantı göstərin:

- ☒ mətn (və ya simvol tipli)
- ☐ Elektron tipli
- ☐ Əməli tipli
- ☐ Hərflər tipli
- ☐ Fiziki tipli

565 Aşağıdakılardan hansı verilənlərin tipinə aiddir?

- ☒ hesabi (və ya rəqəm tipli)
- ☐ Fiziki tipli
- ☐ Əməli tipli
- ☐ Hərflər tipli
- ☐ Elektron tipli

566 Verilənlər tipinə aid olmayan cavabı göstərin?

- ☐ göstərici tipli
- ☐ hesabi (və ya rəqəm tipli)
- ☐ mətn (və ya simvol tipli)
- ☐ məntiqi tipli
- ☒ Elektron tipli

567 Aşağıdakılardan hansı verilənlərin tipinə aiddir deyil?

- ☐ göstərici tipli
- ☐ məntiqi tipli
- ☒ Fiziki tip
- ☐ hesabi (və ya rəqəm tipli)
- ☐ mətn (və ya simvol tipli)

568 Tipinə görə verilənlər neçə qrupa bölünür?

- ☐ 5
- ☒ 4
- ☐ 8
- ☐ 7
- ☐ 6

569 İnformasiya sahibinin cəmiyyətin maraqlarını daha asan və daha operativ şəkildə təmin etmək məqsədilə açıqlamalı olduğu informasiyalara aid olmayan variantı qeyd edin:

- ☐ bələdiyyələrin sərəncamları-sərəncam qüvvəyə mindiyi gündən
- ☐ icmal büdcənin icrası barədə hesabatlar
- ☐ dövlət büdcəsinin icrası barədə hesabatlar
- ☒ Düzgün cavab yoxdur
- ☐ bələdiyyələrin əmləri-əmr qüvvəyə mindiyi gündən

570 İnformasiya sahibinin cəmiyyətin maraqlarını daha asan və daha operativ şəkildə təmin etmək məqsədilə açıqlamalı olduğu informasiyalara aid olmayan variantı qeyd edin:

- ☐ normativ hüquqi aktlar qüvvəyə mindiyi gündən
- ☐ dövlət və bələdiyyə əmlakının satılması barədə məlumat
- ☐ dövlət və bələdiyyə satınalmalarının şərtləri barədə məlumat
- ☒ Dövlət tərəfindən məxfi hesab olunan informasiyalar
- ☐ normativ hüquqi aktların layihələri razılaşdırmağa və ya təsdiq olunmağa göndərildiyi andan

571 Aşağıdakılardan hansı informasiya sahibinin cəmiyyətin maraqlarını daha asan və daha operativ şəkildə təmin etmək məqsədilə açıqlamalı olduğu informasiyalara aid deyil?

- ☐ bələdiyyələrin fəaliyyətləri ilə bağlı hazırlanmış təlimatlar
- ☐ ictimai funksiyaları yerinə yetirən hüquqi şəxslərin rəhbər orqanlarında çalışanların elektron poçt ünvanları
- ☐ ictimai funksiyaları yerinə yetirən hüquqi şəxslərin rəhbər orqanlarında çalışanların adları və soyadları
- ☒ Dövlət sirri hesab olunan informasiyalar
- ☐ dövlət orqanlarının və fəaliyyətləri ilə bağlı hazırlanmış təlimatlar

572 Aşağıdakılardan hansı informasiya sahibinin cəmiyyətin maraqlarını daha asan və daha operativ şəkildə təmin etmək məqsədilə açıqlamalı olduğu informasiyalara aid deyil?

- ☐ dövlət orqanlarının və bələdiyyələrin fəaliyyəti barədə hesabatlar
- ☐ dövlət orqanlarının struktur bölmələri haqqında əsasnamələr
- ☐ büdcə proqnozları
- ☒ Şəxsi ailə büdcəsi
- ☐ dövlət orqanlarının və bələdiyyələrin fəaliyyətləri ilə bağlı hazırlanmış təlimatlar

573 Aşağıdakılardan hansı informasiya sahibinin cəmiyyətin maraqlarını daha asan və daha operativ şəkildə təmin etmək məqsədilə açıqlamalı olduğu informasiyalara aiddir?

- ☐ dövlət orqanlarının və bələdiyyələrin ştat cədvəlləri, həmin idarələrdə çalışan vəzifəli şəxslərin adları, soyadları, telefon nömrələri, elektron poçt ünvanları, həmçinin onların təhsili və ixtisasları barədə məlumatlar
- ☐ dövlət orqanlarının struktur bölmələri haqqında əsasnamələr
- ☐ büdcə proqnozları
- ☒ Bütün cavablar düzgündür
- ☐ dövlət orqanlarının və bələdiyyələrin fəaliyyətləri ilə bağlı hazırlanmış təlimatlar

574 Aşağıdakılardan hansı İnformasiya sahibinin sorğuda tələb olunan informasiyanı icra etmək üsullarına aid deyil?

- ☐ şifahi formada
- ☐ sənədin surətini və ya sənəddən çıxarışı sorğuçuya bilavasitə təqdim etməklə və ya onun poçt ünvanına göndərməklə
- ☐ informasiya ilə tanış olmaq üçün ayrılmış yerə girməyə icazə verməklə
- ☒ Qeydiyyatda olduğu bələdiyyəyə göndərməklə
- ☐ telefaksla

575 İnformasiya sahibi sorğuda tələb olunan informasiyanı aşağıdakılardan hansı üsullarla icra edir:

- ☐ şifahi formada

- ☐ sənədin surətini və ya sənəddən çıxarışı sorğuçuya bilavasitə təqdim etməklə və ya onun poçt ünvanına göndərməklə
- ☐ elektron informasiya daşıyıcısında yazmaqla və ya sorğuda göstərilən elektron poçt ünvanı üzrə göndərməklə
- ☒ Bütün cavablar düzgündür
- ☐ telefaksla

576 Aşağıdakılardan hansı variant yazılı informasiya sorğusunda göstərilənlərə aiddir?

- ☐ informasiyanın təqdim edilmə forması
- ☐ sorğu hüquqi şəxs tərəfindən təqdim edildikdə həmçinin hüquqi şəxsin adı
- ☐ sorğuçunun adı və soyadı
- ☒ Bütün cavablar düzgündür
- ☐ informasiya sahibinin sorğunu təmin edə bilməsi üçün sorğuçuya aid əlaqə məlumatları

577 Yazılı informasiya sorğusunda aşağıdakılardan hansı göstərilir?

- ☐ sorğu edilən informasiyanın məzmunu, yaxud sənədin növü və ya adı, sənədin sorğuçuya bəlli olan rekvizitləri
- ☐ sorğu hüquqi şəxs tərəfindən təqdim edildikdə həmçinin hüquqi şəxsin adı
- ☐ sorğuçunun adı və soyadı
- ☒ Sorğuçunun atasının adı
- ☐ informasiya sahibinin sorğunu təmin edə bilməsi üçün sorğuçuya aid əlaqə məlumatları

578 Aşağıdakılardan hansı variant informasiya məsələləri üzrə vəzifəli şəxs və ya struktur bölmənin funksiyalarına aiddir?

- ☐ informasiya xidmətləri göstərilməsi ilə bağlı digər vəzifələri yerinə yetirir
- ☐ informasiya xidmətlərinin göstərilməsinə nəzarət edir
- ☐ sorğuları diqqətlə araşdırıb qərarlar qəbul edir
- ☒ Bütün cavablar düzgündür
- ☐ informasiya əldə edilməsi ilə bağlı informasiya sahibinə göndərilən şikayətləri araşdırıb qərar qəbul edir

579 informasiya məsələləri üzrə vəzifəli şəxs və ya struktur bölmənin funksiyalarına aid olmayan variantı qeyd edin

- ☐ informasiya xidmətləri göstərilməsi ilə bağlı digər vəzifələri yerinə yetirir
- ☐ informasiya xidmətlərinin göstərilməsinə nəzarət edir
- ☐ sorğuları diqqətlə araşdırıb qərarlar qəbul edir
- ☒ Şəxsi intuisiya əsasında qərar qəbul etmək
- ☐ informasiya əldə edilməsi ilə bağlı informasiya sahibinə göndərilən şikayətləri araşdırıb qərar qəbul edir

580 informasiya sahibini vəzifəsinin düzgün qeyd olunmadığı variantı seçin:

- ☐ ictimai vəzifələrin yerinə yetirilməsi haqqında ictimaiyyətə müntəzəm məlumat verməlidir
- ☐ informasiya sorğusunu sorğuçu üçün ən münasib üsulla təmin etməlidir
- ☐ informasiya sorğusunu ən qısa zamanda təmin etməlidir
- ☒ əldə olunması qanunla məhdudlaşdırılan informasiyaları da açıqlamalıdır
- ☐ sənədlərin reyestrini aparmalıdır

581 Aşağıdakılardan hansı informasiya sahibinin vəzifələrinə aid deyil?

- ☐ şübhə yarandığı hallarda informasiyanın düzgünlüyünü və mötəbərliyini yoxlamalıdır
- ☐ informasiyanın əldə olunmasına qoyulan məhdudiyyətlər barədə sorğuçuya məlumat verməlidir
- ☐ sorğuçuya kömək göstərməlidir
- ☒ informasiya sorğusunu ən uzun zamanda təmin etməlidir
- ☐ əldə olunması qanunla məhdudlaşdırılan informasiyaları qorumaq

582 Aşağıdakılardan hansı informasiya sahibinin vəzifələrinə aiddir?

- ☐ ictimai vəzifələrin yerinə yetirilməsi haqqında ictimaiyyətə müntəzəm məlumat verməlidir

- ☐ informasiya sorğusunu sorğuçu üçün ən münasib üsulla təmin etməlidir
- ☐ informasiya sorğusunu ən qısa zamanda təmin etməlidir
- ☒ Bütün cavablar düzgündür
- ☐ sənədlərin reyestrini aparmalıdır

583 Aşağıdakılardan hansı informasiya sahibi sayılır?

- ☐ normativ hüquqi aktlarla və ya müqavilə əsasında təhsil sahəsində xidmət göstərən hüquqi və fiziki şəxslər
- ☐ Bələdiyyələr
- ☐ Dövlət orqanları
- ☒ Bütün cavablar düzgündür
- ☐ ictimai funksiyaları yerinə yetirən hüquqi şəxslər

584 Hansı variantda informasiyanın əldə olunma prinsipi düzgün qeyd olunmamışdır?

- ☐ informasiya sorğusunun ən qısa zamanda və ən münasib üsulla təmin edilməsi
- ☐ informasiya əldə edilməsinə qoyulan məhdudiyyətin bu məhdudiyyəti doğuran əsaslardan daha artıq müəyyənləşdirilməməsi
- ☐ informasiya əldə etmək hüququnun pozulmasına görə informasiya sahiblərinin məsuliyyət daşması
- ☒ İnformasiyanın əldə olunmasının qeyri qanuniliyi
- ☐ ictimaiyyətdə maraq doğuran hüquq pozuntuları barədə məlumatı açıqlamağa görə vəzifəli şəxslərin təqib olunmaması

585 Aşağıdakı hansı variantda informasiyanın əldə olunma prinsipi səhv qeyd olunmuşdur?

- ☐ informasiyanın maksimum açıqlığı
- ☐ informasiya əldə etmək hüququnun məhkəmə yolu ilə müdafiəsi
- ☐ informasiya əldə etmək hüququnun dövlət tərəfindən qorunması
- ☒ İnformasiyanın minimum açıqlığı
- ☐ informasiyanın əldə olunmasının qanuniliyi

586 Hansı variantda informasiyanın əldə olunma prinsipi səhv qeyd olunmuşdur?

- ☐ informasiya sorğusunun ən münasib üsulla təmin edilməsi
- ☐ bələdiyyələrin informasiyanı açıqlamaq vəzifəsi
- ☐ dövlət orqanlarının informasiyanı açıqlamaq vəzifəsi
- ☒ İnformasiya sorğusunun ən uzun müddətdə təmin edilməsi
- ☐ informasiya sorğusunun ən qısa zamanda təmin edilməsi

587 Aşağıdakı hansı variantda informasiyanın əldə olunma prinsipi düzgün qeyd olunmamışdır?

- ☐ İnformasiyanın əldə olunmasının qanuniliyi
- ☐ informasiya sorğusunun maneəsiz təmin edilməsi
- ☐ informasiya sorğusunun sərbəst təmin edilməsi
- ☒ İnformasiya sorğusunun hər şəxs üçün fərqli şərtlərlə təmin edilməsi
- ☐ informasiya sorğusunun hamı üçün bərabər şərtlərlə təmin edilməsi

588 İnformasiya əldə etmək üçün yazılı və ya şifahi şəkildə müraciət edən hüquqi və ya fiziki şəxs aşağıdakılardan hansıdır?

- ☐ Bələdiyyə başçısı
- ☒ informasiya sorğusu verən
- ☐ İnformasiya sahibi
- ☐ Dövlət orqanı
- ☐ Xüsusi mülkiyyət sahibi

589 İnformasiya əldə etmək üçün yazılı və ya şifahi müraciət necə adlanır?

- ☐ İnformasiya xidmətləri
- ☐ İnformasiyanın yayılması

- ☐ Düzgün cavab yoxdur
- ☐ İnformasiyanın açıqlanması
- ☒ İnformasiya sorğusu

590 İnformasiya əldə etmək hüququnu təmin etmək üçün dövlət orqanları, bələdiyyələr, mülkiyyət növündən asılı olmayaraq yaradılmış hüquqi şəxslər və fiziki şəxslər necə adlanır?

- ☒ İnformasiya sahibi
- ☐ İnformasiyanın yayılması
- ☐ İnformasiya xidmətləri
- ☐ İnformasiya sorğusu
- ☐ İnformasiyanın açıqlanması

591 Sorğu ilə müraciət edən hər kəsi informasiya ilə təmin etmək üçün göstərilən fəaliyyət necə adlanır?

- ☐ Məhkəmə xidmətləri
- ☐ Bələdiyyə xidmətləri
- ☒ İnformasiya xidmətləri
- ☐ Dövlət xidmətləri
- ☐ İctimai informasiya

592 Qanunlarla və ya digər normativ hüquqi aktlarla müəyyənləşdirilən ictimai vəzifələrin yerinə yetirilməsi prosesində yaradılan və ya əldə edilən faktlar, rəylər, bilgilər necə adlanır?

- ☒ İctimai informasiya
- ☐ Hüquqi informasiya
- ☐ Ümumi informasiya
- ☐ Şəxsi informasiya
- ☐ Məxfi informasiya

593 Şəxsiyyəti birbaşa və ya dolayısı ilə identifikasiyaya imkan verən hadisələr, fəaliyyətlər, vəziyyətlər barədə faktlar, rəylər, bilgilər necə adlanır?

- ☐ Məxfi məlumat
- ☒ Şəxsi məlumat
- ☐ Bələdiyyə məlumatı
- ☐ Dövlət Məlumatı
- ☐ Hüquqi məlumat

594 Yerli özünüidarə prosesində regionun iqtisadi potensialını qiymətləndirərkən “İnvestisiyaların dotasiya olunması” hesabat formasına aid olan cəhət

- ☐ yeni müəssisələrin yaradılması motivləri və əsaslandırılma-larının təhlili
- ☐ maşınqayırma, yüngül sənaye, toxuculuq sənayesi, məişət xidməti, mənzil-kommunal xidməti və elmi-texniki sektor xüsusi tədqiq edilir
- ☒ müəyyən əraziyə kapital qoyuluşu etməyə hazır olan müəssisələr reallaşdırdıqları investisiyalara görə dotasiya alır
- ☐ mövcud olan inkişaf planlarının təhlili
- ☐ biznes inkubatorlara yeni iş başlayan sahibkarlara, sənaye parklarında işə artıq fəaliyyətlərinin genişləndirilməsi üçün lazımi şərait yaradılması

595 Yerli özünüidarə prosesində regionun iqtisadi potensialını qiymətləndirərkən “çətinliklər haqqında nəticələri” hesabat formasına aid olan cəhət 1. mövcud olan inkişaf planlarının təhlili 2. istehsal potensiallarının müəyyənləşdirilməsi 3. yeni müəssisələrin yaradılması motivləri və əsaslandırılma-larının təhlili 4. investor üçün torpaq sahəsinin mənimsənilməsi

- ☐ 1,4
- ☒ 1,2,3
- ☐ 1,2,4
- ☐ 1,3,4

☐ 2,3,4

596 Yerli özünüidarə prosesində regionun iqtisadi potensialını qiymətləndirərkən aktual şəraitin təhlili hesabat formasına aid olan cəhət

- ☐ hər bir bələdiyyədə öz səlahiyyəti çərçivəsində vergi imtiyazına malik olan müəssisələr müəyyən vergilər ödənilməsindən azad olunur
- ☒ maşınqayırma, yüngül sənaye, toxuculuq sənayesi, məişət xidməti, mənzil-kommunal xidməti və elmi-texniki sektor xüsusi tədqiq edilir
- ☐ ayrı-ayrı müəssisələrə kömək, maliyyələşmə mənbələrinin cəlb edilməsi
- ☐ biznes inkubatorlara yeni iş başlayan sahibkarlara, sənaye parklarında işə artıq fəaliyyətlərinin genişləndirilməsi üçün lazımı şərait yaradılması
- ☐ müəyyən əraziyə kapital qoyuluşu etməyə hazır olan müəssisələr reallaşdırdıqları investisiyalara görə dotasiyaların verilməsi

597 Yerli özünüidarə prosesində regionun iqtisadi potensialını qiymətləndirərkən hansı hesabat formaları hazırlana bilər

- ☒ hamısı
- ☐ bələdiyyə işinin konkret prioritetləri
- ☐ investisiyaların dotasiya olunması
- ☐ aktual şəraitin təhlili
- ☐ bələdiyyənin iqtisadi inkişaf konsepsiyasının hazırlanması

598 Yerli özünüidarə orqanları tərəfindən sahibkarlığın inkişafına kömək məqsədilə təkcə götürülmüş bir müəssisəyə kömək aşağıdakı hansı işləri görməklə aparıla bilər:

- ☐ müəssisə üçün xüsusi dotasiya
- ☐ sərfəli biznes aparmaq üçün xüsusi əhəmiyyəti olan daşınmaz əmlakın verilməsi
- ☐ investor üçün ayrılan torpaq sahələrinin mənimsənilməsi
- ☒ hamısı

599 Hansı vasitələrlə ərazidə yerləşən və bir və ya neçə sahədə fəaliyyət göstərən müəssisələr qrupuna güzəştlər edilir

- ☐ vətəndaşların dövlətə vergi ödəmələri əvəzinə dövlətin səhmdar vətəndaşlara sosial minimum həcmindən az olmayaraq dividendlər ödəməsi ilə
- ☐ heç biri
- ☒ kreditləşdirmə və burada təminatçı kimi çıxış etmə; yeni iş yerlərinin açılmasına dotasiya
- ☐ milli rifah, yaxud milli aktivlər hesabı ölkənin aktivlərinin və resurslarının təkrar istehsalını azalması ilə
- ☐ enerjinin alınması, saxlanması və ötürülməsi əsas etibarilə ənənəvi texnologiyaların istehsalın məhdudlaşdırılması ilə

600 Yerli özünüidarə orqanları tərəfindən sahibkarlığın inkişafına kömək bilavasitə hansı vasitələrlə həyata keçirilə bilər

- ☐ milli rifah, yaxud milli aktivlər hesabı ölkənin aktivlərinin və resurslarının təkrar istehsalını azalması ilə
- ☐ heç biri
- ☐ enerjinin alınması, saxlanması və ötürülməsi əsas etibarilə ənənəvi texnologiyaların istehsalın məhdudlaşdırılması ilə
- ☒ kreditləşdirmə və burada təminatçı kimi çıxış etmə; yeni iş yerlərinin açılmasına dotasiya
- ☐ vətəndaşların dövlətə vergi ödəmələri əvəzinə dövlətin səhmdar vətəndaşlara sosial minimum həcmindən az olmayaraq dividendlər ödəməsi ilə

601 Bələdiyyə üzvlərinin səlahiyyətlərinə vaxtından əvvəl xitam verilmə səbəblərinə aid olmayan variantı qeyd edin

- ☐ ardıcıl olaraq üç dəfə bələdiyyə iclaslarını üzrsüz səbəbdən buraxdıqda və ya il ərzində keçirilən iclasların yarısından çoxunda üzrsüz səbəbdən iştirak etmədikdə.
- ☒ İcra başçısının şəxsi qərarı

- ☐ qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarında məsul vəzifə tutduqda və ya bələdiyyə qulluqçusu kimi vəzifə tutduqda
- ☐ bələdiyyə üzvlüyünə namizədlər üçün qanunla müəyyən edilmiş tələblərə uyğun gəlmədiyi aşkar edildikdə;
- ☐ altı aydan artıq müddətdə xəstəliyi ilə əlaqədar vəzifəsini yerinə yetirməsinin qeyri-mümkünlüyü barədə məhkəmə tərəfindən təşkil edilmiş xüsusi həkim komissiyasının rəyi olduqda

602 Aşağıdakılardan hansı cavab Bələdiyyə üzvlərinin səlahiyyətlərinə vaxtından əvvəl xitam verilmə səbəblərindən deyil?

- ☐ qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarında məsul vəzifə tutduqda və ya bələdiyyə qulluqçusu kimi vəzifə tutduqda;
- ☒ Bələdiyyə sədrinin təkbaşına qərarı
- ☐ öz arzusu ilə bələdiyyə üzvlüyündən çıxmaq barədə yazılı ərizə verdikdə
- ☐ bələdiyyə seçkiləri zamanı səsli düzgün hesablanmadığı aşkar edildikdə;
- ☐ bələdiyyə üzvlüyünə namizədlər üçün qanunla müəyyən edilmiş tələblərə uyğun gəlmədiyi aşkar edildikdə

603 Aşağıdakılardan hansı cavab Bələdiyyə üzvlərinin səlahiyyətlərinə vaxtından əvvəl xitam verilmə səbəblərindəndir?

- ☐ ardıcıl olaraq üç dəfə bələdiyyə iclaslarını üzsüz səbəbdən buraxdıqda və ya il ərzində keçirilən iclasların yarısından çoxunda üzsüz səbəbdən iştirak etmədikdə.
- ☒ Bütün cavablar doğrudur
- ☐ qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarında məsul vəzifə tutduqda və ya bələdiyyə qulluqçusu kimi vəzifə tutduqda
- ☐ bələdiyyə üzvlüyünə namizədlər üçün qanunla müəyyən edilmiş tələblərə uyğun gəlmədiyi aşkar edildikdə
- ☐ altı aydan artıq müddətdə xəstəliyi ilə əlaqədar vəzifəsini yerinə yetirməsinin qeyri-mümkünlüyü barədə məhkəmə tərəfindən təşkil edilmiş xüsusi həkim komissiyasının rəyi olduqda;

604 Aşağıdakılardan hansı cavab Bələdiyyə üzvlərinin səlahiyyətlərinə vaxtından əvvəl xitam verilmə səbəblərindəndir?

- ☐ bələdiyyə seçkiləri zamanı səsli düzgün hesablanmadığı aşkar edildikdə;
- ☐ bələdiyyə üzvlüyünə namizədlər üçün qanunla müəyyən edilmiş tələblərə uyğun gəlmədiyi aşkar edildikdə
- ☒ Bütün cavablar düzgündür
- ☐ öz arzusu ilə bələdiyyə üzvlüyündən çıxmaq barədə yazılı ərizə verdikdə;
- ☐ qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarında məsul vəzifə tutduqda və ya bələdiyyə qulluqçusu kimi vəzifə tutduqda

605 Aşağıdakılardan hansı cavab bələdiyyə üzvünün səlahiyyətlərinin itirilməsi səbəblərindən deyil?

- ☐ vəfat etdikdə;
- ☒ Bələdiyyə sədrinin təkbaşına qərarı ilə
- ☐ fəaliyyət qabiliyyətsizliyi və ya məhdud fəaliyyət qabiliyyəti məhkəmə tərəfindən müəyyən edildikdə
- ☐ barəsində məhkəmənin qanuni qüvvəyə minmiş ittiham hökmü və ya tibbi xarakterli məcburi tədbirlərin tətbiqinə dair qərarı olduqda;
- ☐ Azərbaycan Respublikası vətəndaşlığından çıxdıqda, başqa dövlətin vətəndaşlığını qəbul etdikdə və ya digər dövlət qarşısında öhdəlik götürdükdə;

606 Aşağıdakılardan hansı cavab bələdiyyə üzvünün səlahiyyətlərinin itirilməsi səbəblərindən biri deyil?

- ☐ məhkəmə tərəfindən ölmüş elan edildikdə və ya itkin düşmüş hesab edildikdə.
- ☒ İcra başçısının təkbaşına qərarı ilə
- ☐ Azərbaycan Respublikası vətəndaşlığından çıxdıqda, başqa dövlətin vətəndaşlığını qəbul etdikdə və ya digər dövlət qarşısında öhdəlik götürdükdə;
- ☐ fəaliyyət qabiliyyətsizliyi və ya məhdud fəaliyyət qabiliyyəti məhkəmə tərəfindən müəyyən edildikdə
- ☐ vəfat etdikdə;

607 Aşağıdakılardan hansı bələdiyyə üzvünün səlahiyyətlərinin itirilməsi səbəblərindən deyil?

- ☐ məhkəmə tərəfindən ölmüş elan edildikdə və ya itkin düşmüş hesab edildikdə.
- ☒ Bələdiyyə sədrinin təkbaşına qərarı ilə

- ☐ Azərbaycan Respublikası vətəndaşlığından çıxdıqda, başqa dövlətin vətəndaşlığını qəbul etdikdə və ya digər dövlət qarşısında öhdəlik götürdükdə;
- ☐ fəaliyyət qabiliyyətsizliyi və ya məhdud fəaliyyət qabiliyyəti məhkəmə tərəfindən müəyyən edildikdə
- ☐ vəfat etdikdə;

608 Aşağıdakılardan hansı cavab bələdiyyə üzvünün səlahiyyətlərinin itirilməsi səbəblərindəndir?

- ☐ məhkəmə tərəfindən ölmüş elan edildikdə və ya itkin düşmüş hesab edildikdə.
- ☒ Bütün cavablar düzgündür
- ☐ Azərbaycan Respublikası vətəndaşlığından çıxdıqda, başqa dövlətin vətəndaşlığını qəbul etdikdə və ya digər dövlət qarşısında öhdəlik götürdükdə;
- ☐ fəaliyyət qabiliyyətsizliyi və ya məhdud fəaliyyət qabiliyyəti məhkəmə tərəfindən müəyyən edildikdə
- ☐ vəfat etdikdə

609 Aşağıdakılardan hansı bələdiyyə üzvünün səlahiyyətlərinin itirilməsi səbəblərindəndir?

- ☐ vəfat etdikdə;
- ☒ Bütün cavablar düzgündür
- ☐ fəaliyyət qabiliyyətsizliyi və ya məhdud fəaliyyət qabiliyyəti məhkəmə tərəfindən müəyyən edildikdə;
- ☐ barəsində məhkəmənin qanuni qüvvəyə minmiş ittiham hökmü və ya tibbi xarakterli məcburi tədbirlərin tətbiqinə dair qərarı olduqda;
- ☐ Azərbaycan Respublikası vətəndaşlığından çıxdıqda, başqa dövlətin vətəndaşlığını qəbul etdikdə və ya digər dövlət qarşısında öhdəlik götürdükdə;

610 Bələdiyyə üzvünün səlahiyyət müddəti neçə ildir?

- ☐ 1.0
- ☒ 5
- ☐ 3.0
- ☐ 4
- ☐ 2.0

611 Bələdiyyə sədri olmadıqda onun səlahiyyətlərini kim yerinə yetirir?

- ☐ Düzgün cavab yoxdur
- ☒ Bələdiyyə sədrinin müavini
- ☐ İcra başçısı
- ☐ Bələdiyyə üzvü
- ☐ Baş nazir

612 Aşağıdakılardan hansı variant bələdiyyə sədr müavininin vaxtından əvvəl vəzifədən azad edilmə səbəblərindən deyil?

- ☐ əmək qabiliyyətinin fasiləsiz olaraq, 6 aydan çox müddətdə tam itirməsi ilə əlaqədar vəzifəsini yerinə yetirə bilmədikdə
- ☒ əmək qabiliyyətinin fasiləsiz olaraq, 1 həftədən çox müddətdə tam itirməsi ilə əlaqədar vəzifəsini yerinə yetirə bilmədikdə
- ☐ bələdiyyə qərarlarının icrasını təmin etmədikdə (qanunvericiliyə zidd olan və həlli imkan səlahiyyətlərindən kənar qərarlar istisna olmaqla);
- ☐ bələdiyyə iclasının səlahiyyətlərinə aid olan məsələlər barədə təkbaşına sərəncam verdikdə;
- ☐ qanunvericiliklə üzərinə qoyulmuş vəzifələri 3 ay müddətində yerinə yetirmədikdə;

613 Aşağıdakılardan hansı variant bələdiyyə sədr müavininin vaxtından əvvəl vəzifədən azad edilmə səbəblərindən deyil?

- ☐ əmək qabiliyyətinin fasiləsiz olaraq, 6 aydan çox müddətdə tam itirməsi ilə əlaqədar vəzifəsini yerinə yetirə bilmədikdə
- ☒ qanunvericiliklə üzərinə qoyulmuş vəzifələri 1 həftə müddətində yerinə yetirmədikdə;
- ☐ bələdiyyə qərarlarının icrasını təmin etmədikdə (qanunvericiliyə zidd olan və həlli imkan səlahiyyətlərindən kənar qərarlar istisna olmaqla);
- ☐ bələdiyyə iclasının səlahiyyətlərinə aid olan məsələlər barədə təkbaşına sərəncam verdikdə

- ☐ qanunvericiliklə üzərinə qoyulmuş vəzifələri 3 ay müddətində yerinə yetirmədikdə

614 Aşağıdakılardan hansı cavab bələdiyyə sədr müavininin vaxtından əvvəl vəzifədən azad edilmə səbəblərindən deyil?

- ☐ qanunvericiliklə üzərinə qoyulmuş vəzifələri 3 ay müddətində yerinə yetirmədikdə;
☒ İcra başçısının təkbaşına qərarı ilə
☐ bələdiyyə iclasının səlahiyyətlərinə aid olan məsələlər barədə təkbaşına sərəncam verdikdə;
☐ öz arzusu ilə vəzifədən çıxmaq barədə yazılı müraciət etdikdə;
☐ bələdiyyə qərarlarının icrasını təmin etmədikdə (qanunvericiliyə zidd olan və həlli imkan səlahiyyətlərindən kənar qərarlar istisna olmaqla);

615 Aşağıdakılardan hansı bələdiyyə sədr müavininin vaxtından əvvəl vəzifədən azad edilmə səbəblərindən deyil?

- ☐ əmək qabiliyyətinin fasiləsiz olaraq, 6 aydan çox müddətdə tam itiməsi ilə əlaqədar vəzifəsini yerinə yetirə bilmədikdə
☒ İcra başçısının şəxsi qərarı ilə
☐ bələdiyyə iclasının səlahiyyətlərinə aid olan məsələlər barədə təkbaşına sərəncam verdikdə;
☐ öz arzusu ilə vəzifədən çıxmaq barədə yazılı müraciət etdikdə
☐ bələdiyyə qərarlarının icrasını təmin etmədikdə (qanunvericiliyə zidd olan və həlli imkan səlahiyyətlərindən kənar qərarlar istisna olmaqla);

616 Aşağıdakılardan hansı bələdiyyə sədrinin vaxtından əvvəl vəzifədən azad edilmə səbəblərindən deyil?

- ☐ əmək qabiliyyətinin fasiləsiz olaraq, 6 aydan çox müddətdə tam itiməsi ilə əlaqədar vəzifəsini yerinə yetirə bilmədikdə;
☒ əmək qabiliyyətinin fasiləsiz olaraq, 1 həftədən çox müddətdə tam itiməsi ilə əlaqədar vəzifəsini yerinə yetirə bilmədikdə
☐ bələdiyyə qərarlarının icrasını təmin etmədikdə (qanunvericiliyə zidd olan və həlli imkan səlahiyyətlərindən kənar qərarlar istisna olmaqla);
☐ bələdiyyə iclasının səlahiyyətlərinə aid olan məsələlər barədə təkbaşına sərəncam verdikdə
☐ qanunvericiliklə üzərinə qoyulmuş vəzifələri 3 ay müddətində yerinə yetirmədikdə

617 Aşağıdakılardan hansı variant bələdiyyə sədrinin vaxtından əvvəl vəzifədən azad edilmə səbəblərindən deyil?

- ☐ əmək qabiliyyətinin fasiləsiz olaraq, 6 aydan çox müddətdə tam itiməsi ilə əlaqədar vəzifəsini yerinə yetirə bilmədikdə;
☒ qanunvericiliklə üzərinə qoyulmuş vəzifələri 1 həftə müddətində yerinə yetirmədikdə;
☐ bələdiyyə qərarlarının icrasını təmin etmədikdə (qanunvericiliyə zidd olan və həlli imkan səlahiyyətlərindən kənar qərarlar istisna olmaqla);
☐ bələdiyyə iclasının səlahiyyətlərinə aid olan məsələlər barədə təkbaşına sərəncam verdikdə
☐ qanunvericiliklə üzərinə qoyulmuş vəzifələri 3 ay müddətində yerinə yetirmədikdə;

618 Aşağıdakılardan hansı variant bələdiyyə sədrinin vaxtından əvvəl vəzifədən azad edilmə səbəblərindən deyil?

- ☐ qanunvericiliklə üzərinə qoyulmuş vəzifələri 3 ay müddətində yerinə yetirmədikdə
☒ İcra başçısının təkbaşına qərarı ilə
☐ bələdiyyə iclasının səlahiyyətlərinə aid olan məsələlər barədə təkbaşına sərəncam verdikdə;
☐ öz arzusu ilə vəzifədən çıxmaq barədə yazılı müraciət etdikdə;
☐ bələdiyyə qərarlarının icrasını təmin etmədikdə (qanunvericiliyə zidd olan və həlli imkan səlahiyyətlərindən kənar qərarlar istisna olmaqla);

619 Aşağıdakılardan hansı bələdiyyə sədrinin vaxtından əvvəl vəzifədən azad edilmə səbəblərindən deyil?

- ☐ əmək qabiliyyətinin fasiləsiz olaraq, 6 aydan çox müddətdə tam itiməsi ilə əlaqədar vəzifəsini yerinə yetirə bilmədikdə;
☒ İcra başçısının şəxsi qərarı ilə
☐ bələdiyyə iclasının səlahiyyətlərinə aid olan məsələlər barədə təkbaşına sərəncam verdikdə;

- ☐ öz arzusu ilə vəzifədən çıxmaq barədə yazılı müraciət etdikdə
- ☐ bələdiyyə qərarlarının icrasını təmin etmədikdə (qanunvericiliyə zidd olan və həlli imkan səlahiyyətlərindən kənar qərarlar istisna olmaqla);

620 Bələdiyyələrin icra aparatına kim rəhbərlik edir?

- ☐ Baş nazir
- ☒ Bələdiyyə sədri
- ☐ Bələdiyyənin vəzifəli şəxsi
- ☐ Bələdiyyə üzvü
- ☐ İcra başçısı

621 Bələdiyyənin daimi və başqa komissiyalarının əsas vəzifələrinə aid olmayan variantı qeyd edin:

- ☐ seçicilərin tapşırıqlarının yerinə yetirilməsinin təşkilinə və yoxlanılmasına kömək etmək
- ☒ Bələdiyyə başçısını vəzifədən azad etmək
- ☐ bələdiyyə iclaslarında müzakirə üçün qərar layihələri hazırlamaq
- ☐ yerli əhəmiyyətli məsələləri müzakirə etmək
- ☐ bələdiyyə və onun icra aparatı üçün təkliflər hazırlamaq

622 Aşağıdakılardan hansı Bələdiyyənin daimi və başqa komissiyalarının əsas vəzifələrinə aid deyil?

- ☐ seçicilərin tapşırıqlarının yerinə yetirilməsinin təşkilinə və yoxlanılmasına kömək etmək
- ☒ Bələdiyyə başçısını vəzifəyə təyin etmək
- ☐ bələdiyyə iclaslarında müzakirə üçün proqramlar, arayışlar, qərar layihələri və başqa materiallar hazırlamaq
- ☐ yerli əhəmiyyətli məsələləri müzakirə etmək
- ☐ bələdiyyə və onun icra aparatı üçün təkliflər hazırlamaq;

623 Bələdiyyələrin statusu haqqında” qanuna əsasən Bələdiyyə seçkilərində seçilmiş, mandatı ərazi seçki komissiyası tərəfindən təsdiq edilmiş şəxs necə adlanır?

- ☐ Düzgün cavab yoxdur
- ☒ Bələdiyyə üzvü
- ☐ Bələdiyyə başçısı
- ☐ Bələdiyyə qulluqçusu
- ☐ Bələdiyyə sədri

624 Bələdiyyə seçkilərində seçilmiş, mandatı ərazi seçki komissiyası tərəfindən təsdiq edilmiş şəxs necə adlanır?

- ☐ Yerli icra hakimi
- ☐ Bələdiyyə qulluqçusu
- ☐ Bələdiyyə başçısı
- ☒ Bələdiyyə üzvü
- ☐ Bələdiyyə sədri

625 Səlahiyyətləri çərçivəsində yerli əhəmiyyətli məsələləri həll etmək üçün bələdiyyə qulluğunun təşkili məqsədilə bələdiyyə tərəfindən yaradılan və dövlət orqanları sisteminə daxil olmayan orqanlar necə adlanır?

- ☐ Düzgün cavab yoxdur
- ☒ Bələdiyyə orqanları
- ☐ Milli Məclis
- ☐ Yerli icra hakimiyyəti
- ☐ Konstitusiyə məhkəməsi

626 “Bələdiyyələrin statusu haqqında” qanuna əsasən Səlahiyyətləri çərçivəsində yerli əhəmiyyətli məsələləri həll etmək üçün bələdiyyə qulluğunun təşkili məqsədilə bələdiyyə tərəfindən yaradılan və dövlət orqanları sisteminə daxil olmayan orqanlardır

- ☐ Nazirliklər
- ☒ Bələdiyyə orqanları
- ☐ Milli Məclis
- ☐ Yerli icra hakimiyyəti
- ☐ Konstitusiya məhkəməsi

627 Bələdiyyə əhalisinin həyat fəaliyyətinin bilavasitə təmin edilməsi ilə bağlı Azərbaycan Respublikasının Konstitusiyası və qanunları ilə müəyyənləşdirilən məsələlər necə adlanır?

- ☐ Düzgün cavab yoxdur
- ☒ Yerli əhəmiyyətli məsələlər
- ☐ Respublika səviyyəli məsələlər
- ☐ Beynəlxalq əhəmiyyətli məsələlər
- ☐ Qlobal məsələlər

628 Aşağıdakılardan hansı bələdiyyə əhalisinin həyat fəaliyyətinin bilavasitə təmin edilməsi ilə bağlı Azərbaycan Respublikasının Konstitusiyası və qanunları ilə müəyyənləşdirilən məsələlərdir:

- ☐ Lokal məsələlər
- ☒ Yerli əhəmiyyətli məsələlər
- ☐ Respublika səviyyəli məsələlər
- ☐ Beynəlxalq əhəmiyyətli məsələlər
- ☐ Qlobal məsələlər

629 Bələdiyyələrin statusu haqqında” Qanuna əsasən Yerli əhəmiyyətli məsələlər barəsində vətəndaşların rəyinin öyrənilməsi necə adlanır?

- ☐ Yerli vətəndaş səsverməsi
- ☐ Bələdiyyə seçkiləri
- ☐ Ümumxalq səsverməsi
- ☐ Bütün cavablar düzgündür
- ☒ Yerli rəy sorğusu

630 Yerli əhəmiyyətli məsələlər barəsində vətəndaşların rəyinin öyrənilməsi necə adlanır?

- ☐ Düzgün cavab yoxdur
- ☒ Yerli rəy sorğusu
- ☐ Bələdiyyə seçkiləri
- ☐ Ümumxalq səsverməsi
- ☐ Yerli vətəndaş səsverməsi

631 Bələdiyyələrin statusu haqqında” Qanuna əsasən yerli özünüidarə orqanlarında təşkilatçılıq-sərəncamçılıq funksiyalarını yerinə yetirən və dövlət qulluqçuları kateqoriyasına aid olmayan, kontrakt (əmək müqaviləsi) üzrə işləyən şəxs necə adlanır?

- ☐ Düzgün cavab yoxdur
- ☒ Bələdiyyə orqanlarının vəzifəli şəxsi
- ☐ Bələdiyyə üzvü
- ☐ Bələdiyyə qulluqçusu
- ☐ Bələdiyyə sədri

632 Bələdiyyələrin statusu haqqında” Qanuna əsasən yerli özünüidarə orqanlarında təşkilatçılıq-sərəncamçılıq funksiyalarını yerinə yetirən və dövlət qulluqçuları kateqoriyasına aid olmayan, kontrakt (əmək müqaviləsi) üzrə işləyən şəxsdir:

- ☐ Bələdiyyə başçısı
- ☒ Bələdiyyə orqanlarının vəzifəli şəxsi
- ☐ Bələdiyyə üzvü
- ☐ Bələdiyyə qulluqçusu

☐ Bələdiyyə sədri

633 Aşağıdakılardan hansı variantda “Bələdiyyələrin statusu haqqında” Qanuna əsasən bələdiyyəyə mənsub olan bütün növ daşınar və daşınmaz əmlak düzgün qeyd olunmuşdur?

- ☐ Hüquqi mülkiyyət
☒ Bələdiyyə mülkiyyəti
☐ Dövlət mülkiyyəti
☐ Şəxsi mülkiyyət
☐ Xüsusi mülkiyyət

634 Bələdiyyələrin statusu haqqında” Qanuna əsasən bələdiyyəyə mənsub olan bütün növ daşınar və daşınmaz əmlakdır:

- ☐ Hüquqi mülkiyyət
☒ Bələdiyyə mülkiyyəti
☐ Dövlət mülkiyyəti
☐ Özəl mülkiyyət
☐ Xüsusi mülkiyyət

635 Aşağıdakılardan hansı “Bələdiyyələrin statusu haqqında” Qanuna əsasən yerli özünüidarə orqanlarının səlahiyyətlərini icra etmək üçün həmin orqanlarda daimi peşə fəaliyyətidir?

- ☐ Bələdiyyə başçısı
☒ Bələdiyyə qulluğu
☐ Bələdiyyə üzvü
☐ İcra başçısı
☐ Bələdiyyə sədri

636 Bələdiyyələrin statusu haqqında” Qanuna əsasən yerli özünüidarə orqanlarının səlahiyyətlərini icra etmək üçün həmin orqanlarda daimi peşə fəaliyyəti necə adlanır?

- ☐ Bələdiyyə başçısı
☒ Bələdiyyə qulluğu
☐ Bələdiyyə üzvü
☐ Bələdiyyə işçisi
☐ Bələdiyyə sədri

637 Bələdiyyə üzvlərinin (sədr və onun müavinləri daxil olmaqla) say həddi hər bir bələdiyyədə qanunvericiliklə müəyyən edilmiş üzvlərin sayından asılı olaraq qeyd edilmişdir. Qanuna əsasən düzgün variant hansıdır?

- ☐ 17 və ya 19 üzvü olan bələdiyyələrdə-9 üzv
☒ 17 və ya 19 üzvü olan bələdiyyələrdə — 5 üzv.
☐ 17 və ya 19 üzvü olan bələdiyyələrdə-7 üzv
☐ 17 və ya 19 üzvü olan bələdiyyələrdə-6 üzv
☐ 17 və ya 19 üzvü olan bələdiyyələrdə-8 üzv

638 Bələdiyyə üzvlərinin (sədr və onun müavinləri daxil olmaqla) say həddi hər bir bələdiyyədə qanunvericiliklə müəyyən edilmiş üzvlərin sayından asılı olaraq qeyd edilmişdir. Qanuna əsasən düzgün cavab hansıdır?

- ☐ 13 və ya 15 üzvü olan bələdiyyələrdə-8 üzv
☒ 13 və ya 15 üzvü olan bələdiyyələrdə — 4 üzv
☐ 13 və ya 15 üzvü olan bələdiyyələrdə-6 üzv
☐ 13 və ya 15 üzvü olan bələdiyyələrdə-5 üzv
☐ 13 və ya 15 üzvü olan bələdiyyələrdə-7 üzv

639 Bələdiyyə üzvlərinin (sədr və onun müavinləri daxil olmaqla) say həddi hər bir bələdiyyədə qanunvericiliklə müəyyən edilmiş üzvlərin sayından asılı olaraq qeyd edilmişdir. Qanuna əsasən düzgün cavabı qeyd edin:

- ☐ 9 və ya 11 üzvü olan bələdiyyələrdə-7 üzv
- ☒ 9 və ya 11 üzvü olan bələdiyyələrdə — 3 üzv
- ☐ 9 və ya 11 üzvü olan bələdiyyələrdə-5 üzv
- ☐ 9 və ya 11 üzvü olan bələdiyyələrdə-4 üzv
- ☐ 9 və ya 11 üzvü olan bələdiyyələrdə-6 üzv

640 Bələdiyyə üzvlərinin (sədr və onun müavinləri daxil olmaqla) say həddi hər bir bələdiyyədə qanunvericiliklə müəyyən edilmiş üzvlərin sayından asılı olaraq qeyd edilmişdir. Qanuna əsasən düzgün variantı qeyd edin:

- ☐ 5 və ya 7 üzvü olan bələdiyyələrdə-6 üzv
- ☒ 5 və ya 7 üzvü olan bələdiyyələrdə — 2 üzv
- ☐ 5 və ya 7 üzvü olan bələdiyyələrdə-4 üzv
- ☐ 5 və ya 7 üzvü olan bələdiyyələrdə-3 üzv
- ☐ 5 və ya 7 üzvü olan bələdiyyələrdə-5 üzv

641 Sistemli yanaşmanın məzmunu nədən ibarətdir?

- ☐ Məqsədqoyuluşu, motivasiya, koordinasiya
- ☒ Məqsədqoyuluşu, minimal xərclərlə məqsədə çatma, hərtərəfli qiymətləndirmə
- ☐ Məqsədqoyuluşu, koordinasiya, hərtərəfli qiymətləndirmə
- ☐ Məqsədqoyuluşu, motivasiya, kommunikasiya
- ☐ Məqsədqoyuluşu, motivasiya, nəzarət

642 “Sistem” dedikdə nə başa düşülür?

- ☐ İdarəetmə subyekti tərəfindən idarəetmə obyektinə yönəldilən məqsədyönlü təsirdir
- ☐ Qarşıya qoyulmuş məqsədə nail olmaq üçün fəaliyyətləri şüurlu surətdə əlaqələndirilən insan qrupudur
- ☐ Bir- biri ilə qarşılıqlı əlaqədə olan idarəetmə funksiyalarının məcmusudur
- ☐ Bir-biri ilə qarşılıqlı əlaqədə olmayıb müstəqil fəaliyyət göstərən, ümumi tam ilə heç bir əlaqəsi olmayan elementlərin məcmusudur
- ☒ Bir-biri ilə qarşılıqlı əlaqədə olan, fəaliyyətləri vahid məqsədə doğru yönələn, tamın xarakteristikasına hər birinin töhfə verdiyi elementlərin məcmusu başa dülülür

643 Aşağıdakılardan hansı Yerli özünüidarəetmə orqanlarının vergi yolu ilə gəlir əldə etmələrinin metodlarına aiddir?

- ☐ Vergi mənbəyinin paylanması
- ☐ Dövlət orqanlarına aid vergilərin bəzilərindən müxtəlif miqdarda pay verilməsi
- ☐ "Yüzdəbirlər metodu" ilə gəlir əldə etmək
- ☒ Bütün cavablar düzgündür
- ☐ Qeyri-məhdud vergiqoyma səlahiyyətinin verilməsi

644 Aşağıdakılardan hansı Bələdiyyə mülkiyyətinin formalaşma mexanizminin yollarına aiddir?

- ☐ Dövlətsizləşdirmə, Şəxsiləşdirmə
- ☐ Lokallaşdırma, Dövlətsizləşdirmə
- ☐ Lokallaşdırma, bələdiyyə müəssisələrinin yaradılması
- ☒ Dövlətsizləşdirmə, bələdiyyə müəssisələrinin yaradılması
- ☐ Şəxsiləşdirmə, bələdiyyə müəssisələrinin yaradılması

645 Bələdiyyə mülkiyyətinin formalaşma mexanizminin neçə yolu var?

- ☐ 6
- ☐ 4
- ☐ 3

- ☒ 2
☐ 5

646 Bələdiyyə mülkiyyəti münasibətlərinin reallaşdırılmasının çoxcəhətli vasitəsi olub, mülkiyyət subyekti qismində çıxış edən bələdiyyələrə sahib olduqları obyektlərə münasibətdə öz baxışlarına əsasən çıxış etmək hüququ verir.

- ☐ Təşkilətmə
☐ İdarəetmə
☐ Əmretmə
☒ Sərəncamvermə
☐ İcraetmə

647 bələdiyyə orqanının öz arzu və istəyinə uyğun olaraq mülkiyyət obyektlərinin təyinatı üzrə tətbiqi ilə bağlı olan mülkiyyət münasibətləridir.

- ☐ Təşkilətmə
☐ Sərəncamvermə
☐ Əmretmə
☒ İstifadəetmə
☐ İdarəetmə

648 bələdiyyə mülkiyyətinin ilkin forması olub hüquqi və rəsmi şəkildə onun subyektə təhkim olunmasını əks etdirir.

- ☐ Təşkilətmə
☐ Sərəncamvermə
☐ İstifadəetmə
☒ Sahibolma
☐ İdarəetmə

649 obyektin müəyyən subyektə məxsus olması ilə xarakterizə edilir.

- ☐ Obyekt
☐ Maliyyə
☐ Təsərrüfat
☒ Mülkiyyət
☐ Varlıq

650 Bələdiyyə məclisinin səlahiyyətlərinə aid olan variantı qeyd edin?

- ☐ yerli vergi və ödənişlərin müəyyən edilməsi
☐ bələdiyyə mülkiyyətinə sahiblik, ondan istifadə və onun barəsində sərəncam
☐ yerli büdcənin və onun icrası haqqında hesabatların təsdiq edilməsi
☒ Bütün cavablar düzgündür
☐ yerli sosial inkişaf və sosial müdafiə proqramlarının qəbulu və icra edilməsi

651 Aşağıdakılardan hansı Bələdiyyə məclisinin səlahiyyətlərinə aiddir?

- ☐ bələdiyyə sədrinin müavinin seçilməsi
☐ yerli vergi və ödənişlərin müəyyən edilməsi
☐ bələdiyyə rəqlamentinin təsdiq edilməsi
☒ Bütün cavablar düzgündür
☐ bələdiyyə sədrinin seçilməsi

652 Modelləşdirmə üsulları hansılardır?

- ☐ əsas, köməkçi
☒ Maddi, ideal

- ☐ daxili, mənəvi
- ☐ maddi, mənəvi
- ☐ Daxili, xarici

653 Modelləşdirmə üsulları neçə qrupa bölünür?

- ☐ 6
- ☐ 4
- ☐ 3
- ☒ 2
- ☐ 5

654 Tədqiqat predmetinin müəyyən cəhətlərini, əlaqələrini, funksiyalarını bənzər ifadə edən elementlər sistemi necə adlanır?

- ☐ Forma
- ☐ Prinsip
- ☐ Funksiya
- ☒ Model
- ☐ Qanunauyğunluq

655 Qeyri Hökumət təşkilatları haqqında qanun nə vaxt qəbul edilmişdir?

- ☐ 2004
- ☐ 2002
- ☐ 2001
- ☒ 2000
- ☐ 2003

656 Azərbaycanda yaradılan ilk vətəndaş cəmiyyəti hansıdır?

- ☐ “Yaşlılara Xalq Yardımı Komitəsi”
- ☐ “Vətəndaşlara Xalq Yardımı Komitəsi”
- ☐ “Azərbaycana Xalq Yardımı Komitəsi”
- ☒ “Qarabağa Xalq Yardımı Komitəsi”
- ☐ “Kimsəsizlərə Xalq Yardımı Komitəsi”

657 Azərbaycan ilk vətəndaş cəmiyyəti nə vaxt yaradılıb?

- ☐ 1985
- ☐ 1987
- ☐ 1988
- ☒ 1989
- ☐ 1986

658 Maliyyələşdirilməsi bilavasitə Azərbaycan Respublikasının dövlətbüdcəsi və Naxçıvan Muxtar Respublikasının büdcəsi hesabına həyata keçirilən idarə və təşkilatlar necə adlanır?

- ☒ Büdcə təşkilatı
- ☐ Yerli icra hakimiyyəti təşkilatı
- ☐ Naxçıvan Muxtar Respublikasının təşkilatı
- ☐ Dövlət təşkilatı
- ☐ Bələdiyyə təşkilatı

659 Konkret dövr üçün ölkədə maliyyə vəsaitlərinin yaranma mənbələri və istifadə istiqamətləri barədə məlumatları özündə əks etdirən maliyyə sənədi necə adlanır?

- ☐ Toplu xərc balansı
- ☐ Yerli icra hakimiyyəti balansı

- ☐ Bələdiyyə balansı
- ☐ Toplu gəlir balansı
- ☒ toplu maliyyə balansı

660 Azərbaycan Respublikasının adından bağlanmış müqavilələrin öhdəlikləri üzrə ödənilməli olan borc necə adlanır?

- ☐ Şəxsi borc
- ☒ dövlət borcu
- ☐ Bələdiyyə borcu
- ☐ Hüquqi borcu
- ☐ Fiziki borc

661 Dövlət büdcəsi, Naxçıvan Muxtar Respublikasının büdcəsi və yerli büdcələrin tərkibində konkret tədbirlərin həyata keçirilməsi üçün formalaşan və istifadə edilən pul vəsaiti necə adlanır?

- ☐ Bələdiyyə büdcədənənar fondu
- ☒ məqsədli büdcə fondları
- ☐ Dövlət social müdafiə fondu
- ☐ Yerli icra hakimiyyəti fondu
- ☐ Bələdiyyə fondu

662 Dövlət büdcəsindən Naxçıvan Muxtar Respublikasının büdcəsinə, yerli büdcələrə və hüquqi şəxslərə əvəzsiz verilən maliyyə vəsaiti necə adlanır?

- ☐ Qrant
- ☒ Subsidia
- ☐ Subvensiya
- ☐ Dotasiya
- ☐ Ssuda

663 Məqsədli maliyyələşdirmənin həyata keçirilməsi üçün dövlət büdcəsindən Naxçıvan Muxtar Respublikasının büdcəsinə və yerli büdcələrə verilən, lakin həmin məqsəd üçün və ya müəyyən edilmiş müddətdə istifadə edilmədikdə geri qaytarılan maliyyə vəsaiti necə adlanır?

- ☒ Subvensiya
- ☐ Subsidia
- ☐ Dotasiya
- ☐ Ssuda
- ☐ Qrant

664 Daxili və xarici mənbələr hesabına əvəzsiz verilən məqsədli maliyyə yardımını necə adlanır?

- ☐ Subvensiya
- ☐ Dotasiya
- ☐ Ssuda
- ☐ Subsidia
- ☒ Qrant

665 Dövlət büdcəsindən Naxçıvan Muxtar Respublikasının büdcəsinə və yerli büdcələrə onların gəlir və xərclərini tənzimləmək məqsədi ilə əvəzsiz verilən maliyyə vəsaiti necə adlanır?

- ☐ Subvensiya
- ☒ Dotasiya
- ☐ Gəlir
- ☐ Ssuda
- ☐ Subsidia

666 Dövlət büdcəsinin mərkəzləşdirilmiş xərclərindən Naxçıvan Muxtar Respublikasının büdcəsinə, yerli büdcələrə və hüquqi şəxslərə, yerli büdcələrdən bələdiyyə təşkilatlarına qaytarılmaq şərti ilə il ərzində müəyyən müddətə verilən maliyyə vəsaiti necə adlanır?

- ☐ Naxçıvan Muxtar Respublikasının gəliri
- ☒ büdcə ssudaları
- ☐ Büdcə xərcləri
- ☐ Büdcə defisiti
- ☐ Büdcə gəliri

667 Dövlət büdcəsində müəyyən edilən normativlərə uyğun olaraq dövlət büdcəsi gəlirlərindən yerli gəlirlər çıxıldıqdan sonra formalaşan gəlir necə adlanır?

- ☐ Bələdiyyə xərci
- ☐ Yerli icra hakimiyyətinin gəliri
- ☒ Mərkəzləşdirilmiş gəlir
- ☐ Mərkəzləşdirilmiş xərc
- ☐ Bələdiyyə gəliri

668 Büdcə təsnifatına uyğun olaraq maliyyələşdirilməsi yerli gəlirlər və mərkəzləşdirilmiş gəlirlərdən ayrılan vəsait hesabına həyata keçirilən xərclər necə adlanır?

- ☐ Yerli gəlir
- ☒ Yerli xərc
- ☐ Yerli icra hakimiyyətinin gəlirləri
- ☐ Mərkəzləşdirilmiş xərc
- ☐ Mərkəzləşdirilmiş gəlir

669 Büdcə təsnifatına uyğun olaraq dövlət büdcəsində nəzərdə tutulan müvafiq orqanların fəaliyyətinin və tədbirlərin maliyyələşdirilməsi ilə bağlı xərclər necə adlanır?

- ☐ Mərkəzləşdirilmiş gəlirlər
- ☒ Mərkəzləşdirilmiş xərclər
- ☐ Büdcə defisiti
- ☐ Yerli gəlirlər
- ☐ Yerli xərclər

670 Dövlət büdcəsində müəyyən edilən normativlər əsasında formalaşan ayrı-ayrı şəhər və rayonlar üzrə gəlir necə adlanır?

- ☐ Dövlət xərci
- ☒ Yerli gəlir
- ☐ Büdcə gəliri
- ☐ Yerli xərc
- ☐ Dövlət gəliri

671 Üzvi idarəetmə hansı yanaşmada təzahür edir

- ☐ hamısı
- ☐ davranışlı
- ☐ inteqral
- ☐ paketli
- ☒ proqram məqsədli

672 Üzvi idarəetmə aşağıdakı hansı xüsusiyyətə malik deyil:

- ☐ özünənəzarət və əhali tərəfindən nəzarət
- ☒ ləng və qeyri-dəqiq quruluş
- ☐ hakimiyyətin biliyə və təcrübəyə arxalanması

- ☐ dəyişikliklərə hazırlıma
- ☐ dinamik və sərt şəkildə müəyyənləşməyən vəzifələr

673 Üzvi idarəetmə aşağıdakı hansı xüsusiyyətə malikdir:

- ☐ hakimiyyətin biliyə və təcrübəyə arxalanması
- ☒ hamısı
- ☐ özünə nəzarət və əhali tərəfindən nəzarət
- ☐ dinamik və sərt şəkildə müəyyənləşməyən vəzifələr
- ☐ dəyişikliklərə hazırlıma

674 Bələdiyyə idarəçiliyini dolğun şəkildə hansı idarəetmə növü ifadə edir

- ☐ heç biri
- ☒ üzvi
- ☐ orta
- ☐ texnologiyalı
- ☐ riskli

675 Mexaniki idarəetmə növünə aiddir:

- ☐ mühafizəkar, qeyri-çevik quruluş
- ☐ dəyişikliklərə müqavimət
- ☐ iyerarxik hakimiyyət xətti və nəzarət
- ☐ standart və sabit vəzifələr
- ☒ hamısı

676 Bələdiyyə yerli özünüidarə kimi mexaniki idarəetmə növünü edir

- ☒ rədd
- ☐ həlledici əhəmiyyət kəsb
- ☐ hamısı
- ☐ əhatə
- ☐ təsdiq

677 Ərazinin (şəhərin) inkişafı korporasiyasının əsas funksiyası –

- ☐ ətraf mühitin dövriliyəsindən “havayı əmtəə” kimi istifadə tendensiyasına son qoymaqdır
- ☒ ərazinin sosial-iqtisadi inkişafının biznes-proqnozunun hazırlanması və onun yerinə yetirilməsinin təşkili, işlərin görülməsi üçün maliyyə vəsaitlərinin okkutusiyası və ərazidə layihə və tikintilərin koordinasiyasıdır
- ☐ heç biri
- ☐ bu zaman məcmu ictimai məhsulun və milli gəlirin bölgüsü və yenidən bölgüsü həyata keçirilir
- ☐ iqtisadiyyatın normal tənzimlənməsi və səmərəli fəaliyyəti üçün dövlətin hüquqi təminatı və müdafiəsi sahəsindəki işi

678 Aşağıdakı hansı resursları birləşdirməklə bələdiyyə məsələləri həll edilə bilər

- ☐ maliyyə
- ☐ informasiya
- ☐ intellektual
- ☒ hamısı
- ☐ maddi

679 Ərazi sosial təsərrüfatçılığı birbaşa istehsal infrastrukturunun hansı sahələri ilə əlaqədardır

- ☐ su təsərrüfatı obyektləri
- ☒ hamısı
- ☐ elektrik enerjisi obyektləri
- ☐ qaz təchizatı obyektləri
- ☐ yollar

680 Ərazi sosial təsərrüfatçılığı malik olur

- ☒ hamısı
- ☐ səmişin nəqliyyatına
- ☐ təhsil obyektlərinə
- ☐ məişət xidmətinə
- ☐ mənzil və kommunal təsərrüfatına

681 Sosial məsuliyyət isə özündə birləşdirir –

- ☐ etikanın qızıl qaydasının, halallığın, ədalətliyin, utilitarizmin və insan haqlarının gözlənilməsini
- ☐ qadınlara, qocalara, uşaqlara və milli azlıqlara qarşı hüquq bərabərliyinin pozul-masının (ayrı-seçkiliyin) olmamasını
- ☐ ətraf mühitin qorunmasını, yəni qeyri-ekoloji məhsulların istehsalının dayandırılmasını
- ☒ hamısı
- ☐ istehlakçılar, investorlar və firma əməkdaşları haqlarının gözlənilməsini birləşdirir

682 Azərbaycanda neçənci ildə Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı qəbul olunmuşdur

- ☐ 2006-ci ildə
- ☐ 1994-ci ildə
- ☒ 2003-cü ildə

683 Bələdiyyə orqanları sosial sahədə hansı səlahiyyətlərinə malik deyillər

- ☒ yerlərdə sahibkarlığın inkişafı; yerli maliyyə; yerli vergilər
- ☐ sosial yardım, təhsil
- ☐ səhiyyə, sanitar nəzarəti
- ☐ ərazi təchizatı və ictimai himayə
- ☐ ekologiya, əmlakın müdafiəsi, mehmanxanalar və s. üzrə məqsədləri müəyyənləşdirmə və yerinə yetirmə

684 Bələdiyyə orqanları sosial sahədə hansı səlahiyyətlərinə malikdir

- ☒ sosial yardım, təhsil, səhiyyə, sanitar nəzarəti, ərazi təchizatı və ictimai himayə
- ☐ yaşıllaşdırma işləri, ictimai nəqliyyat, küçələrin və yolların saxlanması, bələdiyyə mənzilləri, fərdi tikintinin və ümumiyyətlə mənzil tikintisi işlərinin tənzimlənməsi
- ☐ texniki sistemlərin (su kəməri, kanalizasiya, məişət tullantılarından təkrar istifadə olunması və s.) istismarı
- ☐ yerlərdə sahibkarlığın inkişafı, yerli maliyyə
- ☐ yerli vergilər, bələdiyyə mülkiyyəti, bələdiyyə qurumlarının ərazilərində torpaq və torpaq münasibətləri

685 Bələdiyyə orqanları yerli təsərrüfat sahəsində hansı səlahiyyətlərinə malik deyillər

- ☐ texniki sistemlərin (su kəməri, kanalizasiya, məişət tullantılarından təkrar istifadə olunması və s.) istismarı
- ☒ yerlərdə sahibkarlığın inkişafı, yerli vergilər
- ☐ küçələrin və yolların saxlanması
- ☐ ictimai nəqliyyat
- ☐ yaşıllaşdırma işləri

686 Bələdiyyə orqanları yerli təsərrüfat sahəsində hansı səlahiyyətlərinə malikdir

- ☒ texniki sistemlərin (su kəməri, kanalizasiya, məişət tullantılarından təkrar istifadə olunması və s.) istismarı; yaşıllaşdırma işləri; ictimai nəqliyyat
- ☐ yerlərdə sahibkarlığın inkişafı; yerli maliyyə; yerli vergilər; bələdiyyə mülkiyyəti
- ☐ bələdiyyə qurumlarının ərazilərində torpaq və torpaq münasibətləri
- ☐ sosial yardım, təhsil, səhiyyə, sanitar nəzarəti, ərazi təchizatı
- ☐ ictimai himayə, ekologiya, əmlakın müdafiəsi, mehmanxanalar və s. üzrə məqsədləri müəyyənləşdirmə və yerinə yetirmə

687 Bələdiyyə orqanları iqtisadi sahədə hansı səlahiyyətlərinə malik deyillər

- ☐ bələdiyyə qurumlarının ərazilərində torpaq və torpaq münasibətləri
- ☒ fərdi tikintinin və ümumiyyətlə mənzil tikintisi işlərinin tənzimlənməsi
- ☐ yerlərdə sahibkarlığın inkişafı münasibətləri
- ☐ yerli maliyyə münasibətləri
- ☐ yerli vergilər münasibətləri

688 Bələdiyyə orqanları iqtisadi sahədə hansı səlahiyyətlərinə malikdir

- ☐ texniki sistemlərin (su kəməri, kanalizasiya, məişət tullantılarından təkrar istifadə olunması və s.) istismarı; yaşıllaşdırma işləri; ictimai nəqliyyat
- ☒ yerlərdə sahibkarlığın inkişafı; yerli maliyyə; yerli vergilər; bələdiyyə mülkiyyəti
- ☐ küçələrin və yolların saxlanması, bələdiyyə mənzilləri; fərdi tikintinin və ümumiyyətlə mənzil tikintisi işlərinin tənzimlənməsi
- ☐ sosial yardım, təhsil, səhiyyə, sanitariya nəzarəti, ərazi təchizatı
- ☐ ictimai himayə, ekologiya, əmlakın müdafiəsi, mehmanxanalar və s. üzrə məqsədləri müəyyənləşdirmə və yerinə yetirmə

689 Bazar infrastrukturuna daxil deyil

- ☒ qiymət siyasəti
- ☐ yarmarkalar
- ☐ birjalar
- ☐ bank sistemi
- ☐ vergi-büdcə sistemi

690 Bazar infrastrukturuna daxildir:

- ☒ hamısı
- ☐ birjalar
- ☐ vergi-büdcə sistemi
- ☐ bank sistemi
- ☐ yarmarkalar

691 İstehsal infrastrukturun əsas funksional təyinatı hansıdır

- ☒ ictimai istehsalın fəaliyyətini təmin etməkdir
- ☐ heç biri
- ☐ ictimai-faydalı, qeyri-istehsal, elmi, idarəetmə, hüquqi, mühafizə və başqa xidmətlər göstərmirlər
- ☐ əmtəə nomenklaturasını diversifikasiya etməklə və böyük gəlirli bazara tez bir zamanda daxil olmağı təmin etməkdir
- ☐ istifadə edilən vergilərin müntəzəmliyini, sabitliyini, münasibliyini və ucuzluğunu təmin etməkdir

692 İnfrastrukturun növlərinə daxil olmayanı seçin

- ☐ bazar
- ☐ institutual (təsisat)
- ☐ sosial
- ☐ istehsal (maddi)
- ☒ restrukturizasiya

693 İnfrastrukturun növlərinə daxildir

- ☐ istehsal (maddi)
- ☒ hamısı
- ☐ bazar
- ☐ institutual (təsisat)
- ☐ sosial

694 İnfrastruktur –

- ☐ hamısı
- ☒ əsas fəaliyyətə münasibətdə köməkçi və yardımçı xidmətləri həyata keçirən sfera sayılır
- ☐ "Məqsədlər ağacı"nın sıfır səviyyəsi proqramın başlanğıc nöqtəsi sayılır
- ☐ mülkiyyətçilərin dəyişdirilməsi yolu ilə bələdiyyə mülkiyyəti obyektlərinin fəaliyyət effektivliyinin artırılması sayılır
- ☐ maraq və tələbatlarını tam şəkildə əks etdirən sosial siyasət ilə şərtlənən yayılma və effektivlik miqyası sayılır

695 "Yerli inhisarçılıq" a aid olmayan xüsusiyyəti tapın

- ☐ ayrı-ayrı təsərrüfat subyektləri üçün rəqabətin məhdudlaşdırılmasına gətirib çıxaran yerli sifarişlərdən suiistifadə edilməsi
- ☒ bank kreditləri almaq istəyənlərin qarşısında qanunvericilikdə nəzərdə tutulmayan şərtlərin qoyulması və bu şərtlərin sərtləşdirilməsi
- ☐ təsərrüfat subyektlərinin yerli bazarlara daxil olmasının məhdudlaşdırılması üçün hüquqi-təşkilati və iqtisadi əngəllərin yaradılması
- ☐ rəqabətin məhdudlaşdırılmasına səbəb ola bilən hallarda, yerli təsərrüfat subyektlərinə birtərəfli üstünlük yaratmaq məqsədilə bələdiyyə mülkiyyəti obyektlərindən, yerli büdcənin və s. işlərindən və həmçinin, büdcədən kənar fondlardan istifadə edilməsi
- ☐ yerli bazarlarda dominantlıq edən yerli təsərrüfat subyektləri və ya onların birliklərinə birtərəfli qaydada üstünlüklər verən vergi və s. güzəştlərinin müəyyən edilməsi

696 "Yerli inhisarçılıq" a aid olan xüsusiyyəti tapın

- ☒ hamısı
- ☐ təsərrüfat subyektlərinin yerli bazarlara daxil olmasının məhdudlaşdırılması üçün hüquqi-təşkilati və iqtisadi əngəllərin yaradılması
- ☐ rəqabətin məhdudlaşdırılmasına səbəb ola bilən hallarda, yerli təsərrüfat subyektlərinə birtərəfli üstünlük yaratmaq məqsədilə bələdiyyə mülkiyyəti obyektlərindən, yerli büdcənin və s. işlərindən və həmçinin, büdcədən kənar fondlardan istifadə edilməsi
- ☐ yerli bazarlarda dominantlıq edən yerli təsərrüfat subyektləri və ya onların birliklərinə birtərəfli qaydada üstünlüklər verən vergi və s. güzəştlərinin müəyyən edilməsi
- ☐ ayrı-ayrı təsərrüfat subyektləri üçün rəqabətin məhdudlaşdırılmasına gətirib çıxaran yerli sifarişlərdən sui-istifadə edilməsi

697 Rəqabətin məhdudlaşdırılmasına səbəb ola bilən hallarda, yerli təsərrüfat subyektlərinə birtərəfli üstünlük yaratmaq məqsədilə bələdiyyə mülkiyyəti obyektlərindən, yerli büdcənin və s. işlərindən və həmçinin, büdcədən kənar fondlardan istifadə edilməsi" inhisarçılıqın hansı formasına aiddir

- ☐ sahə inhisarçılığı
- ☒ yerli inhisarçılıq
- ☐ maliyyə-kredit inhisarçılığı
- ☐ təsərrüfat subyektlərinin inhisarçılığı
- ☐ təbii inhisarçılıq

698 Operativ xidmətlər –

- ☐ heç biri
- ☐ müqavilə ilə fəaliyyət göstərirlər, xidmət sahələri dar çərçivədədir
- ☐ sərbəst, son məqsədlərə malik olmayan inzibati qurumlardır, bu xidmət növünə ehtiyac olduqda yardımlar göstərə bilirlər
- ☐ sərbəst, son məqsədlərə malik olmayan inzibati qurumlardır, onların fəaliyyəti digər xidmətlərə, müxtəlif vəsaitlərə və ya xidmətlərə sərəncamın verilməsi formasında maddi və qeyri-maddi xarakterli yardımların göstərilməsindən ibarətdir
- ☒ bilavasitə əhaliyə xidmət göstərən inzibati vahidlər bununla da bu inzibati idarənin və ya xidmətin, məsələn, poçt bölməsinin, bələdiyyə kitabxanasının, prefekturada şəxsiyyət vəsiqəsi bürosunun yaradılması ilə əlaqədar məsələləri həyata keçirir

699 Heyətin bölgüsü prosesi nəzərdə tutur

- ☐ fərdi sahibkarlığa köməyi, yeni yaradılmış müəssisələrə torpaq sahəsinin ayrılmasını
- ☐ bələdiyyə mülkiyyət obyektlərinin özəl müəssisələrə icarəyə verilməsini
- ☒ dövlət qulluqçularının tədrisi, seçilməsi və təyin olunmasını
- ☐ məqsədlərdə və məqsədlərin qarşılıqlı əlaqəsində cəmlənməni

700 E.For öz konsepsiyasında –

- ☐ hökumətə fəaliyyətləri ilə əlaqədar informasiyaların yığılması işinin təşkilində yeni metodlardan istifadəni də təklif edir
- ☐ etibarlı, möhkəm, iradəli hakimiyyətin olğunu nəzərə alaraq dövlətə etimatını qeyd edirdilər
- ☐ xalqla hakimiyyət arasında heç bir problemin olmadığını qeyd edirdilər
- ☐ gəlir vergisinin daha dinamik olduğu üçün mərkəzi idarə tərəfindən, daşınmaz əmlakdan alınan vergiləri, o cümlədən bina və ərazi vergisinin yerli özünüidarələr tərəfindən müəyyən edilib, toplanmasını təklif edir
- ☒ yerli hakimiyyət orqanlarının səlahiyyəti, xüsusən də bələdiyyə və kommunalar səviyyəsində əhəmiyyətli surətdə genişləndirməyi, zəhmətkeşləri dövlət işlərini idarəetməyə geniş cəlb etməyə təklif edirdi